

Test: **0125\_Az\_Ayani\_Yekun imtahan**

Fenn: **0125 Dünya ərzaq təhlükəsizliyi və beynəlxalq təcrübə**

Sual sayı: **700**

**1) Sual:**Ən çox kofe istehsal və ixrac edən ölkələr:

- A) Braziliya, Həbəştan
- B) Cənubi Afrika Respublikası
- C) Çin Xalq Respublikası
- D) Monqolustan Xalq Respublikası
- E) Yaponiya

**2) Sual:**Ölkələrin təsərrüfatçılıq formalarında nədən istifadə olunur?

- A) təbii iqtisadi xüsusiyyətlərdən
- B) əhalinin marağı
- C) əhalinin sayı
- D) bunların heç biri
- E) bunların hamısı

**3) Sual:**Ölkələrin təsərrüfatçılıq formalarında nədən istifadə olunur?

- A) təbii iqtisadi xüsusiyyətlərdən
- B) əhalinin marağı
- C) əhalinin sayı
- D) bunların heç biri
- E) bunların hamısı

**4) Sual:**Ərzaq və Kənd təsərrüfatı üzrə təşkilat (FAO) nə zaman təsis edilmişdir?

- A) 16 oktyabr 1945-ci il
- B) 16 oktyabr 1946-ci il
- C) 16 oktyabr 1947-ci il
- D) 16 oktyabr 1948-ci il
- E) 16 oktyabr 1949-ci il

**5) Sual:**Ərzaq və Kənd təsərrüfatı üzrə təşkilat (FAO) hansı məsələlərlə məşğul olur?

- A) Bütün cavablar düzdür
- B) Dünyada ərzaq və kənd təsərrüfatı məsələləri ilə
- C) İnnışaf etməkdə olan ölkələrə ərzaq yardımının edilməsinin koordinasiyası ilə
- D) Kənd təsərrüfatının inkişafına dəstək olması məsəslələri ilə
- E) Texniki kömək layihələrinin içlənib hazırlanması və hayata kecirilməsi məsələləri ilə

**6) Sual:**Dünyada ərzaq və kənd təsərrüfatı məsələləri ilə hansı təşkilat məşğul olur?

- A) FAO
- B) Dünya Bankı
- C) Beynəlxalq Valyuta Fondu
- D) Beynəlxalq İnnışaf və Yenidənqurma Bankı
- E) Bütün cavablar səhvdir

**7) Sual:**Dünya ərzaq sisteminin aparıcı həlqəsi hansıdır?

- A) İnkişaf etmiş ölkələr
- B) İnkişaf etməkdə olan ölkələr
- C) Keçid iqtisadiyyatı ölkələri
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**8) Sual:**Qidanın əsas mənbəyi kimi nə çıxış edir?

- A) Kənd təsərrüfatı
- B) Emal sənayesi
- C) Qida kompleksi
- D) Ev təsərrüfatları
- E) Bütün cavablar səhvdir

**9) Sual:**Dünya təsərrüfat sisteminin fəaliyyət göstərməsinin vacib tərkib hissəsini nə təşkil edir?

- A) Bütün cavablar düzdür
- B) Qida məhsullarının istehsalı
- C) Qida məhsullarının paylaşdırılması
- D) Qida məhsullarının mübadiləsi
- E) Qida məhsullarının istehlakı

**10) Sual:**Qlobal ərzaq sisteminə hansı amillər təsir göstərir:

- A) Bütün cavablar düzdür
- B) Fiziki-coğrafi şərait və əhalinin yerləşməsi
- C) Dünya nəqliyatı və rabitə
- D) Dünyada siyasi vəziyyət
- E) Dünya iqtisadiyyatı və ticarətin vəhdəti

**11) Sual:**Dünya ərzaq sisteminin formallaşmasının əsasında nə durur?

- A) Bütün cavablar düzdür
- B) Beynəlxalq əmək bölgüsünün dərinləşməsi
- C) Dünya ticarətinin və kapital axınının intensivləşməsi və biri-birinə sıx dolaşması
- D) Aqrar-ərzaq bazarlarının qloballaşması
- E) Bütün cavablar səhvdir

**12) Sual:**Dünyanın sənayecə inkişaf etmiş ölkələri hansıdır?

- A) ABŞ, Almaniya, Ingiltərə
- B) Kanada, Braziliya
- C) Orta Asiya Respublikaları
- D) Indoneziya, Seylon
- E) İran İslam Respublikası

**13) Sual:**ABŞ-ın qərb regionlarında torpaq necədir?

- A) bunların hamısı

- B) şabalıdı
- C) tünd şabalıdı
- D) qara
- E) bunların heç biri

**14) Sual:**ABŞ-da quşçuluq hansı istiqamətdə inkişaf edir?

- A) broyler və yumurta
- B) kənd fermer təsərrüfatında
- C) kolxozlarda
- D) sovxozlarda
- E) bunların hamısında

**15) Sual:**ABŞ-da hansı şəkərli bitkilər becərilir?

- A) bunların hamısı
- B) şəkər çuğunduru
- C) şəkər qamışı
- D) bunların heç biri
- E) şəkərli bitkilər

**16) Sual:**Donuzçuluq ABŞ-da hansı standartlarında inkişaf edir?

- A) Ayova
- B) Karolina
- C) Kaliforniya
- D) Florida
- E) Kentukki

**17) Sual:**Pambıqçılıq ABŞ-da nə vaxtdan becərilir?

- A) 200 ildən çox
- B) 10 ildir
- C) 100 ildir
- D) ABŞ-da pambıq becərilmir
- E) 5 ildir

**18) Sual:**ABŞ-da taxılın toplanması, saxlanması, birjalarda satılması kimlər tərəfdən yerinə yetirilir?

- A) ixtisaslaşdırılmış fermerlər tərəfindən
- B) əhali tərəfindən
- C) ayrı-ayrı şəxslər tərəfindən
- D) prezident tərəfindən
- E) nazirlər tərəfindən

**19) Sual:**ABŞ-ın böyük bir hissəsi nəyə əlverişlidir?

- A) k/t inkişafı üçün
- B) sənayenin inkişafı üçün
- C) maşınqayırmanın inkişafı üçün
- D) bunların heç biri

E) bunların hamısı

**20) Sual:**Qərbi Avropa və Skandinaviya ölkələrində k/t inkişafında hansı ölkənin yoluna böyük üstünlük verildi?

- A) Amerika
- B) Almaniya
- C) İtaliya
- D) bunlarına hamısı
- E) bunların heç biri

**21) Sual:**Kəndin sosial problemlərinin həlli məsələsində nələrə fikir vermək lazımdır?

- A) bunların hamısı
- B) məhsul istehsalının artırılması
- C) səmərəliliyin yüksəldilməsi
- D) bunların heç biri
- E) heç nə etmək lazım deyil

**22) Sual:**Dünya taxıl istehsalının neçə faizi (%) Asiya ölkələrinin payına düşür?

- A) 25.0 %
- B) .1
- C) 1
- D) 0
- E) .75

**23) Sual:**Ərzaq təhlükəsizliyi sahəsində ev təsərrüfatlarının vəzifələrinə aiddir:

- A) Bütün cavablar düzdür
- B) Qida məhsullarının əldə ediməsi (alınması)
- C) Qida məhsullarının istehlakı
- D) Balanslaşdırılmış qidalanmanın təşkil edilməsi
- E) Bütün cavablar səhvdir

**24) Sual:**Ailə səviyyəsində ərzaq təhlükəsziliyini təmin edən subyekt qismində çıxış edirlər:

- A) Ev təsərrüfatları
- B) Sosial qruplar
- C) Əhali qrupları
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**25) Sual:**Əhali qrupları səviyyəsində ərzaq təhlükəsziliyini təmin edən subyekt qismində çıxış edirlər:

- A) Sosial qruplar
- B) Regional idarəetmə subyektləri
- C) Qanunverici orqanlar
- D) Bələdiyyələr
- E) Ev təsərrüfatları

**26) Sual:** Yerli ərazi səviyyəsində ərzaq təhlükəsziliyini təmin etməlidirlər:

- A) Ərazi idarəetmə subyektləri
- B) Ev təsərrüfatları
- C) Fermer təsərrüfatları
- D) Dövlət hakimiyyət orqanları
- E) İcra hakimiyyəti orqanları

**27) Sual:** Ərzaq təhlükəsizliyi probleminin dövlət səviyyəsi (pilləsi) subyektlərinə aiddir:

- A) Hökumət və qanunverici hakimiyyət orqanları
- B) Ev təsərrüfatları
- C) Fermer təsərrüfatları
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**28) Sual:** Ərzaq təhlükəsizliyi problemlərinin həlli ilə dünya miqyasında kim məşğul olur?

- A) Beynəlxalq təşkilatlar və ixtisaslaşdırılmış orqanlar
- B) Ölkələr hakimiyyətləri
- C) Beynəlxalq maliyyə institutları
- D) Trans Milli Korporasiyalar (TMK)
- E) Milli təsərrüfatlar

**29) Sual:** Ərzaq və kənd təsərrüfatı üzrə təşkilat (FAO) ərzaq məhsulları ilə minimal etibarlı təminatı ərzağın dünya ehtiyatlarının ötən yığımın bu miqdarını təşkil etməsini hesab edir:

- A) Dünya istehlakının 17%-i və ya təxminən iki ay ərzində tələbatı ödəməyə kifayət edən miqdarda
- B) Dünya istehlakının 20%-i və ya təxminən iki ay ərzində tələbatı ödəməyə kifayət edən miqdarda
- C) Dünya istehlakının 27%-i və ya təxminən iki ay ərzində tələbatı ödəməyə kifayət edən miqdarda
- D) Dünya istehlakının 19%-i və ya təxminən iki ay ərzində tələbatı ödəməyə kifayət edən miqdarda
- E) Dünya istehlakının 16%-i və ya təxminən iki ay ərzində tələbatı ödəməyə kifayət edən miqdarda

**30) Sual:** İnkışaf etməkdə olan ölkələrin ərzaq problemlərinin həlli hal-hazırda nədən asılıdır?

- A) Onun idxləndən
- B) Onun ixracından
- C) Ərzağın beynəlxalq ticarətindən
- D) Beynəlxalq iqtisadi interqrasiyadan
- E) Kapitalın beynəlxalq hərəkətindən

**31) Sual:** FAO-ya əsasən adambaşı əhaliyə düşən minimal kalori həcmi nə qədərdir?

- A) 2000 kkalori
- B) 2500 kkalori
- C) 1500 kkalori
- D) 3500 kkalori
- E) 3000 kkalori

**32) Sual:** FAO-ya əsasən dünya ərzaq problemi nədən ibarətdir?

- A) Yer kürəsinin bütün əhalisini kaloriyalı qida ilə təmin etməkdən
- B) Ərzaq istehsalının və paylaşdırılmasının təkmilləşdirilməsindən
- C) Həyat və qidalanma keyfiyyətinin artırılmasından
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**33) Sual:**Hindistan əsasən hansı k/t məhsulu ixrac edən ölkə hesab olunur?

- A) çay
- B) ət
- C) süd
- D) meyvə
- E) bunların hamısı

**34) Sual:**Kanadanın ixrac balansının hansı k/t məhsulu əsas yer tutur?

- A) buğda
- B) meyvə
- C) tütün
- D) bunların heç biri
- E) bunların hamısı

**35) Sual:**ABŞ dünya ölkələri içərisində nə ixracına görə aparıcı yer tutur ?

- A) heyvandarlıq məhsulları
- B) əkinçilik məhsulları
- C) k/t məhsulları
- D) bunların heç biri
- E) bunların hamısı

**36) Sual:**ABŞ-da taxılın neçə faizi (%) mal-qaranın yemlənməsinə istifadə olunur?

- A) 70-80 %
- B) 1
- C) .5
- D) 30-20 %
- E) 10-20 %

**37) Sual:**ABŞ-da nisbətən quru iqlimə malik ərazilərdə hansı sahə aparıcı sahədir?

- A) taxılçılıq
- B) tütünçülük
- C) pambıqçılıq
- D) bunların hamısı
- E) bunların heç biri

**38) Sual:**Aqrar bölmədə istehsalın intensiv inkişafının təmin olunması hesabına hansı proses güclənir?

- A) integrasiya prosesi
- B) istehsal prosesi

- C) istehlak prosesi
- D) bunların hamısı
- E) bunların heç biri

**39) Sual:** Milli iqtisadiyyatların qarşılıqlı asılılığı və qarşılıqlı əlaqəlerinin güclənməsi özünü nədə biruzə verir?

- A) Dünya təsərrüfat əlaqəlerinin qloballaşmasında
- B) Mal və xidmətlərin sərhədlər üzərindən hərəkəti
- C) İnteqrasiya əlaqəlerinin güclənməsi
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**40) Sual:** Latın Amerikasında becərilən əsas ekoloji məhsullar hansılardır?

- A) qəhvə və geniş cesiddə yerli meyvələr
- B) çəltik və geniş çeşiddə yerli meyvələr
- C) tərəvəz və bostan məhsulları
- D) portağal, narıngi və limon
- E) alma, nar, üzüm və qəhvə

**41) Sual:** Latin Amerikasının ekoloji ərazilərinin böyük hissəsini hansı sahələr tutur?

- A) otlaqlar
- B) meşələr
- C) savannalar
- D) səhralıqlar
- E) dağlar

**42) Sual:** Latin Amerikasının zəif inkişaf etmiş ölkələrinə ekoloji kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olan hansı ölkələr yardım göstərir?

- A) Almaniya, Niderland və İsviçrə
- B) Finlandiya, Norveç və İsviçrə
- C) Çin, Yaponiya və Konya
- D) Türkiyə, Bolqarıstan və Azərbaycan
- E) Lüksemburq, Andorra və Lixtenşteyn

**43) Sual:** Latın Amerikası ölkələri arasında ekoloji sahənin hərtərəfli inkişafına ən güclü siyasi dəstək hansı dövlətdə göstərilir?

- A) Braziliya
- B) Kolumbiya
- C) Venesuella
- D) Çili
- E) Argentina

**44) Sual:** Latın Amerikası ölkələrinin əksəriyyətinin ekoloji əkinçilik əraziləri nə qədər sahəyə malikdir?

- A) 100 min hektar
- B) 50 min hektar

- C) 150 min hektar
- D) 200 min hektar
- E) 250 min hektar

**45) Sual:** Latın Amerikası ölkələrində sertifikatlaşdırılmış ərazilərin ümumi sahəsini neçə hektar təşkil edir?

- A) 6,4 milyon hektar
- B) 2,4 milyon hektar
- C) 4,4 milyon hektar
- D) 8,4 milyon hektar
- E) 10,4 milyon hektar

**46) Sual:** Son vaxtlara qədər Afrikada özünün ekoloji standartları, sertifikatlaşdırma və inspeksiya sistemi mövcud olan yeganə ölkəsi hansıdır?

- A) Tunis
- B) Mərakəş
- C) Somali
- D) Anqola
- E) Fil Dişi Sahili

**47) Sual:** Çinin paxlalı bitkiləri arasında geniş yayılmışdır:

- A) noxud, paxla, soya
- B) mərci, lobya, noxud
- C) noxud, lobya, soya
- D) soya, mərci, noxud
- E) noxud, lobya

**48) Sual:** Hansı bitkinin məhsuldarlığına görə Çin dünyada qabaqcıl ölkədir?

- A) düyü və buğda
- B) qarğıdalı və soya
- C) arpa və qarğıdalı
- D) yulaf və çovdar
- E) düyü və yulaf

**49) Sual:** Çinin əsas ərzaq bitkisi:

- A) düyü
- B) taxıl
- C) qarğıdalı
- D) arpa
- E) soya

**50) Sual:** Çinin aparıcı kənd təsərrüfatı sahəsi:

- A) bitkiçilik
- B) tərəvəzçilik
- C) heyvandarlıq

- D) meyvəçilik
- E) quşçuluq

**51) Sual:**İnkişaf etməkdə olan ölkələr arasında ən böyük iribuyuzlu heyvanlar başlığına hansı ölkə malikdir?

- A) Asiya və Latin Amerikası
- B) Afrika və Asiya
- C) Asiya və Hindistan
- D) bütün cavablar səhvdir
- E) bütün cavablar düzgündür

**52) Sual:**İnkişaf etməkdə olan ölkələrin heyvandarlığında növbəti aparıcı sahələr seçilir:

- A) maldarlıq, donuzçuluq, qoyunçuluq
- B) qoyunçuluq, donuzçuluq, quşçuluq
- C) atçılıq, donuzçuluq, quşçuluq
- D) yem istehsalı, donuzçuluq, quşçuluq
- E) bütün cavablar səhvdir

**53) Sual:**Əmtəəli kənd təsərrüfatı hansı təsərrüfatı təcəssüm etdirir?

- A) bütün cavablar düzdür
- B) yaxşı təşkil olunmuş plantasiyalı və fermalı
- C) yaxşı torpaqdan və muzdlu işçi qüvvəsindən istifadə ilə
- D) müasir texnikadan, gübrələrdən istifadə ilə
- E) əsas məhsulu xarici bazara yönümlü

**54) Sual:**Müasir sektor nəyi təcəssüm etdirir?

- A) əmtəəli kənd təsərrüfatı
- B) istehlakçı kənd təsərrüfatı
- C) xırda istehsal
- D) orta təsərrüfat
- E) bütün cavablar səhvdir

**55) Sual:**Ənənəvi sektor nəyi təcəssüm etdirir?

- A) istehlakçı kənd təsərrüfatı
- B) əmtəəli kənd təsərrüfatı
- C) natural təsərrüfat
- D) iri təsərrüfat
- E) bütün cavablar səhvdir

**56) Sual:**İnkişaf etməkdə olan kənd təsərrüfatı nədən ibarətdir?

- A) ənənəvi sektor və müasir sektor
- B) daimi sektor və dəyişkən sektor
- C) dar ixtisaslaşdırılmış sektor və geniş ixtisaslaşdırma sektoru
- D) dar sektor və geniş sektor
- E) bütün cavablar səhvdir

**57) Sual:**İnkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatı iqtisadiyyatın fərqli cəhəti:

- A) iqtisadi çoxnövlülük
- B) təsərrüfatların böyüməsi
- C) təsərrüfatların böyük eyninövlülüyü
- D) istehsalın zəif diversifikasiyası
- E) zəif kooperasiya

**58) Sual:**Meksikanın əsas ixrac məhsulları:

- A) Pambıq, sitrus məhsulları
- B) Ərzaq taxılı
- C) Dən üçün qarğıdalı
- D) Heyvandarlıq məhsulları
- E) Çay

**59) Sual:**Latin Amerikası ölkələrinin əsas ixrac məhsulları hansıdır?

- A) Bunların hamısı
- B) Pambıq
- C) Kofe
- D) Banan və kakao
- E) Ərzaq taxılı

**60) Sual:**İran İslam Respublikasında aparılan islahatın məqsədi:

- A) İstehsalın ixtisaslaşmasını təmin etmək
- B) Ekstensiv inkişafa üstünlük vermək
- C) Xırda kəndli təsərrüfatları yaratmaq
- D) Dövlət mülkiyyətinə əsaslanan təsərrüfat təşkil etmək
- E) Fərdi təsərrüfatların fəaliyyətini gücləndirmək

**61) Sual:**Hindistanda əkin sahəsinin neçə %-i ərzaq məhsulları altında istifadə olunur?

- A) 85%-ə qədər
- B) 30%-ə qədər
- C) 35-40%-ə qədər
- D) 50%-ə qədər
- E) 28-30%-ə qədər

**62) Sual:**Portuqaliyada aparılan islahatın məqsədi:

- A) Aqrar sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi
- B) İstehsala sərmayənin aşağı salınması
- C) Yeni təsərrüfat formalarının tətbiqi
- D) Böhranlı vəziyyətin yaradılması
- E) Ekstensiv inkişafa meyillilik

**63) Sual:**İspaniyada aparılan islahatın məqsədi:

- A) Kənd təsərrüfatının intensiv inkişafını təmin etmək

- B) Ekstensiv inkişafa yol açmaq
- C) Heyvanların baş sayını artırmaq
- D) Üzümçülüyü inkişafını məhdudlaşdırmaq
- E) Taxıl istehsalını azaltmaq

**64) Sual:** Yunanistanın əsas ixrac məhsulları hansıdır?

- A) Tütün, zeytun yağı, subtropik məhsullar
- B) Dənli bitki məhsulları
- C) Heyvandarlıq məhsullar
- D) Tərəvəz məhsullar
- E) Yem bitkilərinin məhsulları

**65) Sual:** İtaliyada hansı təsərrüfatçılıq forması üstünlük təşkil edir?

- A) Kəndli (fermer) təsərrüfatları
- B) Kiçik müəssisələr
- C) Kollektiv müəssisələr
- D) Kənd təsərrüfatı istehsal kooperativləri
- E) Xırda və orta kəndli təsərrüfatları

**66) Sual:** Çin Xalq Respublikasında becərilən əsas dənli bitki hansıdır?

- A) Çəltik
- B) Qarğıdalı
- C) Küncüt
- D) Darı
- E) Taxıl

**67) Sual:** Çin Xalq Respublikasında aparılan islahatın banisi kimdir?

- A) Den Sia Pin
- B) Montsezdun
- C) Sun Cun Van
- D) Kim Ir Sen
- E) Xun Van Sey

**68) Sual:** Ölkə iqtisadiyyatında kənd təsərrüfatının tutduğu xüsusi çəki:

- A) 6%-dən çox
- B) 3,5-4%-ə qədər
- C) 10,5-20%-ə qədər
- D) 15%-dən aşağı
- E) 30%-ə qədər

**69) Sual:** Fransada aparılan birinci islahat dövrü əhatə edir?

- A) XVIII əsrin axırı
- B) XVII əsrin əvvəli
- C) XVIII əsrin əvvəli
- D) XX əsrin ortalarını

E) XX əsrin axırı

**70) Sual:** Ingiltərədə heyvandarlığın ümumi məhsulda xüsusi çəkisi:

- A) 70%-dən çox
- B) 50%-ə qədər
- C) 40,5-45,6%-ə qədər
- D) 30%-ə qədər
- E) 90%-ə qədər

**71) Sual:** Ingiltərədə kənd təsərrüfatının inkişafında üçüncü mərhələnin xarakterik cəhətləri:

- A) Bunların hamısı
- B) Maldarlığın dağ regionlarında yerləşdirilməsi
- C) Otlaqların yaxşılaşdırılması
- D) Torpaqların keyfiyyətcə yaxşılaşdırılması
- E) Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması

**72) Sual:** Ingiltərənin ümumi milli gəlirində kənd təsərrüfatının xüsusi çəkisi:

- A) 4 %-ə qədər
- B) 10 %-ə qədər
- C) 15 %-ə qədər
- D) 20 %-ə qədər
- E) 30 %-ə qədər

**73) Sual:** Dünyada ən çox pambıq istehsal edən ölkələr:

- A) Bunların hamısı
- B) ABŞ
- C) Özbəkistan
- D) Misir Ərəb Respublikası
- E) Somali

**74) Sual:** Yeni Zellandiyada kənd təsərrüfatı ixtisaslaşma istiqaməti:

- A) Südlük-ətlik istiqamətli maldarlıq
- B) Quşçuluq
- C) Ariçılıq
- D) Taxılçılıq
- E) Yemçilik

**75) Sual:** Yun istehsalı üzrə lider ölkələr hansıdır?

- A) Avstraliya, Yeni Zellandiya
- B) Argentina, Çili
- C) Kuba, Hindistan
- D) Almaniya, Polşa
- E) İngiltərə, Fransa

**76) Sual:** Inkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatı istehsalının artımı hansı iri potensiala

malikdir?

- A) yoxsulluğun azaldılması
- B) əhalinin məşgullüğünün yaxşılaşdırılması
- C) həyat keyfiyyətinin yaxşılaşdırılması
- D) kənd yerlərinin inkişafı
- E) bütün cavablar səhvdir

**77) Sual:** Braziliyada kənd təsərrüfatı ilə məşqul olan əhalənin xüsusi çəkisi:

- A) 40-45%-ə qədəri
- B) 50%-dən çox hissəsi
- C) 70%-ə qədəri
- D) 20-25%-ə qədəri
- E) 10%-dən çox hissəsi

**78) Sual:** Argentinada sənayenin hansı sahəsi üstün inkişaf edib?

- A) Emal sənaye sahələri
- B) Maşınçayırma sənayesi
- C) Metallurgiya sənayesi
- D) Mineral gübrələr istehsalı sənayesi
- E) Qarışiq yem sənayesi

**79) Sual:** Argentinada aqrar islahatın məqsədi:

- A) İxtisaslaşdırmanın dərinləşdirmək, emalı xammal regionlarına yaxınlaşdırmaq
- B) Otlaq sahələrini yaxşılaşdırmaq
- C) Suvarılan sahələri genişləndirmək
- D) Emal müəssisələri təşkil etmək
- E) İstehsalı stimullaşdırmaq

**80) Sual:** Müasir şəraitdə təhlükəsizlik anlayışı hansı amillərin təsirindən qaynaqlanır?

- A) bu amillərin hamısı
- B) sosial
- C) iqtisadi
- D) siyasi
- E) ekoloji

**81) Sual:** İqtisadi təcrübədə ərzaq təhlükəsizliyi hansı aspektdə qiymətləndirilir?

- A) sosial-iqtisadi
- B) maddi
- C) mənəvi
- D) xarici
- E) daxili

**82) Sual:** Almaniya neçə km<sup>2</sup> əraziyə malikdir

- A) 500 min km<sup>2</sup>
- B) 8000 min km<sup>2</sup>

- C) 100 min km<sup>2</sup>
- D) 400 min km<sup>2</sup>
- E) 300 min kv<sup>2</sup>

**83) Sual:** Almaniya necə ölkədir?

- A) yüksək inkişaf etmiş sənaye ölkəsidir
- B) yüksək inkişaf etmiş neft ölkəsidir
- C) inkişaf etmiş k/t ölkəsidir
- D) bunların heç biri
- E) bunların hamısı

**84) Sual:** Fransada hansı kəndli təsərrüfatları ləğv olunmuşdur?

- A) xırda və orta kəndli təsərrüfatı
- B) kəndli (fermer) təsərrüfatı
- C) iri kəndli təsərrüfatı
- D) bunların hamısı
- E) bunların heç biri

**85) Sual:** İngiltərədə mal əti istehsalı ölkə əhalisinin tələbatının neçə faizi (%) ödəyir?

- A) 70 %-ə qədəri
- B) 1
- C) .5
- D) .1
- E) heç biri

**86) Sual:** İngiltərənin k/t inkişafını neçə mərhələyə ayırmaq olar?

- A) 3 mərhələyə
- B) 4 mərhələyə
- C) heç bir mərhələyə
- D) 5 mərhələyə
- E) 2 mərhələyə

**87) Sual:** Kanada fermerləri hər hektar taxıl sahəsində orta hesabla neçə sentner məhsul götürülür?

- A) 40-50 sentner
- B) 100 sentner
- C) 60-70 sentner
- D) 80-90 sentner
- E) 10 sentner

**88) Sual:** Kanadanın k/t-nin xarakterik xüsusiyyəti nədir?

- A) xarici ticarətdən asılı olması
- B) heç bir ticarət əlaqəsinin olmaması
- C) heç bir sosial iqtisadi əlaqənin olmaması
- D) bunların heç biri
- E) bunların hamısı

**89) Sual:**Bazar nə ilə xarakterizə olunur?

- A) bütün cavablar düzgündür
- B) alıcıların seçimində təsərrüfatçı subyektlərin sərbəstliyilə
- C) satıcıların seçimində təsərrüfatçı subyektlərin sərbəstliyilə
- D) qiymətlərin müəyyənləşdirilməsində təsərrüfatçı subyektlərin sərbəstliyilə
- E) ehtiyat mənbələrinin formallaşmasında və istifadəsində təsərrüfatçı subyektlərin sərbəstliyilə

**90) Sual:**Yağ toxumları, ərzaq bitki yağları və srotlar nədir?

- A) kütləvi birja əmtəələri
- B) hərrac ticarətinin kütləvi əmtəələri
- C) topdansatış ticarət əmtəələri
- D) bütün cavablar düzgündür
- E) bütün cavablar yanlışdır

**91) Sual:**Rapsanın əsas ixracatçıları:

- A) Kanada
- B) ABŞ
- C) Hindistan
- D) Braziliya
- E) Argentina

**92) Sual:**Rapsanın əsas istehsalçıları:

- A) Çin və Hindistan
- B) Sri-Lanka və Braziliya
- C) Yaponiya və Çin
- D) Indoneziya və Yaponiya
- E) Hindistan və Braziliya

**93) Sual:**Yağlı bitkilərin əsas idxləçiləri:

- A) Avropa ölkələri və Yaponiya
- B) Hindistan, Çin, ABŞ
- C) Braziliya, Yaponiya, Çin
- D) Argentina, Braziliya, Yaponiya
- E) ABŞ, Argentina, Avstraliya

**94) Sual:**Yağlı bitkilərin əsas istehsalçıları:

- A) ABŞ, Çin, Braziliya, Argentina
- B) ABŞ, Kanada, Braziliya, Argentina
- C) Hindistan, Sri-Lanka, Braziliya
- D) Yaponiya, Hindistan, Çin, Argentina
- E) Rusiya, Türkiyə, Çin, Braziliya

**95) Sual:**Çay hansı ticarətin ənənəvi əmtəəsidir?

- A) hərrac ticarət

- B) birja ticarəti
- C) topdansatış ticarət
- D) bütün cavablar düzgündür
- E) bütün cavablar səhvdir

**96) Sual:**Çayın əsas ixracatçıları:

- A) Şri-Lanka, Keniya, Hindistan
- B) Banqladeş, Hindistan, Indoneziya
- C) İndoneziya, Banqladeş, Hindistan
- D) Çin, Hindistan, Keniya
- E) İndoneziya, Keniya, hindistan

**97) Sual:**Çayın əsas istehsalçıları:

- A) Hindistan, Keniya, Şri-Lanka, İndoneziya və Banqladeş
- B) Çin, Hindistan, Braziliya, İndoneziya
- C) Şri-Lanka, Çin, Yaponiya, Hindistan
- D) Yaponiya, Çin, İndoneziya
- E) Hindistan, Banqladeş, Çin, İndoneziya

**98) Sual:**Kakao bazarının tənzimlənməsi hansı əsasda həyata keçirilir?

- A) kakao üzrə Beynəlxalq saziş
- B) istehsalçı ölkələrin razılaşmaları
- C) istehlakçı ölkələrin razılaşmaları
- D) istehsalçı ölkə və istehlakçı ölkə arasındaki beynəlxalq saziş
- E) bütün cavablar səhvdir

**99) Sual:**Kakaonun əsas istehlakçıları:

- A) ABŞ, Almaniya, Hollandiya, Böyük Britaniya, İsveçrə
- B) ABŞ, Almaniya, Fransa, Braziliya, Isveçrə
- C) Hollandiya, Böyük Britaniya, Hindistan, İtaliya, İsveç
- D) Braziliya, Çin, Hindistan, Argentina, ABŞ
- E) İtaliya, ABŞ, Almaniya, Fransa, İsveçrə

**100) Sual:**Kakaonun istehsal həcmində təsir göstərən əsas amillər:

- A) bütün cavablar düzdür
- B) Afrikadakı quraqlıq
- C) Braziliyada kakao-paxlalılarının yiğimi dövründə leysan yağışların və ya soyuqların olması
- D) əvvəlki dövrdə beynəlxalq bazarda aşağı qiymətlərin təsiri altında kakao becərilən sahələrin tez-tez dəyişməsi
- E) bütün cavablar səhvdir

**101) Sual:**Əsas kofe yetişdirən rayonlar:

- A) bütün cavablar düzgündür
- B) Mərkəzi Afrika
- C) Latin Amerikası

- D) Malaziya
- E) bütün cavablar səhvdir

**102) Sual:**Kofenin ən iri idxləçisi:

- A) ABŞ
- B) Kanada
- C) Yaponiya
- D) İtaliya
- E) Fransa

**103) Sual:**Dünyada kofenin ən iri istehlakçıları:

- A) AB ölkələri və ABŞ
- B) Kanada və ABŞ
- C) İtaliya və Almaniya
- D) Avstriya və Norveç
- E) Braziliya və Meksika

**104) Sual:**Kofenin əsas istehsalçıları:

- A) bütün cavablar düzdür
- B) Braziliya, Kolumbiya
- C) Kot-d-Ivuar, Indoneziya
- D) Meksika, Hindistan, Vyetnam
- E) bütün cavablar səhvdir

**105) Sual:**Dünya ticarətində kofenin hansı çeşidi mühüm əhəmiyyət kəsb edir?

- A) Arabika və robusta
- B) Arabika və liberika
- C) Robusta və liberika
- D) bütün cavablar düzgündür
- E) bütün cavablar səhvdir

**106) Sual:**Tamlı məhsul əmtəələrə aiddir:

- A) bütün cavablar düzgündür
- B) kofe
- C) çay
- D) kakao
- E) ədviyyatlar

**107) Sual:**Dünya bazارında yumurtanın əsas alıcıları:

- A) Yaponiya, Honkonq, Meksika, Kanada
- B) İtaliya, Almaniya, Avstriya, Böyük Britaniya
- C) Yaponiya, Kanada, Avstraliya, Hindistan
- D) Yaponiya, Kanada, Macarıstan, Hollanda
- E) İspaniya, Yunanistan, Yeni Zellandiya, Portuqaliya

**108) Sual:**Süd dünya bazarında necə satılır? 1. maye şəklində; 2. quru toz şəklində; 3. kondensat şəklində; 4. dərindən emal olunmuş şəkildə

- A) 2.3
- B) 1.2
- C) 1.3
- D) 3.4
- E) 2.4

**109) Sual:**Süd məhsullarının əsas tədarükçüsü:

- A) bütün cavablar düzdür
- B) AB
- C) Yeni Zelandiya
- D) ABŞ
- E) Avstraliya və Argentina

**110) Sual:**Quş ətinin əsas idxalçısı:

- A) bütün cavablar düzgündür
- B) Almaniya
- C) Yaponiya
- D) Honkonq
- E) Səudiyyə Ərəbistanı

**111) Sual:**Quş ətinin əsas ixracatçısı:

- A) bütün cavablar düzdür
- B) ABŞ
- C) Fransa
- D) Hollandiya
- E) bütün cavablar səhvdir

**112) Sual:**Vurulmuş quşun əsas istehsalçısı:

- A) bütün cavablar düzgündür
- B) ABŞ
- C) AB ölkələri
- D) Çin
- E) bütün cavablar səhvdir

**113) Sual:**Qoyun və quzu əti əsasən harada istehsal olunur?

- A) Avstraliyada və Yeni Zellandiyada
- B) ABŞ
- C) Kanada
- D) Hindistan
- E) Çin

**114) Sual:**Mal ətinin əsas tədarüküləri:

- A) bütün cavablar düzgündür

- B) Avstraliya, Braziliya
- C) Argentina, Yeni Zellandiya
- D) Uruqvay, AB ölkələri və ABŞ
- E) bütün cavablar səhvdir

**115) Sual:**Dünyanın ət bazarında hansı ticarət həyata keçirilir:

- A) bütün cavablar düzgündür
- B) müxtəlif dərəcədə emalı olunmuş quş
- C) təzə, soyudulmuş və dondurulmuş şəkildə mal əti
- D) təzə, dondurulmuş və soyudulmuş şəkildə qoyun, keçi əti
- E) təzə, soyudulmuş və dondurulmuş şəkildə donuz əti

**116) Sual:**Şəkərin dünya bazarının tənzimlənməsi nəyin əsasında həyata keçirilir?

- A) şəkər üzrə Beynəlxalq Razılaşmalar əsasında
- B) dövlətarası razılaşmalar əsasında
- C) hökümətlərarası razılaşmalar əsasında
- D) TMK vasitəsilə
- E) ixrac-idxlər əməliyyatları vasitəsilə

**117) Sual:**Şəkər üzrə ilk beynəlxalq saziş nə vaxt bağlanmışdır?

- A) 1968-ci ildə
- B) 1969-cu ildə
- C) 1970-ci ildə
- D) 1971-ci ildə
- E) 1972-ci ildə

**118) Sual:**Şəkər çuğundurundan olan şəkərin əsas istehsalçısı:

- A) bütün cavablar düzdür
- B) Kuba
- C) Braziliya
- D) CAR
- E) Hindistan və Çin

**119) Sual:**Çörək məhsullarının iri idxləçisi:

- A) Yaponiya
- B) Almaniya
- C) Çin
- D) Hindistan
- E) Fransa

**120) Sual:**Çörək məhsullarının iri ixracçısı:

- A) Almaniya
- B) Yaponiya
- C) ABŞ
- D) Kanada

E) Böyük Britaniya

**121) Sual:**Dənli bitkilər arasında bunlardan hansı daha mühüm yer tutur?

- A) buğda
- B) qarğıdalı
- C) arpa
- D) yulaf
- E) çovdar

**122) Sual:**Məhsul əlamətinə görə ərzaq bazarı hansılara ayrıılır:

- A) ayrı-ayrı əmtəələr bazarı
- B) ərzaq və qeyri-ərzaq malları bazarı
- C) xammal bazarı və hazır məhsul bazarı
- D) ilkin və ikili təkrar emal bazarı
- E) kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı xammalı bazarı

**123) Sual:**Tədavül sferasında əmtəələrin hərəkəti mərhələlərinə və formalarına, alqı-satqı sazişlərinin icrası miqyasına görə hansılar fərqlənir:

- A) ərzaqla ticarətin topdansatış və pərakəndə bazarı
- B) dünya bazarı və yerli bazar
- C) regional və milli bazar
- D) daxili bazar və xarici bazar
- E) təşkilati və qeyri-təşkilati bazar

**124) Sual:**Braziliyanın ümumi məhsulunda kənd təsərrüfatının xüsusi çəkisi:

- A) 55-60%-ə qədər
- B) 20-25%-ə qədər
- C) 15-20%-ə qədər
- D) 85%-dən çox
- E) 100%-dən çox

**125) Sual:**Inkişaf etmiş ölkələrdə becərilən torpaqların payı:

- A) .107
- B) .098
- C) .123
- D) .137
- E) .117

**126) Sual:**Kənd təsərrüfatı üçün istifadə edilən bütün torpaqların hansı hissəsini inkişaf etməkdə olan ölkələrin iri təsərrüfatı tutur?

- A) 37-82%
- B) 45-65%
- C) 55-75%
- D) 47-67%
- E) 36-56%

**127) Sual:** İnkışaf etməkdə olan ölkələrin təsərrüfatlarının ümumi sayına irilər hansı hissə təşkil edir?

- A) .07
- B) .05
- C) .08
- D) .1
- E) .12

**128) Sual:** İnkışaf etməkdə olan ölkələrin xırda təsərrüfatları fermaların hansı hissəsini tutur?

- A) .9
- B) .8
- C) .75
- D) .6
- E) .85

**129) Sual:** İnkışaf etməkdə olan ölkələrin xırda təsərrüfatları becərilən torpaqların hansı hissəsini tutur?

- A) 7-17%
- B) 8-12%
- C) 6-9%
- D) 12-16%
- E) 10-15%

**130) Sual:** İnkışaf etməkdə olan ölkələrin kənd təsərrüfatı probleminin kəskinliyini nə dərinləşdirir?

- A) torpağa sahibkarlıq arasında böyük fərqlər
- B) torpaq bazarının zəif inkışafi
- C) infrastrukturun zəif inkışafi
- D) torpaqların güclü çirkənməsi
- E) işçi qüvvəsinin çatışmamazlığı

**131) Sual:** İnkışaf etməkdə olan ölkələrin kənd təsərrüfatında başlıca problem nədən ibarətdir?

- A) kənd zəhmətkeşlərinin əksər hissəsində az torpağın olması
- B) torpaq üzrə şəxsi əmlakın olmaması
- C) məhsulun satışı bazarlarının olmaması
- D) kreditləşmə sisteminin olmaması
- E) zəif dövlət yardımı

**132) Sual:** Proqnozlara əsasən 2050-ci ildə dünyada ərzağa tələb nə qədər artacaq?

- A) 3 dəfə
- B) 2 dəfə
- C) 4 dəfə
- D) .5
- E) 5 dəfə

**133) Sual:** İnkışaf etməkdə olan ölkələrdə artmaqdə olan əhalinin tələblərinin ödənilməsi

məsələlərində nəyə diqqət ayrılmalıdır?

- A) bütün cavablar düzgündür
- B) kənd təsərrüfatındakı məhsuldar torpaqların potensialının saxlanması və genişləndirilməsinə
- C) kənd təsərrüfatı istehsalının təkmilləşdirilməsinə
- D) kənd təsərrüfatı istehsalı məhsuldarlığının artırılmasına
- E) məhsulun saxlanması və paylanması sisteminin təkmilləşdirilməsi

**134) Sual:** İnkişaf etmiş ölkələrdə ərzaq problemi nə ilə bağlı dərinləşir?

- A) əhalinin sayının artımı
- B) ərzaq istehsalı həcminin azalması
- C) kənd təsərrüfatı istehsalında artım tempinin azalması
- D) ekoloji vəziyyətin pisləşməsi
- E) kənd təsərrüfatı məhsulları sahəsinin azalması

**135) Sual:** İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatında bir məşğul olan adam neçə nəfəri yedidirdə bilər?

- A) yalnız özünü və ailəsini
- B) 5 nəfəri
- C) 2 nəfəri
- D) 3 nəfəri
- E) 1 nəfəri

**136) Sual:** İnkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatı üçün nə xarakterikdir? A. əmək məhsuldarlığının yüksək səviyyəsi; B. geridə qalmış aqrotexniki metodlardan istifadə; C. əmək məhsuldarlığının aşağı səviyyəsi; D. ixtisaslaşmanın yüksək dərəcəsi

- A) B,C
- B) A,D
- C) C,D
- D) A,B
- E) B,D

**137) Sual:** İnkişaf etməkdə olan ölkələrin ərzaq probleminin həlli nə ilə bağlıdır? A. onların iqtisadi geriliyinin aradan qaldırılması; B. onların elmi-texniki geriliyinin aradan qaldırılması; C. ərzaq əmtəələrin qiymətinin aşağı salınması; D. kənd təsərrüfatı məhsulu

- A) A,B
- B) A,D
- C) B,C
- D) C,D
- E) B,D

**138) Sual:** İqtisadi əməkdaşlıq təşkilatı (İƏT) neçənci ildən fəaliyyət göstərir?

- A) 1985
- B) 1990
- C) 1992
- D) 2001
- E) 2011

**139) Sual:**Hollandiyada bunlardan hansı idxl olunur?

- A) bunların hamısı
- B) kofe
- C) kakao
- D) çay
- E) ərzaq taxılı

**140) Sual:**Hollidiyanın ərazisi neçə min km<sup>2</sup>-dir?

- A) 32,5 min km<sup>2</sup>
- B) 32 min km<sup>2</sup>
- C) 50 min km<sup>2</sup>
- D) 80 min km<sup>2</sup>
- E) 100 min km<sup>2</sup>

**141) Sual:**Kanada aqrar sektorundakı əsas problemlərə aiddir:

- A) hava amili
- B) kiçik ölçüdə fermalar
- C) mexanizmləşmənin aşağı səviyyəsi
- D) əməyin aşağı məhsuldarlığı
- E) dövlət yardımının olmaması

**142) Sual:**Kanada fermerlərinin əksər hissəsi:

- A) torpaq sahibkarları
- B) torpaq icarədarları
- C) torpaq icarəçiləri
- D) torpaq istifadəçiləri
- E) bütün cavablar səhvdir

**143) Sual:**Kanadanın kənd təsərrüfatı müəssisələrinin əsasını təşkil edir:

- A) fermer təsərrüfatları
- B) partnyorluq
- C) korporasiyalar
- D) koopreativlər
- E) ittifaqlar və assosiasiylar

**144) Sual:**Kanada iri ixracatçısıdır:

- A) buğdanın və bitki yağının
- B) yem bitkilərinin
- C) südün və süd məhsullarının
- D) qarğıdalının və arpanın
- E) heyvandarlıq məhsulunun

**145) Sual:**Kanadanın aqrar biznesində başlıca rol oynayır:

- A) qida sənayesi

- B) kənd təsərrüfatı
- C) heyvandarlıq
- D) bitkiçilik
- E) yüngül sənaye

**146) Sual:** ABŞ kənd təsərrüfatının yerləşməsində başlıca xüsusiyyət:

- A) ixtisaslaşdırılmış heyvandarlıq-bitkiçilik rayonlarının mövcudluğu
- B) təsərrüfatların ərazicə mərkəzləşməsi
- C) konsentrasiyanın yüksək dərəcəsi
- D) bütün cavablar düzgündür
- E) bütün cavablar yanlışdır

**147) Sual:** ABŞ-da heyvandarlığın hansı sahəsi ən çox sənayeləşdirilmişdir?

- A) quşçuluq
- B) ətlik maldarlıq
- C) südlük maldarlıq
- D) qoyunçuluq
- E) donuzçuluq

**148) Sual:** ABŞ heyvandarlığının sahələri üçün xarakterik olan nədir?

- A) ixtisaslaşmanın yüksək səviyyəsi
- B) kooperasiyanın yüksək dərəcəsi
- C) intensifikasiyünün yüksək səviyyəsi
- D) konsentrasiyanın yüksək səviyyəsi
- E) bütün cavablar səhvdir

**149) Sual:** ABŞ-ın heyvandarlığında üstünlük təşkil edir:

- A) bütün cavablar düzgündür
- B) ətlik maldarlıq
- C) süd təsərrüfatı
- D) donuzçuluq
- E) bütün cavablar səhvdir

**150) Sual:** ABŞ-ın əsas ixracını hansı dənli bitkilər təşkil edir?

- A) qarğıdalı və buğda
- B) yulaf və arpa
- C) çovdar və buğda
- D) buğda və arpa
- E) buğda və yulaf

**151) Sual:** Qarğıdalı istehsalına görə ABŞ neçənci yeri tutur?

- A) 1-ci
- B) 2-ci
- C) 3-cü
- D) 4-cü

E) 5-ci

**152) Sual:**ABŞ-dakı əsas dənli bitkilər:

- A) qarğıdalı və buğda
- B) Arpa və yulaf
- C) çovdar və yulaf
- D) buğda və düyü
- E) qarğıdalı və arpa

**153) Sual:**ABŞ daxili taxıl yiğimina görə neçənci yerdədir?

- A) 2-ci
- B) 1-ci
- C) 3-cü
- D) 4-cü
- E) 5-ci

**154) Sual:**ABŞ-ın bitkiçiliyində hakim sahə:

- A) taxılçılıq
- B) pambıqçılıq
- C) üzümçülük
- D) meyvəçilik
- E) tərəvəzçilik

**155) Sual:**ABŞ-ın kənd təsərrüfatında aparıcı sahə:

- A) bitkiçilik
- B) heyvandarlıq
- C) maldarlıq
- D) meyvəçilik
- E) donuzçuluq

**156) Sual:**ABŞ-ın bütün fərdi torpaq tutumlarının hansı hissəsini fermer torpaqları tutur?

- A) .6
- B) .5
- C) .45
- D) .55
- E) .65

**157) Sual:**Torpaqların əsas hissəsi hansı fermerlərdədir?

- A) şəxsi mülkiyyət
- B) kollektiv mülkiyyət
- C) icarə hüququ ilə
- D) həyatı boyu mirasa sahibolma ilə
- E) istifadədə

**158) Sual:**ABŞ kənd təsərrüfatı məhsulunun əsas hissəsi harada istehsal olunur?

- A) iri fermalarda
- B) kiçik ailə fermalarında
- C) kollektiv təsərrüfatlarda
- D) korporasiyalarda
- E) bütün cavablar səhvdir

**159) Sual:** ABŞ-da aqrar məhsulların əsas istehsalçıları:

- A) fermer təsərrüfatları
- B) kənd təsərrüfatı kooperativləri
- C) partnyorluq
- D) TMK
- E) kollektiv təsərrüfatlar

**160) Sual:** Pambığın, buğdanın, tütünün və bitki yağılarının dünya istehsalında ABŞ payı nə qədərdir?

- A) 10-25%
- B) 15-20%
- C) 10-15%
- D) 20-25%
- E) 20-30%

**161) Sual:** Soya və qarğıdalı paxlaların dünya istehsalında ABŞ payı neçə hissədir?

- A) 42036
- B) 42065
- C) 42064
- D) 42097
- E) 42095

**162) Sual:** ABŞ kənd təsərrüfatının inkişafındakı ən mühüm amillərə daxildir:

- A) bütün cavablar düzgündür
- B) geniş məhsuldar torpaqların mövcudluğu və onların mənimsənilməsi üzrə dövlət siyaseti
- C) təsərrüfatın fermer növünün əvvəlcədən inkişafi
- D) istehsalda müasir texnologiyaların tətbiqi
- E) aqrar biznesin dövlət tənzimlənməsi və məhsulun dünya bazarına geniş çıxışı

**163) Sual:** ABŞ kənd təsərrüfatının fərqli cəhəti:

- A) bütün cavablar düzgündür
- B) əməyin yüksək məhsuldarlığı
- C) maddi-texniki təchizat
- D) ixtisaslaşmanın inkişafı
- E) istehsalın konsentrasiyası

**164) Sual:** Kənd təsərrüfatı məhsulunun ümumi istehsal həcmində görə ABŞ hansı yeri tutur?

- A) 2-ci
- B) 1-ci
- C) 3-cü

- D) 4-cü
- E) 5-ci

**165) Sual:** ABŞ-in ÜDM-da kənd təsərrüfatının xüsusi çəkisi hansı səviyyədədir?

- A) .02
- B) .01
- C) .03
- D) .04
- E) .05

**166) Sual:** ABŞ-in iqtisadiyyatında kənd təsərrüfatı necə yer tutur?

- A) tabeli
- B) əsas
- C) mühüm
- D) ikinci dərəcəli
- E) bütün cavablar səhvdir

**167) Sual:** Ölcəzair respublikasının əsas ixrac məhsulu hansıdır?

- A) Üzüm və şərab məhsulları
- B) Dən üçün qarğıdalı
- C) Ərzaq taxılı istehsali
- D) Ət və süd məhsulu
- E) Balıq məhsulu

**168) Sual:** Ərazisinə və əhalisinə görə dünyadan ən böyük qitəsi hansıdır?

- A) Asiya
- B) Afrika
- C) Avropa
- D) Şimali və Mərkəzi Amerika
- E) Avstraliya

**169) Sual:** Bitki yağı istehsalına görə lider ölkələr hansılardır?

- A) Bunların hamısı
- B) Yaponiya
- C) Almaniya
- D) İngiltərə
- E) Fransa

**170) Sual:** Dünyada ən çox ipək istehsal olunan ölkələr hansıdır?

- A) Yaponiya, Çin Xalq Respublikası
- B) Cənubi və Şimali Koreya
- C) Özbəkistan, Azərbaycan
- D) Qazaxıstan, Türkmenistan
- E) Iran İslam Respublikası

**171) Sual:** Yaponiyada kənd təsərrüfatının hansı sahəsi yüksək inkişaf edib?

- A) Çəltikçilik
- B) Tərəvəzçilik
- C) Meyvəçilik
- D) Çayçılıq
- E) Yemçilik

**172) Sual:** Meksikanın hansı sahəsi üstün inkişaf edib?

- A) sənaye sahəsi
- B) kənd təsərrüfatı sahəsi
- C) emal sahəsi
- D) bunların hamısı
- E) bunların heç biri

**173) Sual:** Latin Amerikası ölkələri dünya kofe ixracının necə faizini verir?

- A) .9
- B) .4
- C) .7
- D) 1
- E) .2

**174) Sual:** Latin Amerikası ölkələri necə dövlətdir?

- A) zəngin yeraltı və yer üstü sərvətlərə malik
- B) zəngin neft dövlətidir
- C) zəngin qaz dövlətidir
- D) bunların heç biri
- E) bunların hamısı

**175) Sual:** Ərzaq təminatı sahəsində dövlət siyasetinin əsas istiqaməti nədir?

- A) ekoloji təmiz məhsullarla təchiz edilməsi
- B) torpaqların münbətiyinin artırılması
- C) süvarılan torpaqların sahələrinin artırılması
- D) bunların heç biri
- E) bunların hamısı

**176) Sual:** Almaniyada k/t texniki cəhətdən necə təmin olunur?

- A) tamamilə mexanikləşdirilir
- B) qismən mexanikləşib
- C) avtomatlaşdırılıb
- D) yarı avtomatlaşdırılıb
- E) bunların heç biri

**177) Sual:** Aqrar islahatlarının əsasları haqqında qanun nə vaxt qəbul olunub?

- A) 18 fevral 1995
- B) 10 fevral 1995

- C) 18 fevral 2000
- D) qəbul olunmayıb
- E) 20 fevral 2011

**178) Sual:** İri fermer təərrüfatları ölkədə istehal və ixrac olunan məhulun neşə faizini verir?

- A) .9
- B) .3
- C) .1
- D) .5
- E) .2

**179) Sual:** İtaliyada k/t-nin əsasını nə təşkil edir?

- A) bitkiçilik
- B) heyvandarlıq
- C) çayçılıq
- D) quşçuluq
- E) bunların heç biri

**180) Sual:** İtaliyanın ərazisi neçə min km<sup>2</sup>?

- A) 301,2 min km<sup>2</sup>
- B) 111,1 min km<sup>2</sup>
- C) 501,1 min km<sup>2</sup>
- D) 333,3 min km<sup>2</sup>
- E) 100 min km<sup>2</sup>

**181) Sual:** Dövlət tərəfindən ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş tədbirlər nəyə əsaslanır?

- A) hüquqi-normativ aktlara
- B) heç nəyə əsaslanmır
- C) yazılın kitablara
- D) dərsliklərə
- E) bunların hamısı

**182) Sual:** Ölkənin ərzaq təhlükəsizliyini cətinləşdirən xarici amillər hansılardır?

- A) bunların hamısı
- B) ölkənin ərzaq idxləndən və istehsal amillərindən asılılıq səviyyəsi
- C) ölkənin idxlə etdiyi qida məhsullarının dünya bazar qiymət konyukturun təsiri
- D) coğrafi mövqedən asılı olaraq qonşu ölkələrdən daxil olan su ehtiyatlarından asılılıq
- E) xarici ölkələrdə ərzaq ticarətinin əlverişsiz şərtləri

**183) Sual:** Afrikanın ənənəvi ekoloji əmtəəlik məhsulları hansılardır?

- A) sitrus bitkiləri, meyvə və tərəvəz məhsulları
- B) günəbaxan yağı, konserv məhsulları və nar
- C) zeytun, yer findığı, qarağat və nar
- D) zeytun, tropik və qərzəkli meyvələr, qəhvə

E) pomidor, kələm və zeytun

**184) Sual:** Son vaxtlara qədər Afrikada özünün ekoloji standartları, sertifikatlaşdırma və inspeksiya sistemi mövcud olan yeganə ölkəsi hansıdır?

- A) Mərakəş
- B) Somali
- C) Anqola
- D) Tunis**
- E) Fil Dişi Sahili

**185) Sual:** Müasir şəraitdə Afrikada sertifikatlaşdırılmış məhsullar əsasən hansı bazarlara ünvanlanır?

- A) daxili bazara
- B) yerli istehsalçıların istehlakına
- C) Asiya ölkələri bazarına
- D) kolxoz bazarlarına
- E) ixrac bazarına**

**186) Sual:** Afrika ekoloji təsərrüfatçılığın genişləndirilməsində başlıca amil nədir?

- A) yerli əhalinin ekoməhsullara artan tələbatı
- B) inkişaf etmiş ölkələrin ekoməhsullara artan tələbat**
- C) Afrikanın Aralıq dənizi sahilləri ölkələrindəki siyasi vəziyyətin iqtiaziyyata təsiri
- D) milli kapitalın üstünlük təşkil etməsi
- E) k/t-1 istehsalının sürətli intensivləşdirilməsi

**187) Sual:** Afrika ölkələrində ekoloji istehsal sertifikatlaşdırılır mı?

- A) sertifikatlaşdırılır
- B) sertifikatlaşdırılmır
- C) çox nadir hallarda sertifikatlaşdırılır**
- D) yalnız Mərkəzi Afrika ölkələrində sertifikatlaşdırılır
- E) Ekvador boyu ölkələrdə sertifikatlaşdırılır

**188) Sual:** Fransanın Atlantik okeanında ovladığı stridiya dünya ovunun neçə faizə qədərini təşkil edir?

- A) 10 faizə qədərini
- B) 30 faizə qədərini
- C) 50 faizə qədəri
- D) 70 faizə qədəri**
- E) 90 faizə qədəri

**189) Sual:** Fransada ərzaq kimi az istifadə olunduğundan öz əhəmiyyətini itirmiş bitkiçilik məhsulu hansıdır?

- A) çəltik
- B) pambıq
- C) kartof**
- D) tərəvəz

E) buğda

**190) Sual:** Fransada daha çox becərilən bitkiçilik məhsulu hansıdır?

- A) pambıq
- B) çəltik
- C) kartof
- D) tərəvəz
- E) buğda**

**191) Sual:** Fransada heyvandarlıq kənd təsərrüfatı məhsulları dəyərinin neçə faizini verir?

- A) 10 faizindən çoxunu
- B) 30 faizindən çoxunu
- C) 50 faizindən çoxunu**
- D) 70 faizindən çoxunu
- E) 90 faizindən çoxunu

**192) Sual:** Fransada kənd təsərrüfatı məhsulları dəyərinin yarıdan çoxunu hansı məhsullar verir?

- A) yemçilik
- B) bitkiçilik
- C) heyvandarlıq**
- D) buğda
- E) zeytun

**193) Sual:** Fransanın nə qədər ərazisi kənd təsərrüfatına yararlıdır?

- A) 4/10
- B) 2/10
- C) 5/10
- D) 1/3
- E) 2/3**

**194) Sual:** Fransanın kənd təsərrüfatında üstünlük təşkil edən hansılardır?

- A) xırda
- B) orta
- C) iri**
- D) hamısı
- E) hec biri

**195) Sual:** Fransa əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalının həcmində görə kapitalist ölkələri arasında neçənci yeri tutur?

- A) ilk yerlərdən birini**
- B) ikinci
- C) üçüncü
- D) dördüncü
- E) beşinci

**196) Sual:** Avropa birliyinə üzv olan ölkələrin bütçədən ayırdığı subsidiyalar fermer təsərrüfatlarının təqribən neçə faizini təşkil edir?

- A) 10 faizi
- B) 30 faizi
- C) 50 faizi
- D) 70 faizi
- E) 90 faizi

**197) Sual:** Avropa birliyi ölkələrində ekotəsərrüfatların sayı və ekoloji idarəetmə altında olan əraziyə görə lider mövqeyi hansı ölkəyə məxsusdur?

- A) Fransa
- B) Almaniya
- C) Yunanistan
- D) İtaliya
- E) İspaniya

**198) Sual:** Avropa birliyi ölkələrində nə qədər ekoloji üsulla idarə olunan təsərrüfatlar mövcuddur?

- A) 40 min
- B) 140 min
- C) 240 min
- D) 340 min
- E) 440 min

**199) Sual:** Avropa birliyi ölkələrində neçə hektar ərazi ekoloji üsulla idarə olunur?

- A) 1.8 milyon hektardan çox
- B) 3.8 milyon hektardan çox
- C) 5.8 milyon hektardan çox
- D) 7.8 milyon hektardan çox
- E) 9.8 milyon hektardan çox

**200) Sual:** Ekoloji kənd təsərrüfatı birliyinin hərəkatının beşiyi hansı qitə sayılır?

- A) Avropa
- B) Asiya
- C) Amerika
- D) Afrika
- E) Avstraliya

**201) Sual:** Dünyada əhalinin az məskunlaşdığı ölkələr hansıdır?

- A) Avstraliya
- B) Monqolustan
- C) Əlcəzair
- D) Əfqanistan
- E) Bunların hamısı

**202) Sual:** Ölkənin ərzaq təhlükəsizliyini cətinləşdirən xarici amillər hansılardır?

- A) ölkənin ərzaq idxləndən və istehsal amillərindən asılılıq səviyyəsi
- B) ölkənin idxlə etdiyi qida məhsullarının dünya bazar qiymət konyukturun təsiri
- C) coğrafi mövqedən asılı olaraq qonşu ölkələrdən daxil olan su ehtiyatlarından asılılıq
- D) xarici ölkələrdə ərzaq ticarətinin əlverişsiz şərtləri
- E) bunların hamısı

**203) Sual:** Dövlət tərəfindən ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş tədbirlər nəyə əsaslanır?

- A) hüquqi-normativ aktlara
- B) heç nəyə əsaslanmır
- C) yazılın kitablara
- D) dərsliklərə
- E) bunların hamısı

**204) Sual:** Dünya təsərrüfatının sahələri aşağıdakılara bölündür:

- A) İlkin, ikinci və üçüncü
- B) Əsas və köməkçi
- C) İstehsal və qeyri-istehsal
- D) Əsas və ikinci dərəcəli
- E) Bütün cavablar səhvdir

**205) Sual:** Kənd təsərrüfatı dünya təsərrüfatında aiddir:

- A) İlkin sahələrə
- B) İkinci sahələrə
- C) Üçüncü sektora
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**206) Sual:** Dünya təsərrüfatının ilkin sahələrinə aiddirlər:

- A) Kənd təsərrüfatı və hasil edici sənaye
- B) Emal sənayesi və elektroenergetika
- C) Xidmət sahəsi
- D) Kənd təsərrüfatı və emal sənayesi
- E) Hasil edici sənaye və elektroenergetika

**207) Sual:** Dünya təsəssrufatının sahə tənasüblüyü bu deməkdir:

- A) Ayrı-ayrı sahələrin xüsusi çəkilərinin nisbəti
- B) Bütün sahələrin mütənasib inkişafı
- C) Ayrı-ayrı sahələrin bərabər yerləşməsi
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**208) Sual:** Dünya təsərrüfatı vahid bir sistem kimi formallaşdırıb:

- A) XIX-XX əsrlərin kəsişməsində
- B) XX əsrin ortalarında

- C) XX əsrin sonunda
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**209) Sual:**Dünya təsərrüfatının elementlərini təşkil edir:

- A) Milli iqtisadiyyatlar
- B) Transmilli korporasiyalar
- C) Beynəlxalq iqtisadi təşkilatlar
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**210) Sual:**Milli iqtisadiyyatların qarşılıqlı asılılığı və qarşılıqlı əlaqələrinin güclənməsi özünü nədə biruzə verir?

- A) Dünya təsərrüfat əlaqələrinin qloballaşmasında
- B) Mal və xidmətlərin sərhədlər üzərindən hərəkəti
- C) İnteqrasiya əlaqələrinin güclənməsi
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**211) Sual:**Özünü tənzimləmə və adaptasiya nəycin vasitəsi ilə həyata keçirilir?

- A) Tələb və təklifin bazar meaxnizmi vasitəsi ilə
- B) Dövlət tənzimlənməsi vasitəsi ilə
- C) Dövlətlər arası tənzimlənmə vasitəsi ilə
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**212) Sual:**Dünya bazarlarında əsas mövqelərə malikdirlər:

- A) İnkışaf etmiş ölkələr
- B) İnkışaf etməkdə olan ölkələr
- C) Keçid iqtisadiyyatı ölkələri
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**213) Sual:**Dünya iqtisadi sisteminə ən böyük təsir göstərirlər:

- A) İnkışaf etmiş ölkələr
- B) İnkışaf etməkdə olan ölkələr
- C) Keçid iqtisadiyyatı ölkələri
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**214) Sual:**Dünya təsərrüfatının səciyyəvi xassələri bunlardır:

- A) Bütövlük (vəhdət), iyerarxiyalıq, özünü tənzimləmə və adaptasiya
- B) Bütövlük (vəhdət) və iyerarxiyalıq
- C) Bütövlük (vəhdət) və özünü tənzimləmə
- D) Özünü tənzimləmə və adaptasiya

E) İyərarxiyalıq və özünü tənzimləmə

**215) Sual:** Ölkələr arası bütün planet miqyasında məhsuldar iqtisadi qarşılıqlı əlaqələrinin yaranmasının ilkin maddi şərti budur:

- A) Beynəlxalq əmək bölgüsü
- B) Beynəlxalq əmtəə mübadiləsi
- C) Beynəlxalq investisiyalar
- D) Beynəlxalq biznes
- E) İşçi qüvvəsinin miqrasiyası

**216) Sual:** Milli iqtisadiyyatların vahid dünya təsərrüfatına birləşməsinin əsasında dayanır:

- A) Beynəlxalq əmək bölgüsü
- B) Beynəlxalq kapital hərəkəti
- C) Beynəlxalq iqtisadi münasibətlər
- D) Beynəlxalq ticarət
- E) Beynəlxalq iqtisadi integrasiya

**217) Sual:** Ən çox kofe istehsal və ixrac edən ölkələr:

- A) Braziliya, Həbəştan
- B) Cənubi Afrika Respublikası
- C) Çin Xalq Respublikası
- D) Monqolustan Xalq Respublikası
- E) Yaponiya

**218) Sual:** Kapitalist dünyasında ərazicə ən iri dövlət hansıdır?

- A) Kanada
- B) Fransa
- C) Almaniya
- D) Yeni Zellandiya
- E) Polşa

**219) Sual:** Dünyada aqrar sahənin intensiv inkişafının təməli nə vaxt qoyulub?

- A) 1950-1960-ci illərdə Amerika yoluna üstünlük vermək
- B) Rusiya Federasiyasında aparılan islahatlar
- C) Özbəkistan təcrübəsi hesabına
- D) İstehsalın təşkili hesabına
- E) 1975-ci ildən etibarən

**220) Sual:** Bu ölkələrin hansında hökümət fermerlərin azot gübrəsinə çəkdiyi xərclərin 40%-ni ödəyir?

- A) Fransada
- B) İngiltərə
- C) Amerikada
- D) Almaniyada
- E) heç bir ölkədə

**221) Sual:** Avropa Şimalı və mərkəzi Amerika dövlətləri k/t məhsullarının neçə faizini (%) verir?

- A) 50.0 %
- B) 49.1 %
- C) 40.0 %**
- D) 70.7 %
- E) 50.5 %

**222) Sual:** Torpaqlardan səmərəli istifadə etməklə dünya ərzaq problemini nə dərəcədə həll etmək olar?

- A) tam həll etmək
- B) həll edilmiş hesab etmək
- C) müəyyən dərəcədə**
- D) heç həll etməmək
- E) bütövlükdə həll etmiş

**223) Sual:** İnkışaf etmiş ölkələrin təsərrüfatçılıq formalarında nədən istifadə olunur?

- A) təbii iqtisadi xüsusiyyətlərdən
- B) əhalinin marağı
- C) əhalinin sayı
- D) bunların heç biri
- E) bunların hamısı**

**224) Sual:** Ölkələrin təsərrüfatçılıq formalarında nədən istifadə olunur?

- A) təbii iqtisadi xüsusiyyətlərdən
- B) əhalinin marağı
- C) əhalinin sayı
- D) bunların heç biri
- E) bunların hamısı**

**225) Sual:** İnkışaf etmiş ölkələrdə k/t mallarının qiymətinin aşağı düşməsinə nə səbəb olmuşdur?

- A) k/t istehsalın genişlənməsinə
- B) məhsul istehsalının artmasına
- C) ixrac ölkələrdə satılmayan məhsulun çoxalmasına
- D) bunların hamısı**
- E) bunların heç biri

**226) Sual:** Kapitalist təsərrüfat sistemində hansı təsərrüfat sistemi fəaliyyət göstərir?

- A) iqtisadi cəhətdən yüksək dərəcədə inkişaf etmiş
- B) iqtisadi cəhətdən geri qalan
- C) iqtisadi cəhətdən zəif olan
- D) bunların hamısı**
- E) bunların heç biri

**227) Sual:** Dövlət və kollektiv mülkiyyətinə əsaslanan təsərrüfatlarda hansı mülkiyyətə üstünlük

verilir?

- A) xarici mülkiyyət
- B) kollektiv dövlət mülkiyyəti**
- C) kollektiv mülkiyyəti
- D) bunların hamısı
- E) bunların heç biri

**228) Sual:**Ərzaq çatışmamazlığı aşağıdakilərinin səbəb olduğu qarşısalınmaz hadisələrin (fəlakətlərin) nəticəsində olur:

- A) Təbii hadisələrin
- B) Müharibələrin
- C) Ölkədə baş verən iqtisadi böhranların
- D) Bütün cavablar düzdür**
- E) Bütün cavablar səhvdir

**229) Sual:**Həyati mühüm qida məhsulları bunlardır:

- A) Müəyyən ölkənin əhalisi tərəfindən istehlak olunan qida məhsulları
- B) İnsanın əsas qida rasionunu təşkil edən qida məhsulları**
- C) Nsanın bütün istehlak etdiyi qida məhsulları
- D) Bütün cavablar səhvdir
- E) Sağlam insana hesablanmış qida maddələrinin və enerjinin istehlak normaları

**230) Sual:**Dövlət ərzaq ehtiyatları nəzərdə tutulub:

- A) Ərzaq məhsullarının ehtiyatlarını ərzaq böhranı zamanı istifadə edilməsi üçün**
- B) Əhalinin fasiləsiz ərzaq məhsulları ilə təmin edilməsi üçün
- C) Əhalinin ərzaq təminatı üçün
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**231) Sual:**Dövlət ərzaq ehtiyatı bu deməkdir:

- A) Ərzaq məhsullarının həcmi azaldılmayan cari ehtiyatından ibarət olan dövlətin maddi ehtiyatının bir hissəsi
- B) Ölkədə bütün ərzağın ehtiyatları
- C) Ölkədə kənd təsərrüfatı xammalının ehtiyatı
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**232) Sual:**Ərzaq (qida) məhsullarının zəruri istehsal həcmi bu deməkdir:

- A) Əmtəə istehsalçıları tərəfindən istehsal edilən həyati mühüm qida məhsullarının və qida xammalının həcmi (səviyyəsi)
- B) İstehsal edilən kənd təsərrüfatı məhsullarının miqdarı (həcmi)
- C) Ölkədə istehsal olunan ərzaq məhsullarının miqdarı (həcmi)
- D) Bütün cavablar düzdür
- E) Bütün vabalar səhvdir

**233) Sual:**Ərzağın əldə olunmasının iqtisadi əlverişliliyi (səmərəliliyi) nə deməkdir:

- A) Əhalinin keyfiyyətli ərzaq məhsulları əldə etməsi
- B)** Mövcüd olan istehlak strukturu, qiymət sistemi və gəlirlər səviyyəsində əhalinin ərzaq (qida) məhsullarının əldə etməsi imkanı
- C) Ərzağın qiymətə görə əldə edilməsinin əlverişliliyi
- D) Əhalinin ərzaq (qida) məhsullarını onların qiymətlərinə müvafiq olaraq əldə etmək imkanı
- E) Əhalinin ərzaq (qida) məhsullarını öz gəlir səviyyəsinə müvafiq olaraq əldə etmək imkanı

**234) Sual:**Ərzağın əldə olunmasının fiziki əlverişliliyi (səmərəliliyi) nə deməkdir:

- A) Bütün ölkə ərazisində istənilən məqamda alıcılıq qabiliyyətinə müvafiq miqdarda və çeşiddə ərzaq məhsullarının mövcüdluğu
- B) Əmtəə tədavülünün təşkili və ərzaq məhsularının realizasiyası (satışı)
- C) Əhaliyə ərzaq məhsullarının çatdırılması
- D) Əhalinin ərzaq məhsulları ilə təchizatı
- E) Əhalinin ərzaq məhsullarının əldə etmək imkanı

**235) Sual:**Ərzaq müstəqilliyi –belə bir haldır ki, hansında:

- A) Xaricdən ərzaq məhsullarının gətirilməsi dayandırıldığı halda ölkədə ərzaq böhranı yaranır
- B) Milli istehsalçıların xarici bazarlardan müstəqilliyi (asılı olmaması) təmin olunur
- C) İstehsalçıların məhsul istehsalında azad seçimlərinin olması həyata keçirilir
- D) İstehsalçıların öz məhsullarına qiymət formalasdırmışında azad seçimləri təmin olunur
- E) Ölkənin idxal asılılığının azad olması təmin olunur

**236) Sual:**Ərzaq təhlükəsizliyi – ölkə iqtisadiyyatının elə bir vəziyyətidir ki, hansında təmin olunur:

- A) Ölkənin ərzaq müstəqilliyi və bütün əhalinin fəal və sağlam həyat tərzi sürməsi üçün zəruri olan həcmidə ərzağın əldə edilməsinin fiziki və iqtisadi əlverişliliyi (mümkünlüyü)
- B) Əhalinin fəal və sağlam həyat tərzi sürməsi üçün ərzaqın təhlükəsizliyi
- C) Əhalinin fəal və sağlam həyat tərzi sürməsi üçün ərzaqın əldə edilməsinin əlverişliliyi
- D) Ölkənin iqtisadi müstəqilliyi
- E) Ölkənin iqtisadi təhlükəsizliyi

**237) Sual:**Daxili iqtisadi təhlükəsizliyə aiddir:

- A) Enerji
- B) Xammal
- C) Ekoloji
- D) İnförmasiya
- E)** Bütün cavablar düzdür

**238) Sual:**Xarici iqtisadi təhlükəsizliyə aiddir:

- A) Maliyyə
- B) Ticarət
- C) Texnoloji
- D)** Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**239) Sual:**Daxili iqtisadi təhlükəsizlik aşağıdakını ifadə edir:

- A) İqtisadiyyatın ölkə daxilində baş verən proseslər nəticəsində təbii surətdə yaranan və qəsdən edilən təhlükələrə dayanıqlılığı
- B) Milli istehsalçıların himayəsi
- C) Ölkədə təhlükəsiz məhsulların istehsalının təmin edilməsi
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**240) Sual:**Xarici iqtisadi təhlükəszilik aşağıdakı deməkdir:

- A) Xarici dövlətlərin, iqtisadi və ya siyasi subyektlərin hərəkətlərindən və ya məqsədlərindən doğan təhlükələr
- B) Beynəlxalq təhlükəsizliyin təmin edilməsi
- C) Ölkəyə təhlükəsiz məhsulların gətirilməsinin təmin edilməsi
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**241) Sual:**İqtisadi təhlükəsizlik bölünür:

- A) Xarici və daxili
- B) Ərzaq və qeyri-ərzaq
- C) Milli və xarici
- D) Bütüm cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**242) Sual:**İxrac əməliyyatı nədir?

- A) Müqavilə əsasında məhsulların xarici ölkələrə göndərilməsi
- B) Gömrük işinin təşkili
- C) Rüsumların tətbiq olunması
- D) Təminatlı daxili bazar
- E) İstehsalın intensiv inkişafı

**243) Sual:**Aqrar sahəyə dövlət himayəsi nədir?

- A) Aqrar sahədə tətbiq olunan güzəştlər
- B) Aparılan islahatlar
- C) İnkişafın proqnozlaşdırılması
- D) Stimullaşdırıcı metodların tətbiqi
- E) Aqrar sahəyə yüksək faizli vergi tətbiqi

**244) Sual:** Aqrar böhran məhvumu nədir?

- A) Aqrar bölmənin ekstensiv inkişafıdır
- B) Aqrar sahədə baş verən tənəzzümdür
- C) Aqrar sahənin resurs təminatıdır
- D) İstehsalın intensiv inkişafıdır
- E) Maddi maraqdır

**245) Sual:**Potensial ərzaq qitliğinin yaranma səbəbləri

- A) böhran
- B) ticarət müharibəsi
- C) sanksiya qoyulması
- D) beynəlxalq səviyyədə hər hansı qaynar vəziyyət
- E) bunların hamısı

**246) Sual:** Ümumdünya təcrübəsində ölkənin ərzaq təhlükəsizliyi hansı formada həyata keçirilir?

- A) daimi
- B) müvəqqəti
- C) potensial
- D) bunların heç biri
- E) bunların hamısı

**247) Sual:** Dövlətlərdə ərzaq təminatında hansı metoddan istifadə edilir?

- A) sintez metodundan
- B) hər bir ölkənin özünəməxsus metodu**
- C) analiz metodu
- D) induksiya metodu
- E) deduksiya metodu

**248) Sual:** Hər nəfərə düşən ÜDM həcmi yüksək olan 30 (otuz) ölkədə insanların orta ömür müddəti neçə olur?

- A) aşağı
- B) 60-72**
- C) orta
- D) 50-65
- E) 65-70

**249) Sual:** Ərzaq təhlükəsizliyi və ekoloji cəhətdən təmiz məhsullar istehlak etmək üçün nə etmək lazımdır?

- A) perspektiv əhəmiyyətli bir program hazırlamaq
- B) xaricdən məhsul gətirmək
- C) öz məhsulumuzu istehsal etmək
- D) bunların heç biri
- E) bunların hamısı

**250) Sual:** Dünya ərzaq təhlükəsizliyi nə ilə əlaqədardır:

- A) keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə**
- B) keyfiyyətsiz ərzaq məhsulları ilə
- C) yerli məhsulları ilə
- D) xarici məhsulları ilə
- E) bunların heç biri ilə

**251) Sual:** Ərzaq məhsullarının ehtiyatları nə üçün zəruridir?

- A) İstehsalın gözlənilməz azalmasından və kəskin qiymət artımından qorunmaq üçün

- B) Əhalinin ərzaqla təminatını zəruri olan dərəcədə qorunub saxlanması üçün
- C) Ərzağa olan qiymətlərin müəyyən səviyyədə saxlanması üçün
- D) Ərzaq ixracını həyata keçirmək üçün
- E) Daxili ərzaq bazarını qorumaq üçün

**252) Sual:**Dünya ərzaq probleminin həll edilməsi nəyi tələb edir?

- A) Ərzağın zəruri ehtiyatlarının təmin edilməsi üzrə müəyyən sistemin fəaliyyət göstərməsini
- B) Daxili ərzaq bazarının qorunmasının təmin edilməsini
- C) Əhalinin ərzaqla təchiz edilməsini zəruri olan dərəcədə qorunub saxlanması (təmin edilməsi)
- D) Ərzağa olan qiymətlərin müəyyən səviyyədə saxlanması
- E) Aktiv xarici iqtisadi fəaliyyətin aparılmasını

**253) Sual:**İnkişaf etmiş ölkələrin ərzaq kompleksi üçün nə səciyyəvidir?

- A) Xarici iqtisadi bazarlar iqtisadi artımın əsas və ya aparıcı amilinə çevrilirlər
- B) Daxili bazar iqtisadi artımın əsas amilini təşkil edir
- C) Ərzaq sistemlərinin inkişaf etməsinin sürətlənməsi
- D) Ərzaq idxləndən yüksək asılılıq
- E) Dövlət tənzimlənməsi metodlarının kifayət qədər olmaması

**254) Sual:**Çoxsahəli ərzaq kompleksləri hansı funksional sahəni əhatə edirlər?

- A) Bütün cavablar düzdür
- B) İstehsal vasitələrinin istehsalı
- C) Ərzaq xammalını istehsal edən kənd təsərrüfatı
- D) Kənd təsərrüfatı xammalının və ərzaq məhsullarının emalı və satışı
- E) Bütün cavablar səhvdir

**255) Sual:**Dünya ərzaq sisteminin maddi əsasını nə təşkil edir?

- A) Çoxsahəli ərzaq kompleksləri
- B) Ölkələrin ayrı-ayrı ərzaq növlərinin istehsalı üzrə ixtisaslaşması
- C) Ölkələrin qarşılıqlı itqisadi təsiri
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**256) Sual:**Dünya ərzaq sisteminin mövcudluğunun iqtisadi mahiyyəti nədən ibarətdir?

- A) Dünya əhalisinin insanın həyat fəaliyyəti üçün zəruri olan qida məhsulları ilə təmin edilməsindən
- B) Ərzaq istehsalı sahəsində inteqrasiya əlaqələrinin güclənməsində
- C) Beynəlxalq əmək bölgüsünün dərinləşməsində
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**257) Sual:**İnkişaf etməkdə olan ölkələrdə ərzaq istehlakının səviyyəsinin aşağı olması nə ilə şərtlənir:

- A) İqtisadi inkişafın və adambaşına düşən gəlirlərin aşağı səviyyəsi ilə
- B) Aqrar istehsalın aşağı səviyyəsi ilə
- C) Ərzaq məhsulların aşağı keyfiyyəti ilə

- D) Ərzaq məhsulların çatışmamazlığı ilə
- E) Daxili istehsallarının aşağı rəqabətqabiliyyətliliyi ilə

**258) Sual:**Dünya ərzaq sistemi –bu deməkdir:

- A) Ərzaq məhsullarının istehsalı və satışı ilə bağlı çoxsahəli və çoxfunkisyalı qlobal kompleks
- B) Dünya ərzaq məhsullarının strateji ehtiyatları
- C) Ərzaq məhsullarının ölkələr arası maneəsiz hərəkəti
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**259) Sual:**Taxılçılıqda yüksək məhsuldarlığa lider ölkə hansıdır?

- A) Kanada, ABŞ
- B) Braziliya, Uruqvay
- C) Çin Xalq Respublikası
- D) Monqolustan
- E) Əlcəzair

**260) Sual:**ABŞ-da quş əti mal əti ilə müqayisədə bahadır və ya ucuz?

- A) 2 dəfə ucuz
- B) 2 dəfə baha
- C) eyni qiymətdə
- D) 1 dəfə baha
- E) 100 % ucuz

**261) Sual:**ABŞ özünün şəkərə olan tələbatının neçə faizini (%) ödəyir?

- A) .4
- B) .1
- C) .05
- D) 1
- E) .3

**262) Sual:**ABŞ-ın k/tda hansı bitki mühüm əhəmiyyət kəsb edir?

- A) soya
- B) tütün
- C) pambıq
- D) çay
- E) pomidor

**263) Sual:**Tütünçülük ABŞ-ın hansı ştatlarında becərilir?

- A) bunların hamısı
- B) Şimali Karolina
- C) Cənubi Karolina
- D) Kentukki
- E) bunların heç biri

**264) Sual:** ABŞ hansı bitkilərin yetişdirilməsi üçün böyük imkanlara malikdir?

- A) bunların hamısı
- B) pambıq
- C) soya
- D) istilik sevən bitkilər
- E) bunların heç biri

**265) Sual:** Ölkə əhalisinin neçə faizə (%) qədəri meşə təsərrüfatı və balıqcılıqla məşğuldur?

- A) 6 %-ə qədər
- B) 10 %-ə qədəri
- C) 7 %-ə qədəri
- D) 20 %-ə qədəri
- E) 100 %-ə qədəri

**266) Sual:** Kapitalist dünyasının əksər dövlətləri nə etməklə bazar iqtisadiyyatının inkişafına yol açdır?

- A) bunların hamısını yerinə yetirməklə
- B) aqrar sahədə islahatlar aparmaqla
- C) müəyyən imtiyazlar verməklər
- D) bunların heç biri
- E) susmaqla

**267) Sual:** Dünya ərzaq problemlərinin inkişaf dinamikasının təmin edilməsi üçün hansı tədbirlər sistemi hazırlanır?

- A) xarici investisiyaların cəlb edilməsi, milli iqtisadiyyatın dirçəlməsi
- B) məhsul ixrac etmək
- C) məhsul idxal etmək
- D) bunların hamısı
- E) bunların heç biri

**268) Sual:** Ərzaq probleminin həlli yolunda hansı sahənin inkişafına üstünlük verilir?

- A) maldarlığa
- B) əkinçilik
- C) tütünçülük
- D) bunlardan heç biri
- E) bunlardan hamısı

**269) Sual:** “Dünya ərzaq təhlükəsizliyi” anlayışı nəyi nəzərdə tutur?

- A) Dünya bir vahid kimi artan tələbatı ödəmək məqsədi ilə kifayət qədər ərzaq istehsal etməlidir
- B) Əhalinin ən yoxsul təbəqəsi üçün ərzağın əlverişliliyinin dərəcəsini
- C) Bütün dünya əhalisi üçün qida məhsullarının təhlükəsizliyini
- D) Geniş istehlakçı kütləsi üçün ərzağın əlverişliliyi (əldə edilməsinin əlverişliliyi)
- E) Bütün cavablar səhvdir

**270) Sual:** Ərzaq təhlükəsizliyinin aşağıdakı pillələrini ayıırlar:

- A) Bütün cavablar düzdür
- B) Dünya və subregional
- C) Dövlətlərarası və dövlət
- D) Yerli, əhali qrupu və ailə
- E) Bütün cavablar səhvdir

**271) Sual:** Yaşıl inqilab altında belə bir proses anlaşılır ki, hansında aşağıdakılar yeridilməyə başlamışdır:

- A) Bütün cavalar düzdür
- B) Dənli bitkilərin yüksək məhsuldarlı sortaları
- C) Kənd təsərrüfatında suvarma
- D) Kənd təsərrüfatının kimyalaşması
- E) Kənd təsərrüfatının mexanikləşdirilməsi

**272) Sual:** Dünya ərzaq probleminin həllinin ən perspektiv yolu ibarətdir:

- A) Bütün cavablar düzdür
- B) Kənd təsərrüfatı və sənayenin birləşməsi
- C) Biotexnologiyaların yaradılmasından
- D) Yaşıl inqilabdan
- E) Bütün cavablar səhvdir

**273) Sual:** Ərzaq probleminin vacib aspektini təşkil edir:

- A) Qidalanmanın tarazsızlığı
- B) Ərzağın aşağı keyfiyyətdə olması
- C) Ərzaq qiymətinin yüksək olması
- D) Əhalinin alıcılıq qabiliyyətinin aşağı olması
- E) Ərzaq məhsullarının çeşidinin az olması

**274) Sual:** Dünya ərzaq probleminin mahiyyəti nədən ibarətdir?

- A) Əhalinin ərzaq ilə təchiz edilməsinin onun sayının artmasına müvafiq olmasından (uyğun olmasından)
- B) Yer kürəsinin bütün əhalisini kaloriyalı qida ilə təmin edilməsindən
- C) Həyat və qidalanma keyfiyyətinin artırılmasından
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**275) Sual:** FAO-nun əsas məqsədi aşağıdakıdır:

- A) Bütün cavablar düzdür
- B) Həyat və qidalanmanın keyfiyyətinin artırılması
- C) Ərzağın və digər kənd təsərrüfatı məhsullarının istehsalının və paylaşdırılmasının təkmilləşdirilməsi
- D) Kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılması
- E) Dünya iqtisadiyyatının inkişafına öz tövsiyyəsinin verməsi

**276) Sual:** Milli ərzaq sistemlərinin qloballaşmasının vacib istiqaməti budur:

- A) Bütün cavablar düzdür
- B) Ərzaq məhsulları ilə beynəlxalq ticarət
- C) Kənd təsərrüfatı xammalı ilə beynəlxalq ticarət
- D) Topdan satış ərzaq məhsulları ilə beynəlxalq ticarət
- E) Ərzaq istehsalı üçün resurslarla beynəlxalq ticarət

**277) Sual:** Kecid iqtisadiyyatı və inkişaf etməkdə olan ölkələrə dünya ərzaq sistemi ilə əlaqəli hansı ümumi problemlər səciyyəvidir?

- A) Bütün cavablar düzdür
- B) İqtisadiyyatın, ö cümlədən ərzaq sistemin aşağı səmərəliliyi
- C) Ərzaq idxləndən, onun istehsalı üçün resurslardan, xarici kapital və kreditlərdən yüksək asılılıq
- D) Bazar mexanizmi ünsürlərinin olmaması və ya qeyri mükəmməl (natamam) olması
- E) Dövlət tənzimləmə metodlarının çatışmamazlıqları

**278) Sual:** İnkişaf etməkdə olan ölkələrin ərzaq istehsalı və istehlakında geri qalmalarının aradan qaldırmaq istəyi nəyə gətirib çıxarır?

- A) Onlar öz iqtisadi, o cümlədən ərzaq sistemlərinin inkişafını sürətləndirirlər
- B) Onlar ərzaq idxlənin həcmini artırırlar
- C) Onlar ərzaq idxlənin həcmini azaldırlar
- D) Onlar enerji ehtiyatlarının ixracını artırırlar
- E) Bütün cavablar səhvdir

**279) Sual:** İnkişaf etməkdə olan ölkələrin ərzaq kompleksləri özlərindən nə təsəvvür edirlər?

- A) İnkişaf etmiş ölkələrdən asılı vəziyyətdə olan dünya aqrar-ərzaq sisteminin bir həlqəsi
- B) Dünya aqrar-ərzaq sisteminin müstəqil həlqəsi
- C) Dünya aqrar-ərzaq sisteminin aparıcı həlqəsi
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**280) Sual:** Dünya taxıl istehsalının neçə faizi (%) Şimali və Mərkəzi Amerikanın payına düşür?

- A) 25.0 %
- B) .1
- C) .5
- D) .45
- E) 29.0 %

**281) Sual:** Dünya bazarında Kanada taxılı hansı dövlətin rəqabəti ilə qarşılaşdı?

- A) ABŞ
- B) İngiltərənin
- C) Fransanın
- D) Almanıyanın
- E) bunların heç biri ilə

**282) Sual:** ABŞ-ın k/t məhsullarının əsas istehlakçıları bunlardan hansıdır?

- A) bunların hamısı

- B) Avropa
- C) Afrika
- D) Asiya
- E) bunlardan heç biri

**283) Sual:** ABŞ-da ərzaq taxılı istehsalı neçənci dərəcəli rol oynayır?

- A) II
- B) I
- C) III
- D) heç bir rolu yoxdur
- E) sonuncu

**284) Sual:** ABŞ-da aqrar-ərzaq istehsalının əsas xüsusiyyətlərində biri bunlardan hansının inkişafına xidmət etməsidir?

- A) əkinçilik
- B) heyvandarlığın
- C) cütçülük
- D) bunların hamısı
- E) bunların heç biri

**285) Sual:** Bu ölkələrin hansında heyvandarlıq k/t dan ayrılaraq sənaye əsaslarına keçmişdir?

- A) ABŞ
- B) Fransada
- C) İngiltərə
- D) İtaliya
- E) İspaniya

**286) Sual:** Kənd təsərrüfatı torpaqlarına aiddirlər:

- A) Bütün cavablar düzdür
- B) Əkin yerləri
- C) Çox illik bitkilər sahələri
- D) Təbii çəmənliklər
- E) Ovlaqlar

**287) Sual:** İnkişaf etmiş ölkələrə hansı xassələr səciyyəvidir?

- A) Əhalinin yüksək həyat səviyyəsi və sayının mənfi artımı
- B) Əhalinin yüksək həyat səviyyəsi və sayının müsbət artımı
- C) Əhalinin aşağı həyat səviyyəsi
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**288) Sual:** Dünya təsərrüfatının sahə strukuru aşağıdakı kimidir:

- A) Sənaye, kənd təsərrüfatı, tikinti, istehsal və qeyri-istehsal infrastruktur
- B) Sənaye və kənd təsərrüfatı
- C) İstehsal və sosial infrastruktur

D) Sənaye və istehsal infrastrukturu

E) Bütün cavablar səhvdir

**289) Sual:**Dünya təsərrüfatının əsas subyektləri bunlardır:

A) Dövlət, TMK, Beynəlxalq iqtisadi təşkilatlar

B) Dövlət və TMK

C) Dövlət və Beynəlxalq iqtisadi təşkilatlar

D) TMK və Beynəlxalq iqtisadi təşkilatlar

E) Kənd təsərrüfatı və sənaye müəssisələri

**290) Sual:**Milli iqtisadiyyatla rasında qarşılıqlı əlaqə nəycin vasitəsi ilə baş verir?

A) Bütün cavablar düzdür

B) Mal və xidmətlərin sərhədlər üzərindən hərəkəti

C) Məlumatın sərhədlər üzərindən hərəkəti

D) İnteləktual fəaliyyətin nəticələrinin sərhədlər üzərindən hərəkəti

E) Kapital və işçi qüvvəsinin sərhədlər üzərindən hərəkəti

**291) Sual:**Müasir dünya təsərrüfatının inkişafının əsas tendensiyası nədir?

A) Milli iqtisadiyyatların qarşılıqlı asılılığı və qarşılıqlı əlaqələrinin güclənməsi

B) İnteqrasiya əlaqələrinin güclənməsi

C) Mal və xidmətlərin sərhədlər üzərindən hərəkəti

D) Bütün cavablar düzdür

E) Bütün cavablar səhvdir

**292) Sual:**Dünya təsərrüfatının bütövlüyü (vəhdəti) altında nəzərdə tutulur:

A) Kifayət qədər sabit səviyyədə sistemin bütün hissələrinin qarşılıqlı iqtisadi təsiri və əlaqəsi

B) Milli iqtisadiyyatların qarçılıqlı asılılığı və qarşılıqlı əlaqələrinin güclənməsi

C) Dünya təsərrüfat əlaqələrinin qloballaşması

D) Bütün cavablar düzdür

E) Bütün cavablar səhvdir

**293) Sual:**Beynəlxalq əmək bölgüsü nəycin ilkin maddi şərti kimi çıxış edir?

A) Ölkələr arası bütün planet miqyasında məhsuldar iqtisadi qarşılıqlı əlaqələrinin yaranmasının

B) Ölkələrin iqtisadi inkişafının

C) Ərzaq bazarlarının yaranmasının

D) Bütün cavablar düzdür

E) Bütün cavablar səhvdir

**294) Sual:**Beynəlxalq əmək bölgüsü nəycin obyektiv əsasını təşkil edir?

A) Bütün cavablar düzdür

B) Mal, iş və xidmətlərin beynəlxalq mübadiləsinin

C) Ölkələr arasında istehsal sahəsində əməkdaşlığın inkişafının

D) Ölkələr arasında elmi-texniki əməkdaşlığın

E) Ölkələr arası ticarət amaəkdaşlığının

**295) Sual:** Arqentinada kənd təsərrüfatına yararlı torpaqların müəyyən hissəsi əkildiyi halda qalanı hansı sahəyə aid edilir?

- A) biçənək və otlaqlardır
- B) çay daşqınlarının təsirinə məruz qalan sahələrdir
- C) səhralaşmaya məruz qalmış sahələrdir
- D) cəngəlliliklər və savannalardır
- E) bunların hamısı

**296) Sual:** Arqentinada kənd təsərrüfatına yararlı torpaqların neçə hissəsi əkilir?

- A) 42156
- B) 42157
- C) 42158
- D) 42159
- E) 42160

**297) Sual:** Arqentinada hansı məhsul istehsalına və ixracına görə dünyada ilk yerlərdən birini tutur?

- A) yun
- B) yumurta
- C) qəhvə
- D) balıq
- E) inək

**298) Sual:** Arqentinada kənd təsərrüfatı məhsulları istehsalı daha cox hansı sahədə ixtisaslaşmış?

- A) ətlik maldarlıq və ətlik yunluq qpyunçuluq
- B) ətlik maldarlıq və ipəkçilik
- C) ətlik-südlük və üzümçülük
- D) qusçuluq və ətlik südlük maldarlıq
- E) meyvə tərəvəzçilik və sitrus bitkiləri

**299) Sual:** Arqentinada istehsal əsasən hansı sahədə ixtisaslaşdırılıb?

- A) kənd təsərrüfatı məhsulları
- B) avtomobil
- C) kənd təsərrüfatı texnikası və avadanlıqları
- D) konservləşdirmə
- E) bunların hamısı

**300) Sual:** Arqentinada torpaqsız kəndlilər hansı yolla torpağı əldə etməyə məcburdurlar?

- A) onlar torpağı icarəyə götürməyə məcburdurlar
- B) onlar torpağı qanunsuz yolla zəbt etməyə məcburdurlar
- C) onlar torpağı hüquq mühafizə orqanlarına müraciət etməklə əldə edirlər
- D) bütün cavablar səhvdir
- E) bütün cavablar düzdür

**301) Sual:** Misirdə ildə neçə hektar torpaq sahəsi becərilir?

- A) 2,7 milyon hektar

- B) 0,7 milyon hektar
- C) 1,7 milyon hektar
- D) 3,7 milyon hektar
- E) 4,7 milyon hektar

**302) Sual:** Misirdə k/t-nin əsas sahəsini nə təşkil edir?

- A) suvarma əkinçiliyi
- B) qurudulmuş bataqlıqların becərilməsi
- C) artezianla suvarma əkinçiliyi
- D) damcı suvarma əkinçiliyi
- E) dəmyə əkinçiliyi

**303) Sual:** Misirdə k/t-1 məhsulları ümumi ixracat məhsullarının neçə faizini verir?

- A) 50 faizini
- B) 10 faizini
- C) 30 faizini
- D) 70 faizini
- E) 90 faizini

**304) Sual:** Misir iqtisadiyyatı hansı sahə üzrə ixtisaslaşışdır?

- A) aqrar-sənaye
- B) maşınqayırma
- C) gəmiqayırma
- D) kompyuter avadanlıqları istehsalı
- E) heyvandarlıq

**305) Sual:** Argentinada kənd təsərrüfatının əsas sahəsi hansıdır?

- A) Ərzaq taxılı
- B) Tərəvəz məhsulları
- C) Meyvə məhsulları
- D) Çay
- E) Şəkər tozu

**306) Sual:** Meksikada torpaq üzərində mülkiyyət formaları:

- A) Exidatorlar, icarədarlar, torpaq sahibkarı
- B) Dövlət mülkiyyətli təsərrüfatlar
- C) Fərdi təsərrüfatlar
- D) İstehsal kooperativləri
- E) Kiçik müəssisələr

**307) Sual:** Türkiyə iqtisadiyyatında aparıcı sahə hansıdır?

- A) Kənd təsərrüfatı
- B) Tikinti
- C) İctimai iaşə
- D) Sənaye

E) Ticarət

**308) Sual:**Hindistanın kənd təsərrüfatında neçə məhsulun toplanması mövsümü mövcuddur?

- A) Yay və qış mövsümü
- B) Payız mövsümü
- C) Yaz mövsümü
- D) Yalnız yay mövsümü
- E) Yalnız qış mövsümü

**309) Sual:**Hindistanın kəndlərində yaşayış əhalinin xüsusi çəkisi:

- A) 50%-ə qədər
- B) 35%-ə qədər
- C) 40%-ə qədər
- D) 60%-dən çox
- E) 15-20%-ə qədər

**310) Sual:**İspaniyanın əsas ixrac məhsulları hansıdır?

- A) Bunların hamısı
- B) Zeytun yağı
- C) Şərab məhsulları
- D) Tərəvəz məhsulları
- E) Meyvə məhsulları

**311) Sual:**Yunanıstanın əsas idxlə məhsulları hansıdır?

- A) Heyvandarlıq məhsulları
- B) Subtropik bitki məhsulları
- C) Meyvə-tərəvəz məhsulları
- D) Sitrus bitkilərinin məhsulları
- E) Zeytun yağı

**312) Sual:**Hollandiyada kənd təsərrüfatının aparıcı sahəsi hansıdır?

- A) Heyvandarlıq
- B) Taxılçılıq
- C) Çəltikçilik
- D) Üzümçülüq şərabçılıq
- E) Kofe istehsalı

**313) Sual:**İtaliyada əsas ixrac məhsulları hansıdır?

- A) Zeytun yağı və şərabçılıq məhsulları
- B) Taxılçılıq məhsulları
- C) Subtropik meyvə məhsulları
- D) Yağlı bitkilər məhsulu
- E) Heyvandarlıq məhsulları

**314) Sual:**Çin Xalq Respublikasında aparılan islahatlar hansı illəri əhatə edir?

- A) 1978-1985-ci illəri
- B) 1915-1920-ci illəri
- C) 1930-1940-ci illəri
- D) 1950-1960-cı illəri
- E) 1960-1970-ci illəri

**315) Sual:** Almaniyada fermer təsərrüfatlarının optimal həcmi neçə hektar təşkil edir?

- A) 20 hektar
- B) 50 hektar
- C) 3 hektar
- D) 100 hektar
- E) 7 hektar

**316) Sual:** Fransada istehsalın təşkilində üstünlük təşkil edən formalar:

- A) İstehsalın təşkilinin icarə forması
- B) Kollektiv təsərrüfat forması
- C) İstehsal kooperativləri
- D) Dövlət mülkiyyəti forması
- E) Kiçik müəssisələr

**317) Sual:** Fransada kənd təsərrüfatının ixtisaslaşma istiqaməti:

- A) Maldarlıq-taxılçılıq
- B) Qoyunçuluq
- C) Donuzçuluq
- D) Yemçilik
- E) Üzümçülüklük

**318) Sual:** Ingiltərədə aqrar böhranlar hansı dövrü əhatə edir?

- A) XIX əsrin əvvəli XX əsrin əvvəlini
- B) XVII əsrin axırını
- C) XVIII əsrin ortalarını
- D) XVIII əsrin birinci yarısını
- E) XX əsrin axırını

**319) Sual:** Ingiltərədə aqrar sahənin inkişafının birinci mərhələsi hansı illəri əhatə edir?

- A) 1910-1930-cu illəri
- B) 1815-1850-ci illəri
- C) 1850-1900-cu illəri
- D) 1900-1910-cu illəri
- E) 2005-2007-ci illəri

**320) Sual:** Dünyada bal istehsalı və ixracı üzrə lider ölkə hansıdır?

- A) Yeni Zellandiya
- B) İngiltərə
- C) Fransa

- D) Somali
- E) Kosta-Rika

**321) Sual:**Dünyada ən çox heyvandarlıq məhsulları istehsal edən ölkələr:

- A) Bunların hamısı
- B) ABŞ
- C) Argentina
- D) Avstraliya
- E) Yeni Zellandiya

**322) Sual:**Arqentinada ixracatın strukturuna hansı məhsullar daxildir?

- A) ət, taxil, yun, gön, bitki yağı, kətan toxumu, meyvə
- B) avtomobil, qəhvə, tropik mallar
- C) trikotaj məhsulları, banan şəkər çuğunduru, barama
- D) dəmir filizi, kömür, neft, kənd təsərrüfatı məhsulları
- E) nəqliyyat vasitələri, sitrus bitkiləri və çərəz məhsulları

**323) Sual:**Beynəlxalq kakao ticarəti necə həyata keçirilir?

- A) bütün cavablar düzdür
- B) istehlakçı ölkələrin firmaları arasında
- C) birjaların vasitəsilə
- D) istehsalçı ölkələrin firmaları arasında
- E) bütün cavablar səhvdir

**324) Sual:**Kofe bazarının tənzimlənməsini kim həyata keçirir? 1. kofenin əsas istehlakçı dövlətləri; 2. kofenin ixracatçısı ölkələri; 3. kofe istehsalçısı ölkələrin assosiasiyası; 4. kofe üzrə Beynəlxalq sazişlər əsasında

- A) 3.4
- B) 1.2
- C) 2.4
- D) 1.4
- E) 1.3

**325) Sual:**Hansı növ süd əmtəələrinin dünya ticarəti daha geniş yayılmışdır?

- A) bütün cavablar düzgündür
- B) pendir
- C) kərə yağı
- D) quru süd
- E) bütün cavablar səhvdir

**326) Sual:**Süd əmtəələrinin geniş şəkildə beynəlxalq dövriyyəyə buraxılması nəycin nəticəsində baş vermişdir? 1. nəqliyyat vasitələrində soyuducu avadanlıqdan istifadə; 2. bu məhsulların sənaye cəhətdən inkişaf etmiş ölkələrdə istehlakı artımına görə; 3. əməyin beynəlxalq bölgüsünün dərinləşməsi; 4. ixrac-idxlər əməliyyatlarının inkişafı

- A) 1.2
- B) 2,3,4

C) 1.4

D) 1.3

E) 3.4

**327) Sual:**Şəkər çuğundurundan istehsal olunur:

A) dünyanın şəkər istehsalının təqribən 2/3

B) dünyanın şəkər istehsalının təqribən 1/3

C) dünyanın şəkər istehsalının təqribən 1/4

D) dünyanın şəkər istehsalının təqribən 1/2

E) dünyanın şəkər istehsalının təqribən 3/4

**328) Sual:**Çörək məhsulları bazarı nə vaxt formalaşmışdır?

A) XX əsrin sonuncu rübündə

B) XX əsrin birinci rübündə

C) XX əsrin birinci yarısında

D) XIX əsrin sonuncu rübündə

E) XIX əsrin birinci rübündə

**329) Sual:**Düyünün əsas istehsalçısı:

A) bütün cavablar düzgündür

B) Çin, Hindistan, Indoneziya

C) Banqladeş, Vyetnam

D) Tayland, Yaponiya

E) Filippin, Braziliya

**330) Sual:**Dənli bitkilərin dünya bazarının proqnozlaşdırılması və müəyyən dərəcədə tənzimlənməsilə məşğul olan təşkilat:

A) Taxıl üzrə Beynəlxalq Şura

B) FAO

C) Kanada Büğda Şurası

D) Kanada Buğda İdarəsi

E) bütün cavablar səhvdir

**331) Sual:**Çovdarın əsas istehsalçıları:

A) MDB ölkələri

B) ABŞ və Kanada

C) Çin və Böyük Britaniya

D) Kanada və Avstraliya

E) Argentina və Braziliya

**332) Sual:**Yulafın əsas istehsalçıları:

A) MDB, AB, ABŞ və Kanada

B) ABŞ, Kanada, Argentina

C) MDB, Kanada, Böyük Britaniya

D) ABŞ, Kanada, Qazaxıstan

E) Rusiya, Qazaxıstan, Ukrayna

**333) Sual:** Arpanın əsas istehsalçıları:

- A) MDB, Kanada, Böyük Britaniya
- B) Rusiya, Ukrayna, Belorusiya
- C) ABŞ, Kanada, Argentina
- D) Çin, Yaponiya, Rusiya, Qazaxıstan
- E) AB, Kanada, ABŞ

**334) Sual:** Dənli bitki əmtəələri bazarının inkişafının ərzaq və kənd təsərrüfatı malları ilə ticarətə təsiri nə ilə izah olunur?

- A) dənli bitkilər dünya bazارında ən kütləvi ərzaq malıdır, o, eləcə də mal-qaraya yem kimi istifadə olunur
- B) dənli bitkilər mal-qaraya yem kimi istifadə olunur
- C) dənli bitkilər dünya bazarında ən kütləvi ərzaq malıdır
- D) dənli bitkilər qeyri-qida təyinatlı məhsulun istehsalında istifadə olunur
- E) bütün cavablar səhvdir

**335) Sual:** Dənli başqa hansı şəkildə istifadə olunur?

- A) mal-qara üçün yem, sənaye emalı üçün xammal
- B) mal-qara üçün yem
- C) sənaye emalı üçün xammal
- D) qeyri-ərzaq mallarının istehsalı üçün xammal
- E) bütün cavablar səhvdir

**336) Sual:** Dənli bitkilər bazarı nədən ibarətdir?

- A) dənli bitkilər və onların təkrar emalı məhsulları
- B) dənli bitkilər
- C) dənli bitkilərin təkrar emalı məhsulları
- D) sənaye emalı üçün xammal
- E) bütün cavablar yanlışdır

**337) Sual:** Əmtəələrin istifadə və saxlanılma müddətinə görə hansı bazarlar vardır?

- A) uzunmüddətli saxlanılma əmtəələri bazarı və tez xarab olan əmtəələr bazarı
- B) ortamüddətli və uzunmüddətli saxlanılma əmtəələri bazarı
- C) uzunmüddətli və ortamüddətli saxlanılma əmtəələri bazarı
- D) topdansatış və pərakəndə ticarət bazarı
- E) bütün cavablar səhvdir

**338) Sual:** Təminat səviyyəsinə görə hansı bazarı seçirlər:

- A) ərzaq ixracı ölkələri və ərzaq idxalı ölkələri
- B) ərzaq istehsalçısı və ərzaq istehlakçısı ölkələri
- C) tam və natamam
- D) dolu və məhdud
- E) topdansatış və pərakəndə

**339) Sual:**Məhsul bazarları növbəti əlamətlərə görə təsnifləşdirilir:

- A) bütün cavablar düzgündür
- B) ərazi əlamətinə görə, təminat səviyyəsinə görə
- C) tədavül sferasında əmtəənin hərəkəti mərhələlərinə və formalarına, alqı-satqı sazişlərinin icrası miqyasına görə
- D) əmtəələrin istifadə müddətinə və saxlanılmasına görə
- E) məhsul əlamətinə görə

**340) Sual:**Daxili bazar çərçivəsində nələr fərqlənir:

- A) bütün cavablar düzdür
- B) ümumi milli bazarlar
- C) regional bazarlar
- D) yerli bazarlar
- E) bütün cavablar səhvdir

**341) Sual:**Ərzaq bazarı ərazi əlamətinə görə necə bölünür?

- A) bütün cavablar düzdür
- B) dünya bazarı
- C) dövlətlərarası təhsil bazarı
- D) dövlətin daxili bazarları
- E) bütün cavablar səhvdir

**342) Sual:**Hansı halda sərbəst bazardan danışılır?

- A) əgər əmtəənin qiyməti yalnız bazar iştirakçıları tərəfindən formalasırsa
- B) məhsul vasitəcilər olmadan satılır
- C) alıcılar məhsulun seçimində azaddır
- D) əgər məhsul əmtəə bircaları vasitəsilə satılırsa
- E) əgər məhsul hərrac ticarəti vasitəsilə satılırsa

**343) Sual:**Ərzaq malları bazarının regional səviyyəsi üçün hansı məhsul xarakterikdir?

- A) et məhsulları, tərəvəzlər və meyvələr
- B) import ərzaq
- C) qarışıqsız süd məhsulu
- D) konservləşdirilmiş məhsul
- E) çörək məmulatları

**344) Sual:**Ərzaq malları bazarının lokal səviyyəsi üçün hansı məhsullar xarakterikdir?

- A) çörək məmulatları və təzə et
- B) et məhsulları tərəvəzlər və meyvələr
- C) yarımfabrikatlar və konservlər
- D) et yarımfabrikatları və təzə et
- E) tütün və un məmulatları

**345) Sual:**Ərzaq xidməti bazarında qiymətəməlegəlmə necə həyata keçirilir?

- A) sərbəst bazarından oliqapola qədər dəyişir
- B) sərbəst bazar əsasında
- C) müqavilə qiymətləri əsasında
- D) tənzimlənən qiymətlər əsasında
- E) alqı qiymətləri əsasında

**346) Sual:**Ərzaq servisi bazarının səciyyəvi və müxtəlif cinsliliyi özünü nədə biruzə verir?

- A) burada müxtəlif servis səciyyəli bir neçə yarımqrup olur
- B) burada eyni servis səciyyəli bir neçə qrup olur
- C) burada yekcins servis qrupu olur
- D) burada qiymətqoyma nizamlanır
- E) bütün cavablar yanlışdır

**347) Sual:**Ərzaq servisi bazarı üçün nə xarakterikdir?

- A) müxtəlif cinsli
- B) yekcinslik
- C) daxili səbəblərdən törəmə
- D) kütləvilik
- E) dəyişməzlik

**348) Sual:**Ərzaq servisi bazarına nə daxildir?

- A) kütləvi qidalanma müəssisələrinin bütün növləri və dərəcələri
- B) pərakəndə ticarət müəssisəsi
- C) topdansatış ticarət müəssisəsi
- D) bütün cavablar doğrudur
- E) bütün cavablar doğru deyil

**349) Sual:**Aşağı emal dərəcəli yekcins məhsulla əlaqədar bazarda qiymət necə qoyulur?

- A) rəqabət bazarına yaxın əsasda
- B) dövlətin təsiri ilə
- C) tələb və təklif əsasında
- D) tərəflərin qarşılıqlı razılaşması əsasında
- E) bütün cavablar doğru deyil

**350) Sual:**Aşağı emal dərəcəli yekcins məhsulla əlaqədar bazara əlyetənlik necədir?

- A) nisbətən azad
- B) mükəmməl
- C) qeyri-mütəşəkkil
- D) mütəşəkkil
- E) nizamlanan

**351) Sual:**Hansı məhsul yüksək emal dərəcəli yekcins məhsulla əlaqədar bazara aid edilir?

- A) Ət yarımfabrikatları və təzə et, süd, təzə meyvə və tərəvəzlər
- B) taxıl məhsulları
- C) unüydən sənaye məhsulu

- D) yağtoxum, bitki yağı, yağ
- E) balıq və dəniz məhsulları

**352) Sual:** Yüksək emal dərəcəli ərzaq bazarı necədir?

- A) oliqapol
- B) inhisarçı
- C) monopsonik
- D) azad
- E) qarışiq

**353) Sual:** Yüksək emal dərəcəli ərzaq məhsulları bazarda rəqabət mübarizəsində ən vacib vasitə nədir?

- A) marketinq kommunikasiyalarının müxtəlif üsulları və reklam
- B) bazar informasiyasının mövcud olması
- C) düzgün qiymət siyaseti
- D) yeniliklər
- E) patent və əmtəə nişanı

**354) Sual:** Əmtəənin yüksək təbəqələşmə dərəcəsi nə deməkdir?

- A) bütün cavablar doğrudur
- B) məhsulun hər növü üzrə geniş yarımnövlər dəsti olur
- C) məhsulun hər növü üzrə geniş nişan dəsti olur
- D) məhsulun hər növü üzrə müxtəlif keyfiyyət xüsusiyyətli geniş növ dəsti olur
- E) bütün cavablar doğru deyil

**355) Sual:** Braziliyanın əsas ixrac məhsulu hansıdır?

- A) Kofe
- B) Pambıq
- C) Kakao
- D) Ərzaq taxılı
- E) Tərəvəz məhsulları

**356) Sual:** Argentinada heyvandarlığın hansı sahəsi inkişaf etdirilir?

- A) Südlük-ətlik istiqamətli maldarlıq
- B) Quşçuluq
- C) Donuzçuluq
- D) Ariçılıq
- E) Qoyunçuluq

**357) Sual:** Argentinada xammal və emal müəssisələrin üstünlük təşkil etdiyi region hansıdır?

- A) Buenos-Ayres şəhərinin ətraf regionları və Pampa əyaləti
- B) Şimali-Qərb əyaləti
- C) Cənubi-Qərb əyaləti
- D) Mərkəzi Aran regionu
- E) Dağlıq region

**358) Sual:** Təhlükəsizliyin təmin edilməsi yönəldilmiş tədbirlər sistemi hansı tərkib elementdən ibarətdir?

- A) bunların hamısı
- B) şəxsiyyətin təhlükəsizliyin təmin edilməsi
- C) cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi
- D) dövlətin təhlükəsizliyinin təmin edilməsi
- E) bunların heç biri

**359) Sual:** Dövlətin ərzaq təhlükəsizliyinin sosial aspektləri necə xarakterizə edilir?

- A) ölkə əhalisinin ərzaq məhsullarına olan təlabatının ödənilməsi kimi
- B) ölkə əhalisinin sosial vəziyyəti kimi
- C) ölkə əhalisinin siyasi vəziyyəti kimi
- D) bunların hamısı nəzərə alınır
- E) bunların heç biri nəzərə alınmır

**360) Sual:** Almaniya yüksək inkişaf etmiş nə ölkəsidir?

- A) sənaye ölkəsi
- B) kənd təsərrüfatı
- C) neft ölkəsi
- D) qaz ölkəsi
- E) bunların hamısı

**361) Sual:** Almaniyadan iqtisadiyyatında nəyin rolu böyükdür?

- A) k/t-nin
- B) neftin
- C) sənayenin
- D) qazın
- E) əkinçiliyin

**362) Sual:** Fransada hansı istiqamətdə k/t sahəsi inkişaf edir?

- A) bunların hamısı
- B) maldarlıq
- C) donuzçuluq
- D) qoyunçuluq
- E) quşçuluq

**363) Sual:** Fransa dünya bazarına hansı k/t məhsulları ixrac edir?

- A) bunların hamısı
- B) taxıl
- C) arpa
- D) şəkər
- E) pendir

**364) Sual:** İngiltərədə k/t-nin əsas istiqamətini nə təşkil edir?

- A) heyvandarlıq
- B) bitkiçilik
- C) əkinçilik
- D) tütünçülük
- E) çayçılıq

**365) Sual:** İngiltərənin ərazisi neçə km<sup>2</sup> bərabərdir?

- A) 244.1 min
- B) 300.8 min km
- C) 441.1 min
- D) 333.3 min
- E) 787.7 min

**366) Sual:** ABŞ-ın qərb regionunda hansı istiqamətin inkişafına üstünlük verilir?

- A) maldarlığın
- B) bitkiçilik
- C) tütünçülüğün
- D) bunların hamısı
- E) bunların heç biri

**367) Sual:** ABŞ-da qiymətlərin saxlanmasından əsas mexanizm:

- A) girovla kredit
- B) girov qiymət
- C) intervensiya qiymət
- D) son hədd qiymət
- E) məqsədli qiymət

**368) Sual:** ABŞ-da aqroərzaq siyasəti hansı programlardan ibarətdir?

- A) bütün cavablar düzdür
- B) qiymətlərin və gəlirlərin saxlanması
- C) imtiyazlı kreditləşmə, məhsulun subsidiyalasdırılması üzrə
- D) təbiəti mühafizə proqramları
- E) torpaqların konservasiyası proqramları

**369) Sual:** Kanadanın əyalətlərində nədən asılı olaraq, südə minimal qiymətlər təyin edilmişdir?

- A) onun istifadəsindən
- B) onun keyfiyyətindən
- C) istehsal həcmindən
- D) qidalandırma xüsusiyyətlərindən
- E) bütün cavablar səhvdir

**370) Sual:** Kanada fermer sektoruna yardım sistemi hansı xüsusi proqrama malikdir?

- A) fermerlərin subsidiyalasdırılması
- B) torpaqların konservasiyası
- C) fərq ödənişləri

- D) faizsiz kreditlərin verilməsi
- E) intervensiya ehtiyatları

**371) Sual:** Yumurtanın və quşun istehsalın yardım məqsədilə Kanadada hansı sistem mövcuddur?

- A) bütün cavablar düzdür
- B) fərq ödənişləri
- C) kvotalar
- D) idxal məhdudiyyətləri
- E) bütün cavablar səhvdir

**372) Sual:** Kanadanın süd bazarı necə mühafizə olunmuşdur?

- A) bütün cavablar düzdür
- B) emal olunmuş südə görə yüksək idxal kvotalar
- C) emal olunmuş südə görə yüksək idxal tarifləri
- D) maye südün idxalı qadağan olunmuşdur
- E) bütün cavablar səhvdir

**373) Sual:** Kanadada hansı məqsədlə südə məqsədli qiymət təyin edilir?

- A) süd istehsalçılarına fərq ödənişlərinin müəyyənləşdirilməsi üçün əsas kimi xidmət edir
- B) kvotaların təyin edilməsi üçün
- C) büdcədən dotasiyaların ödənilməsi üçün
- D) subsidiyaların verilməsi üçün
- E) o, siğorta ödənişlərinin ödənilməsində əsas kimi xidmət edir

**374) Sual:** Kanadada istehsal olunan bütün süd necə satılır?

- A) istehsalçıların süd ittifaqı vasitəsilə
- B) süd məhsulları üzrə Kanada komissiyası ilə
- C) süd istehsalçıları assosiasiyası vasitəsilə
- D) korporativ birliliklər
- E) səhmdar birliliklər

**375) Sual:** Kanadanın çöl ərazilərində istehsal edilən bugdanın satışı necə həyata keçirilir?

- A) yaradılmış Kanada bugda şurası vasitəsilə satılır
- B) Kanada kənd təsərrüfatı kredit korporasiyası tərəfindən
- C) kənd təsərrüfatı nazirliyi tərəfindən alınır
- D) istehsalçıların ictimai assosiasiyası vasitəsilə
- E) korporativ ittifaqlar vasitəsilə

**376) Sual:** Kanadada kənd təsərrüfatı nazirliyi yanında hansı federal korporasiya yaradılmışdır?

- A) bütün cavablar düzgündür
- B) Kanada bugda idarəsi
- C) Kanada süd məhsulları komissiyası
- D) quşçuluq məhsulları üzrə Milli Şura
- E) Kanada kənd təsərrüfatı kredit korporasiyası

**377) Sual:**Kanadada hansı məhsul növləri əsasdır?

- A) taxıl, süd, quşçuluq məhsulu
- B) tərəvəz, yun, tütün
- C) ət, kartof, meyvələr
- D) bütün cavablar düzdür
- E) bütün cavablar səhvdir

**378) Sual:**Ixrac məhsulun mənfəətli istehsalının təmin edilməsi məqsədilə Kanadada hansı istehsal sahələrində xüsusi qanunvericilik aktları qəbul edilmişdir?

- A) taxıl, süd, quşçuluq məhsulu
- B) ət, kartof, meyvə və tərəvəzlər
- C) tərəvəz, yun, tütün
- D) ət, süd, kartof
- E) tütün, kartof meyvə və tərəvəzlər

**379) Sual:**Kanadanın aqrar siyasətinin əsas məsələləri:

- A) bütün cavablar düzdür
- B) ixrac məhsulun istehsal həcminin genişləndirilməsi üçün kənd təsərrüfatı istehsalı potensialının gücləndirilməsi
- C) ərzaq probleminin həlli
- D) əhalinin məşğulluğunun təmin edilməsi
- E) bütün cavablar səhvdir

**380) Sual:**Hazırda Kanadanın kənd təsərrüfatı sahəsindəki federal siyasətini necə xarakterizə etmək olar?

- A) bütün cavablar düzgündür
- B) özəl torpaq sahibkarlarının istehsal fəaliyyəti yollarının, formalarının və üsullarının sərbəst seçimi siyasəti
- C) özəl və kooperativ kapital və əsas istehsal vasitələri sahibkarlarının istehsal fəaliyyəti yollarının, formalarının 1ə üsullarının sərbəst seçimi siyasəti
- D) əsas kənd təsərrüfatı məhsulları ilə ticarətin inhisar dövlət tənzimlənməsi
- E) əsas olmayan məhsullarla topdansatış ticarətdə istehsalçıların inhisarı

**381) Sual:**Kanadanın aqrar-ərzaq siyasəti necə formalaşır?

- A) birgə federal və əyalət hökümətləri tərəfindən
- B) federal hökümət tərəfindən
- C) əyalət höküməti tərəfindən
- D) bütün cavablar düzdür
- E) bütün cavablar səhvdir

**382) Sual:**Kanadanın aqrar siyasətinin əsas praktiki məqsədi:

- A) kənd təsərrüfatı istehsalının mənfəətliliyinin stabillaşdırılması
- B) dünya bazarlarında kənd təsərrüfatı məhsulunun rəqabət qabiliyyətinin təmin edilməsi
- C) kənd təsərrüfatı məhsulunun istehsalına olan məsrəflərin aşağı salınması
- D) ərzaq bazarının formalması
- E) büdcədən maliyyələşmənin ixtisarı

**383) Sual:**Kanadada kənd təsərrüfatı istehsalına birbaşa iqtisadi yardımın əsas forması:

- A) bütün cavablar düzdür
- B) məqsədli kreditlərin verilməsi
- C) kreditlər üzrə zəmanətlərin verilməsi
- D) layihələr üzrə dətasiyaların seçilməsi
- E) sığorta ödəmələrinin köçürülməsi

**384) Sual:**Federal və əyalət rəhbərliyinin partnyorluq münasibətləri yaratdığı əsas strukturlar: 1. istehsalçıların ictimai assosiasiyası; 2. kooperativ-səhmdar birliklər; 3. istehlakçılar ittifaqı; 4. fermer təsərrüfatları assosiasiyası

- A) 1.2
- B) 1.4
- C) 2.3
- D) 2.4
- E) 1.3

**385) Sual:**Kanadanın kənd təsərrüfatı strukturunda mərkəzi yer tutur:

- A) özəl fermer və kooperativ təsərrüfatlar
- B) partnyorluq və assosiasiyalar
- C) korporasiyalar
- D) kooperativ təsərrüfatlar və assosiasiyalar
- E) partnyorluq və kooperativ təsərrüfatlar

**386) Sual:**Kanadanın mərkəzi rayonlarında aparıcı mövqe tutur:

- A) bütün cavablar düzdür
- B) çoxsahəli heyvandarlıq
- C) süd təsərrüfatı
- D) meyvəçilik
- E) bütün cavablar səhvdir

**387) Sual:**Kanadada çöl zonası təsərrüfatları necə ixtisaslaşmışdır?

- A) bütün cavablar düzdür
- B) dənli bitkilər təsərrüfatında
- C) otarılma ətlik maldarlıq
- D) ət-yun qoyunçuluqda
- E) bütün cavablar səhvdir

**388) Sual:**Kanadada becərilən torpaqların böyük hissəsi harada mərkəzləşdirilmişdir:

- A) çöl zonalarında
- B) mərkəzi rayonlarda
- C) şimal-qərb ərazilərində
- D) şimalda
- E) bütün cavablar səhvdir

**389) Sual:**Kanadanın kənd təsərrüfatı strukturunda üstünlük təşkil edir:

- A) heyvandarlıq
- B) bitkiçilik
- C) quşçuluq
- D) qoyunçuluq
- E) donuzçuluq

**390) Sual:**Kanadanın aqrar sektorunda hansı təsərrüfatlar üstünlük təşkil edir? 1. meyvəçilik və tərəvəzçilik üzrə; 2. ət-yun qoyunçuluğu üzrə; 3. dənli bitkilər; 4. ətlik və südlük heyvandarlıq

- A) 3.4
- B) 1.2
- C) 1.4
- D) 2.4
- E) 1.3

**391) Sual:**Misir Ərəb Respublikasında aqrar sahəyə tətbiq olunan güzəştlər:

- A) Vergi və kredit güzəştləri
- B) Maliyyə yardımı
- C) Gübrə xərclərinə güzəştlər
- D) ETT-nin tətbiqi
- E) Suvarma sistemlərinin təşkili

**392) Sual:**Dünyada ən çox əhalisi olan ölkə hansıdır?

- A) Çin Xalq Respublikası
- B) Monqolustan
- C) Qazaxıstan
- D) Əfqanıstan
- E) Türkmənistan

**393) Sual:**Dünyada ən çox mineral gübrədən istifadə edən ölkələr:

- A) Yaponiya, ABŞ
- B) İspaniya, Şimali Koreya
- C) Bolqarıstan, Macarıstan
- D) Ukrayna, Gürcüstan
- E) Hindistan, Banqladeş

**394) Sual:**Dünya balıq ovuna görə lider ölkələr hansıdır?

- A) Yaponiya, Portuqaliya
- B) Hindistan
- C) Pakistan, Əfqanıstan
- D) Banqladeş, Əlcəzair
- E) Mərakeş, Monqolustan

**395) Sual:**Yaponianın aqrar bölməsində birinci islahat nə vaxt aparılıb?

- A) 1946-1949-cu illərdə

- B) 1970-1975-ci illərdə
- C) 1980-1985-ci illərdə
- D) 2000-ci ildə
- E) 2007-ci ildə

**396) Sual:**Latin Amerikası ölkələri şəkərin necə faiz qədərini verir?

- A) .6
- B) .1
- C) 1
- D) .5
- E) 0

**397) Sual:**Cənubi Amerikanın qara torpaqlı sahəsi k/t-nin inkişafı üçün necədir?

- A) əlverişli
- B) əlverişsiz
- C) normal
- D) bunların heç biri
- E) bunların hamısı

**398) Sual:**Yoxsulluğun azaldılması strategiyası necə müəyyən edilmişdir?

- A) bunların hamısı
- B) iqtisadi imkanların yaradılması
- C) hüquq və imkanların genişləndirilməsi
- D) maddi təhlükəsizliyin artması
- E) bunların heç biri

**399) Sual:**Almaniyada hansı əkinçilik növü üstünlük təşkil edir

- A) kartof isehsali
- B) tütün
- C) pambıq
- D) buğda
- E) bunların hamısı

**400) Sual:**İnkişaf etmiş ölkələrin k/t-nin ümumi xüsusiyyətləri:

- A) bunların hamısı
- B) maddi-texniki təchizat
- C) istehsal xidmətlərinin təşkili
- D) emaledici sahənin regionlara yaxınlaşdırılması
- E) aqrar sahənin dövlət təminatı

**401) Sual:**İtaliyada heyvandarlıq neçənci dərəcəli sahə hesab olunur?

- A) II dərəcəli
- B) I dərəcəli
- C) III dərəcəli
- D) heyvandarlıq inkişaf etmir

E) bunların heç biri

**402) Sual:** İtaliyada bitkiçilik k/t-da məhsulun dəyərinin neçə hissəsini verir?

- A) 42128
- B) 42127
- C) 42186
- D) 42217
- E) 42064

**403) Sual:** İtaliya necə ölkədir?

- A) aqrar sənaye ölkəsi
- B) k/t -ı ölkəsi
- C) neft ölkəsi
- D) kəndli (fermer) ölkəsi
- E) bunların heç biri

**404) Sual:** Ərzaq təhlükəsizliyinin hüquqi əsasını nə təşkil edir?

- A) ölkə konstitusiyası
- B) Qərarlar
- C) Fərmanlar
- D) ölkənin k/t-ı
- E) bunların heç biri

**405) Sual:** Beynəlxalq ərzaq təhlükəsizlik sistemi özündə nələri eks etdir?

- A) bunların hamısı
- B) ərzaq çatışmazlığından əziyyət çəkən ölkələrə yardım göstərilməsini
- C) inkişaf etməkdə olan ölkələrə öz milli ərzaq təhlükəsizliyi sisteminin yaradılmasına təşkilati
- D) texniki köməkliklərin göstərilməsini
- E) iqtisadi köməklik göstərməsini

**406) Sual:** İsveçin kənd təsərrüfatında hansı təsərrüfatlar üstünlük təşkil edirlər?

- A) icarə təsərrüfatları
- B) iri kapitalist təsərrüfatları
- C) ailə təsərrüfatları
- D) şəxsi yardımçı təsərrüfatlar
- E) fermer təsərrüfatları

**407) Sual:** İsveç Qərbi Avropada hansı ehtiyata görə birinci yerdədir?

- A) neft ehtiyatı
- B) filiz ehtiyatı
- C) balıq ehtiyatı
- D) mal-qara ehtiyatı
- E) odun ehtiyatı

**408) Sual:** Almaniyanın hansı fərqli xüsusiyyətinə görə kapitalist dünyasında əsas yerlərdən birini

tutur?

- A) əl əməyindən geniş şəkildə istifadədə
- B) k/t-nin aşağı səviyyədə mexanikləşdirilməsində
- C) k/t-nin ekstensivləşdirilməsi və ekoloji təmiz istehsalın artımında
- D) üzvi gübrələrdən istifadə edilməsində və k/t-nin ekstensivləşdirilməsində
- E) mineral gübrələrdən istifadə edilməsində və k/t-nin mexanikləşdirilməsində

**409) Sual:** Almaniyanın kənd təsərrüfatında hansı sahə əsas yer tutur?

- A) tərəvəzçilik
- B) taxıl və taxıl məhsulları
- C) qoyunçuluq
- D) quşçuluq
- E) ətlik-südlük heyvandarlıq

**410) Sual:** Almaniyada yüksək intensivliyə malik kənd təsərrüfatı ərzaq məhsullarına olan tələbatın necə faizini ödəyir?

- A) 35-40 faizini
- B) 45-50 faizini
- C) 55-60 faizini
- D) 65-70 faizini
- E) 75-80 faizini

**411) Sual:** Almaniyanın kənd təsərrüfatında hansı təsərrüfatların xüsusi çəkisi durmadan artır?

- A) kiçik təsərrüfatların
- B)** iri kapitalist təsərrüfatların
- C) ailə təsərrüfatlarının
- D) şəxsi yardımçı təsərrüfatların
- E) kiçik kəndli fermerlərin kooperasiyası

**412) Sual:** Avstriyada ən çox yetişdirilən kənd təsərrüfatı məhsulları hansılardır?

- A) balıqçılıq və dənli bitkilər
- B)** dənli bitkilər və şəkər çuğunduru
- C) dənli bitkilər və zeytun
- D) baramaçılıq və şəkər çuğunduru
- E) xəz dəri və tərəvəzçilik

**413) Sual:** Avstriyada torpaqların çox hissəsi kimlərə məxsusdur?

- A) kiçik torpaq sahiblərinə
- B) orta mülkiyyətli torpaq sahiblərinə
- C)** iri torpaq sahiblərinə
- D) intensiv təsərrüfatlara
- E) bunların hamısı doğrudur

**414) Sual:** Avstriyada sənaye məhsullarının ümumi dəyəri kənd təsərrüfatı məhsullarının ümumi dəyərindən neçə dəfə artıqdır?

- A) 1 dəfə
- B) 2 dəfə
- C) 3 dəfə
- D) 4 dəfə**
- E) 5 dəfə

**415) Sual:** İtaliyada kənd təsərrüfatının sahəsi hansılardır?

- A) qoyunçuluq, üzümçülüklük, şabalıd
- B) baramaçılıq, əkinçilik, üzümçülüklük
- C) balıqçılıq, ipəkçilik, tütün
- D) əkinçilik, üzümçülüklük, bağçılıq**
- E) donuzçuluq, kartof, tropik bitkilər

**416) Sual:** İtaliyada əmtəəlik məhsulun əsas hissəsinə hansı təsərrüfatlar verir?

- A) İtaliyanın adalarında yaradılmış nümunəvi fermer təsərrüfatları
- B) Qərbi İtaliyanın kapitalist və fermer təsərrüfatları
- C) Şərqi İtaliyanın kapitalist və fermer təsərrüfatları
- D) Cənubi İtaliyanın kapitalist və fermer təsərrüfatları
- E) Şimali İtaliyanın kapitalist və fermer təsərrüfatları**

**417) Sual:** İtaliyada kənd təsəreüfatı inkişaf sürətinə görə hansı sahədən geri qalır?

- A) turizmdən
- B) təhsildən
- C) səhiyyədən
- D) sənayedən**
- E) bunların hamısı doğrudur

**418) Sual:** İtaliyada istehsal olunan hansı məhsul dünyada birinci yeri tutur?

- A) şərab
- B) pendir
- C) zeytun yağı**
- D) şəkər
- E) makaron

**419) Sual:** İtaliyada toxuculuq sənayesinin xammal təchizatı hansı mənbə əsasında inkişaf etmişdir?

- A) yerli pambıq, yun və idxal olunan süni lif əsasında
- B) yerli pambıq, yun və süni lif əsasında
- C) idxal olunan pambıq**
- D) yerli pambıq və yun əsasında
- E) idxal olunan pambıq, yun və yerli süni lif əsasında

**420) Sual:** İtaliyanın milli gəlirində sənaye məhsulunun dəyəri kənd təsərrüfatı məhsulunun dəyərindən neçə dəfə çoxdur?

- A) 3 dəfə
- B) 5 dəfə**

- C) 7 dəfə
- D) 9 dəfə
- E) 11 dəfə

**421) Sual:** İtaliyanın milli məhsulunun tərkibində kənd təsərrüfatının xüsusi çəkisi nə qədərdir?

- A) 8.5%
- B) 18.5 %
- C) 28.5%
- D) 38.5 %
- E) 48.5 %

**422) Sual:** Dünyada ən çox qoyun əti istehsal edən ölkələr hansıdır?

- A) Avstraliya, Yeni Zellandiya
- B) Dünyada ən çox qoyun əti istehsal edən ölkələr hansıdır?
- C) Almaniya, İtaliya
- D) Özbəkistan, Belarusiya
- E) Çin Xalq Respublikası
- F) Yaponiya

**423) Sual:** İrandakı əkin sahələrinin artımını nə saxlayır?

- A) mineral gübrələrin çatışmamazlığı
- B) işçi qüvvəsinin çatışmamazlığı
- C) meliorasiya sisteminin olmaması
- D) su ehtiyatlarının çatışmamazlığı
- E) torpağın aşağı keyfiyyəti

**424) Sual:** İranın kənd təsərrüfatı istehsalında nə qədər torpaq yararlıdır?

- A) 61 mln.ha
- B) 51 mln.ha
- C) 73 mln.ha
- D) 41 mln.ha
- E) 32 mln.ha

**425) Sual:** Nəyin istehsalına görə Iran dünyada qabaqcıl yer tutur?

- A) zəfəran, püstə
- B) qoz, xurma
- C) kişmiş, şaftalı
- D) limon
- E) bütün cavablar düzdür

**426) Sual:** İranın ÜDM-da kənd təsərrüfatının payı nə qədərdir?

- A) 14%
- B) 13%
- C) 11%
- D) 16%

E) 17%

**427) Sual:**Hindistanın ixracında kənd təsərrüfatı məhsulunun payı:

- A) 17%
- B) 18%
- C) 15%**
- D) 19%
- E) 16%

**428) Sual:**Hindistanda ÜDM-un necə faizi kənd təsərrüfatının payına düşür?

- A) 15,9%
- B) 21%
- C) 19,9%**
- D) 18%
- E) 16,9%

**429) Sual:**Hindistan becərilən torpaqların sahəsinə görə dünyada neçənci yer tutur?

- A) 2-ci
- B) 1-ci**
- C) 3-cü
- D) 4-cü
- E) 5-ci

**430) Sual:**Hindistanda heyvandarlıqdakı çatışmamazlıq nə ilə kompensasiya olunur?

- A) bitkiçilik
- B) balıqçılıq**
- C) taxılçılıq
- D) düyüçülük
- E) meyvəçilik

**431) Sual:**Ədviyyatlar qədimdən Hindistanda nəycin ənənəvi mənbəyidir?

- A) gəlirin
- B) idxalın
- C) ixracın**
- D) məsrəflərin
- E) bütün cavablar səhvdir

**432) Sual:**Hind çayı bütün dünya yiğiminin neçə faizini təşkil edir?

- A) 25%
- B) 35%**
- C) 15%
- D) 45%
- E) 20%

**433) Sual:**Hindistan dünyada nəycin ən iri istehsalçısıdır?

- A) kofenin
- B) çayın**
- C) şəkərin
- D) südün
- E) tütünün

**434) Sual:**Hindistan nəyin istehsalın görə dünyada aparıcı dövlətdir?

- A) tütün və şəkər çuğunduru
- B) kətan və yerfindiği
- C) şəkər qamışı və pambıq**
- D) zeytun bitkiləri
- E) xardal və çovdar

**435) Sual:**Hindistanın əsas əkin bitkisi:

- A) yulaf
- B) çovdar
- C) düyü**
- D) qarğıdalı
- E) büğda

**436) Sual:**Ərzaq bitkiləri Hindistanda səpin ərazilərinin hansı hissəsini tutur?

- A) 75%
- B) 85%**
- C) 65%
- D) 80%
- E) 70%

**437) Sual:**Hindistanda heyvandarlığın aşağı məhsuldarlığı nə ilə izah olunur?

- A) intensifikasiyanın aşağı səviyyəsi
- B) kəskin yem çatışmamazlığı**
- C) satış bazarının olmaması
- D) bütün cavablar düzdür
- E) bütün cavablar səhvdir

**438) Sual:**Heyvandarlığın hansı məhsulu Hindistanda daha çox işlənir?

- A) süd
- B) heyvanın dərisi
- C) heyvan gönü
- D) bütün cavablar düzdür**
- E) bütün cavablar səhvdir

**439) Sual:**Hindistanda ən çox istehlak olunan ət növü:

- A) keçi əti
- B) qoyun əti
- C) toyuq əti

- D) bütün cavablar düzdür  
E) bütün cavablar səhvdir

**440) Sual:** Iribuynuzlu mal-qaradan Hindistanda əsasən nə məqsədlə istifadə olunur?

- A) qidalanmada  
**B) kəndli təsərrüfatında dartma qüvvəsi kimi**  
C) ixracə  
D) bütün cavablar səhvdir  
E) bütün cavablar düzdür

**441) Sual:** Hindistan başlıq iribuynuzlu heyvanlara görə neçənci yer tutur?

- A) 2-ci  
**B) 1-c**  
C) 3-cü  
D) 4-cü  
E) 5-ci

**442) Sual:** Hindistanın kənd təsərrüfatı aydın şəkildə hansı istiqamətə malikdir?

- A) heyvandarlıq  
B) balıqçılıq  
C) şərabçılıq  
**D) bitkiçilik**  
E) meyvəçilik

**443) Sual:** Çində ətin daxili istehsalında donuzçuluğun payı nə qədərdir?

- A) 80%  
B) 70%  
**C) 90%**  
D) 60%  
E) 50%

**444) Sual:** Çində heyvandarlığın əsas sahəs

- A) qoyunçuluq  
**B) donuzçuluq**  
C) quşçuluq  
D) südlük mal-qara  
E) ətlik mal-qara

**445) Sual:** Inkişaf etməkdə olan ölkələrin ərzaq probleminin həlli yolları hansılardır?

- A) radikal sosial-iqtisadi dəyişikliklər  
B) torpağa sahibkarlığın və ondan istifadənin yerdə qalan formalarının təsviyyə olunması  
C) kənd təsərrüfatının aparılmasında qabaqcıl elmi metodların tətbiqi əsasında onun dirçəlişi  
**D) bütün cavablar düzdür**  
E) bütün cavablar səhvdir

**446) Sual:** Yaponiyada k/t-nın əsas sahəsi nə hesab olunur?

- A) donuzçuluq
- B) quşçuluq
- C) üzümçülük
- D) heyvandarlıq
- E) əkinçilik

**447) Sual:** İnkışaf etmiş ölkələrin iqtisadiyyatında aqrar sahənin tutduğu yer

- A) torpaq fondu ilə təchiz olunması
- B) su ilə təchiz olunması
- C) əmək ehtiyatları ilə təchiz olunması
- D) bunların heç biri
- E) bunların hamısı

**448) Sual:** Hollandiyanın k/t-i nə ilə fərqlənir?

- A) intensiv inkişaf səviyyəsinə görə
- B) milli gəlirinə görə
- C) təbiətinə görə
- D) bunların hamısına
- E) bunların heç birinə

**449) Sual:** Beynəlxalq əmək bölgüsü bu deməkdir:

- A) Ayrı-ayrı ölkələrin ayrı-ayrı növ məhsulların istehsalı üzrə ixtisaslaşması
- B) Beynəlxalq əmtəə ticarəti
- C) Beynəlxalq iş və xidmət ticarəti
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**450) Sual:** Dünya təsəssüfatının spesifik xüsusiyyətləri nə ilə müəyyən olunur?

- A) Qarşılıqlı münasibətlər dövlət sərhədləri üzərindən həyata keçirilirlər və beynəlxalq iqtisadi münasibətlər qismində çıxış edirlər
- B) Burada elmi-texniki nailiyyətlərin nəticələri ilə mübadilə baş verir
- C) Burada kapitalın beynəlxal axını (hərəkəti) baş verir
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**451) Sual:** Dünya təsərrüfatı altında aşağıdakı başa düşülür:

- A) Beynəlxalq əmək bölgüsündə iştirak edən və beynəlxalq iqtisadi münasibətlər sistemi ilə əlaqəli olan ayrı-ayrı ölkələrin milli iqtisadiyyatının məcmusu
- B) Beynəlxalq əmək bölgüsündə iştirak edən ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının xüsusi çəkilərinin nisbəti
- C) Beynəlxalq iqtisadi münasibətlər sistemində ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının xüsusi çəkilərinin nisbəti
- D) Bütün cavablar düzdür

E) Bütün cavablar səhvdir

**452) Sual:**Ən çox tütün məhsulları istehsal və ixrac edən ölkələr:

- A) ABŞ
- B) Kuba
- C) Hindistan
- D) Rusiya Federasiyası
- E) Türkiyə

**453) Sual:**Dünyada ən çox taxıl istehsal və ixrac edən ölkələr:

- A) Kanada, ABŞ
- B) Rusiya Federasiyası
- C) Qazaxıstan, Qırğızıstan
- D) Azərbaycan
- E) İran İslam Respublikası

**454) Sual:**Aqrar sahədə struktur dəyişiklikləri nədir?

- A) Kənd təsərrüfatı məhsullarına təlabatın artması ilə baş verən prosesdir
- B) İstehsalın təşkili formasıdır
- C) Bazar iqtisadiyyatına keçiddir
- D) Böhranlı vəziyyətin yaranmasıdır
- E) İnflyasiyanın güclənməsidir

**455) Sual:**Bu ölkələrin hansında suvarma ilə bağlı xərclərin 50% dövlət tərəfindən ödənilir?

- A) Amerika
- B) Fransa**
- C) Almaniya
- D) İngiltərə
- E) heç birində

**456) Sual:**Çin dünya əhalisinin neçə hissəsinin ərzaq məhsulları ilə təmin edir?

- A) 1/2
- B) 1/4**
- C) 1/3
- D) 1/5
- E) 1/1

**457) Sual:**Bu torpaqlar qitələr arasında necə bölünmüştür?

- A) bərabər
- B) qeyri bərabər**
- C) tam
- D) qismən
- E) bunların heç iri

**458) Sual:**Birləşmiş millətlər təşkilatının məlumatına görə dünya k/t-na yararlı torpaq sahəsi neçə

hektardır?

- A) 4000
- B) 4014**
- C) 4099
- D) 4500
- E) 5000

**459) Sual:** Bu ölkələrin hansında iqtisadi cəhətdən güclü fermerlər iqtisadi cəhətdən zəif fermer təsərrüfatını müflisləşdirərək sıradan çıxarır?

- A) ABŞ
- B) Kanada
- C) Fransa
- D) İtaliya
- E) bunların hamısı**

**460) Sual:** Orta və kiçik müəssisələrin çox hissəsi nə ilə əlaqədar sıradan çıxır?

- A) iri təsərrüfatlarla rəqabətə davam gətirmir
- B) işçi qıtlığı ilə əlaqədar
- C) maliyyə vəsaiti ilə əlaqədar
- D) bunların heç biri
- E) bunların hamısı**

**461) Sual:** Çində iqtisadi islahatlar neçənci ildən həyata keçirilib?

- A) 1970
- B) 1975
- C) 1978**
- D) 1980
- E) 1981

**462) Sual:** Dünyada ekoloji vəziyyətin pisləşməsinə kənd təsərrüfatı fəaliyyətinin təsiri özünü nədə biruzə verir:

- A) Kənd təsərrüfatı xammalının istehsalının artmasına mane olur, müxtəlif zəhərli maddələrlə çirkənmiş məhsulların istehsalına gətirib çıxarır
- B) Kənd təsərrüfatı torpaqlarının məhsuldarlığının aşağı düşməsinə səsəb olur
- C) Axan suların çirkənməsinə gətirib çıxarır
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir**

**463) Sual:** Ərzaq böhranı – elə bir haldır ki, hansında:

- A) Əhalinin həyati mühüm qida məhsulları ilə təminatı təhlükə altında olur
- B) Ölkədə ərzaq çatışmamazlığı hiss olunur
- C) Ölkəyə idxlə olunan ərzaq məhsullarının həcmi milli istehsal həcmini üstələyir
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir**

**464) Sual:**Daxili ərzaq bazarının dayanıqlılığı aşağıdakı ilə müəyyən edilir:

- A) Kənd təsərrüfatı məhsullarının istehsal və ehtiyat həcmələri
- B) Xammal və ərzağın istehsal və ehtiyat həcmələri ilə
- C) Kənd təsərrüfatı məhsullarına olan tələb və təklifin və qiymətlərin səviyyəsi və dinamikası ilə
- D) Xammal və ərzağın ehtiyatlarına olan tələb və təklifin və qiymətlərin səviyyəsi və dinamikası ilə
- E) Bütün cavablar düzdür

**465) Sual:**Bütün cavablar səhvdir

- A) Milli istehsal olan ərzaq məhsulları ilə təmin olunması və onların çatışmayan növlərinin idxlə etmək imkanı ilə
- B) Milli istehsalçıların müstəqilliyinin təmin olunması ilə
- C) İstehsalçıların məhsul istehsalında azad seçimi ilə
- D) İstehsalçıların məhsula qiymət formalasdırmasında azad seçimlərinin olmaları ilə
- E) Ölkənin ərzaq məhsullarının idxləndən azad olması ilə

**466) Sual:**Ərzaq təhlükəsizliyi asılıdır:

- A) Makroiqtisadi vəziyyətdən və milli iqtisadiyyatın aqrar-sənaye sahəsinin inkişafından
- B) Kənd təsərrüfatının inkişaf səviyyəsindən
- C) Emal sənayesinin inkişaf səviyyəsindən
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**467) Sual:**Ərzaq təhlükəsizliyi aşağıdakı ilə şərtlənir:

- A) Ölkənin ümumi iqtisadi və xüsusən də aqrar sənaye sahəsinin inkişaf səviyyəsi ilə
- B) Dövlətin sosial, aqrar sənaye və xarici iqtisadi siyaseti ilə
- C) Ərzaq məhsullarının keyfiyyətinə səmərəli nəzarət sisteminin mövcüdlüyü ilə
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**468) Sual:**Ərzaq təhlükəsizlik probleminin əhəmiyyəti aşağıdakı ilə şərtlənir:

- A) Cəmiyyətdə sosial iqtisadi sabitliyin saxlanmasında əhalinin ərzaq təminatının rolü ilə
- B) Əhali üçün ərzaq məhsullarının rolü ilə
- C) Aqrar sahənin iqtisadiyyatda yeri ilə
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**469) Sual:**İqtisadi təhlükəsizliyin mühüm tərkib hissələrini təşkil edirlər:

- A) İqtisadi müstəqillik
- B) Sabitlik və dayanıqlılıq
- C) İnkişafa və tərəqqiyə bacarıq
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**470) Sual:**İqtisadi təhlükəsizlik şəraitində təmin olunurlar:

- A) Dayanıqlı iqtisadi artım

- B) İctimai tələbatın kifayət qədər təmin edilməsi (ödənilməsi)
- C) Səmərəli idarəetmə
- D) Milli və beynəlxalq səviyyədə iqtisadi maraqların müdafiə edilməsi
- E) Bütün cavablar düzdür

**471) Sual:** Milli təhlükəsizlik sisteminə daxildir:

- A) Ölkənin müdafiə qabiliyyətinin təmin edilməsi
- B) Cəmiyyətdə ictimai sülhün saxlanması
- C) Ekoloji fəlakətlərdən müdafiə
- D) İqtisadi təhlükəsizlik
- E) Bütün cavablar düzdür

**472) Sual:** İqtisadi təhlükəsizlik –iqtisadi sistemin aşağıdakıları şərtləndirən mühüm keyfiyyət xarakteristikasıdır:

- A) Əhalinin həyat fəaliyyətinin normal şəraitinin saxlanması qabiliyyəti
- B) Milli iqtisadiyyatın resurslarla təmin edilməsi
- C) Dövlətin milli maraqlarının ardıcıl surətdə həyata keçirilməsi
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**473) Sual:** Milli təhlükəsizliyə təhdidlər mahiyyətcə bölünürlər:

- A) Siyasi, iqtisadi, hərbi, ekoloji
- B) Siyasi və iqtisadi
- C) Hərbi və ekoloji
- D) İqtisadi və hərbi
- E) Bütün cavablar səhvdir

**474) Sual:** Dövlətin milli təhlükəsizliyi nəyi təmin edir?

- A) Vətəndaşların, cəmiyyətin həyati mühüm maraqlarının xarici və daxili təhlükələrdən müdafiəliyini
- B) Dövlətin həyati mühüm maraqlarının xarici və daxili təhlükələrdən müdafiəliyini
- C) Milli dəyərlərin və həyat tərzinin xarici və daxili təhlükələrdən müdafiəliyini
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**475) Sual:** Dövlətin milli təhlükəsizliyi altında ölkənin aşağıdakı vəziyyəti anlaşılır:

- A) Milli dəyərlərə xarici və daxili təhlükələrin olmaması və ya onların aradan qaldırılması
- B) Milli həyat tərzinə xarici və daxili təhlükələrin olmaması və ya onların aradan qaldırılması
- C) Ölkənin mühüm maraqlarının həyata keçirilməsi təmin olunur
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**476) Sual:** İdxal əməliyyatı anlayışı nədir?

- A) Müqavilə əsasında xaricdən gətirilən məhsul
- B) Xaricdən gətirilən məhsulun məhdudlaşdırılması

C) İnvestisiyaların səhələrə yönəldilməsi

D) Yeni metodların tətbiqi

E) İqtisadi münasibətlər

**477) Sual:** Rəqabət məhvumu nədir?

A) Fermerlərin rəqabətə davam gətirməyərək öz fəaliyyətlərini dayandırılması

B) Təsərrüfatçılığın iqtisadi mexanizmi

C) İnflyasiyanın güclənməsi

D) Regionların sosial inkişafı

E) İstehsaldə canlanma

**478) Sual:** Ərzaq təhlükəsizliyi nədir?

A) Ölkə əhalisinin etibarlı şəkildə təmin olunmasıdır

B) Ərzaq qıtlığının yaranmasıdır

C) Əhalinin qida məhsullarına təlabatın ödənilməsidir

D) Maya dəyərinin yüksəlməsidir

E) Qiymət mexanizminin təkmilləşdirilməsidir

**479) Sual:** Sosialist təsərrüfat sistemi nədir?

A) Dövlət mülkiyyətinə əsaslanan təsərrüfat formaları

B) Xüsusi mülkiyyətə hakim olduğu cəmiyyət

C) Torpağın formallaşması

D) Kəndli (fermer) təsərrüfatları

E) Fərdi təsərrüfatlar

**480) Sual:** Dünya ölkələri arasında hansı əlaqələr beynəlxalq səviyyədə sürətlə genişlənir?

A) iqtisad-sosial integrasiya əlaqələri

B) beynəlxalq əlaqə

C) siyasi əlaqə

D) dostluq əlaqəsi

E) heç bir əlaqə

**481) Sual:** Milli kənd təsərrüfatı inkişaf etmədikdə nə baş verir?

A) daxili bazarın xarici müdaxilədən asılılığı güclənir

B) kənd təsərrüfatı məhsulları çoxalır

C) daxili bazar xarici müdaxilədən azad olur

D) heç nə baş vermir

E) milli kənd təsərrüfatı məhsulları daha da çoxalır

**482) Sual:** Bu göstəricilərdən hansı acılıq halının mövcudluğu kimi qiymətlənir?

A) 5000

B) 500

C) 1000

D) 100

E) 2500

**483) Sual:**Ölkənin ərzaq təhlükəsizliyinin əsas məzmunu nədir?

- A) tam davamlıq
- B) yetərincə olmaqla ödənilməsi
- C) dağıdıcı hadisələrdən asılı olmamaq
- D) bunların hamısı**
- E) bunların heç biri

**484) Sual:**Dünya ərzaq sistemi hansı pillələrdən ibarətdir:

- A) Bütün cavablar düzdür**
- B) Aqrar istehsalını zəruri resurslarla təmin etmək və kənd təsərrüfatı xammalının istehsalı
- C) Qida sənayesi və kütləvi qidalanma sahəsi
- D) Daxili və xarici ticarət
- E) Bütün cavalar səhvdir

**485) Sual:**Dünya ərzaq bazarının inkişaf tendensiyası bunlardır:

- A) Bütün cavablar düzdür**
- B) Ayrı-ayrı ölkələrdə ticarətin inkişaf tempinin ərzaq istehsalı tempini üstələməsi
- C) Hazır məhsul ticarətinin kənd təsərrüfatı xammalının ticarətinin inkişafını üstələməsi
- D) Dünya ərzaq ticarətində inkişaf etmiş ölkələrin paylarının aşağı düşməsi
- E) Bütün cavablar səhvdir

**486) Sual:**ABŞ-in qərb regionlarında iqlim necədir?

- A) kontinentaldır**
- B) tropik
- C) subtropik
- D) bunların hamısı
- E) bunların heç biri

**487) Sual:**Bu bitkilərdən hansı heyvanların qida yemləri ilə təminatında mühüm rol oynayır?

- A) soya**
- B) çörək
- C) buğda
- D) çay
- E) bunların hamısı

**488) Sual:**Meyvəçilik əsasən ABŞ-in hansı ştatlarında yetişdirilir?

- A) Kaliforniya və Florida**
- B) Karolina
- C) Kentukki
- D) bunların heç biri
- E) bunların hamısı

**489) Sual:**İstehsalın intensiv inkişafının təmin olunmasına baxmayaraq ABŞ-da nə fəaliyyət göstərir?

- A) aqrar böhran
- B) azad sahibkarlıq
- C) istehsalın təmərküzləşməsi
- D) bunların hamısı
- E) bunların heç biri

**490) Sual:**ABŞ dünyada iqtisadi cəhətdən necə ölkədir?

- A) inkişaf etmiş
- B) inkişaf etməmiş
- C) zəif inkişaf etmiş
- D) qismən inkişaf etmiş
- E) bunların heç biri

**491) Sual:**Dünya ölkələrində aqrar bölmənin intensiv inkişafının təməli nə vaxt qoyulub?

- A) II dünya müharibəsindən sonra
- B) bu yaxınlarda
- C) 1990-cı ildə
- D) bazar münasibətlərinin keçən dövründə
- E) hələ qoyulmayıb

**492) Sual:**Aqrar sahədə öz fəaliyyətini bazar münasibətlərinin prinsipləri əsasında quran ölkələrdə hansı sahədə böyük işlər aparılır?

- A) bunların heç biri
- B) k/t məhsullarının emalının yaxşılaşdırılması
- C) heyvandarlıq fermalarında yeni maşınların tətbiq olunması
- D) heyvandarlıq fermalarında yeni avadanlıqların tətbiq olunması
- E) bunların hamısı

**493) Sual:**Dünya taxıl istehsalının neçə faizi (%) Qərbi Avropanın payına düşür?

- A) 15.0 %
- B) 25.0 %
- C) 30.0 %
- D) 50.0 %
- E) .7

**494) Sual:**Dünya ərzaq probleminin həllində hansı inkişaf etmiş dövlətlərin rolü böyündür?

- A) bunların hamısının
- B) Avstraliya
- C) Argentina
- D) Fransa
- E) bunların heç biri

**495) Sual:**Kanadanın k/t-nin ən xarakterik xüsusiyyəti nədir?

- A) xarici ticarətdən asılı olmaması
- B) iqlim xüsusiyyəti

C) daxili bazarın zəif inkişafı

D) bunların hamısı

E) bunlardan heç biri

**496) Sual:** ABŞ-da çörək və un məhsullarını tələbatın vəziyyəti?

A) ildən ilə azalır

B) ildən ilə çoxalır

C) normal

D) əla

E) istifadə olunmur

**497) Sual:** ABŞ-da istehsal olunan taxılın çox hissəsi nəyə istifadə olunur?

A) heyvandarlığın yemlənməsinə istifadə olunur

B) kooperativlərə verilir

C) çörək hazırlanır

D) bunların hamısı

E) bunların heç biri

**498) Sual:** ABŞ-in təbii şəraiti necədir?

A) müxtəlifdir

B) soyuqdur

C) çox istidir

D) istidir

E) sabitdir

**499) Sual:** İnkışaf etməkdə olan ölkələrə aşağıdakılara dair yüksək olmayan standartara malik olan ölkələri aid edirlər:

A) Bütün cavablar düzdür

B) Demokratik hakimiyyətə dair

C) Azad bazar iqtisadiyyatına, sənayeləşditməyə dair

D) Ölkə əhalisi üçün sosial proqramlara və insan hüquqlarının müdafiəsinə dair

E) Bütün cavablar səhvdir

**500) Sual:** Keçid iqtisadiyyatı ölkələri necə ölkələrdi?

A) İnzibati idarəetmə iqtisadiyyatından bazar iqtisadiyyatına keçid həyata keçirirlər

B) Yüksək iqtisadi və sosial inkişafla fərqlənilərlər

C) Adambaşına düşən ÜDM-un yüksək göstəricisinə malikdirlər

D) Bütün cavablar səhvdir

E) Əhalinin sayının mənfi artımına malikdirlər

**501) Sual:** İqtisadi cəhətdən inkişaf etmiş ölkələri fərqləndirən nədir?

A) İqtisadi və sosial inkişafın və ÜDM-un adambaşına düşən göstəricisinin yüksək səviyyəsi ilə

B) İqtisadi və sosial inkişafın və ÜDM-un adambaşına düşən göstəricisinin aşağı səviyyəsi ilə

C) Xammal mənbələrinin iri ehtiyatları ilə

- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**502) Sual:** İqtisadi inkişaf səviyyəsindən asılı olaraq dünya iqtisadiyyatının yarımsistemləri necə təsnifləşdirilir?

- A) Bütün cavablar düzdür
- B) Bazar iqtisadiyyatına malik inkişaf etmiş ölkələr
- C) Keçid iqtisadiyyatına malik və ya bazar iqtisadiyyatı formalaşdırın ölkələr
- D) İnkişaf etməkdə olan ölkələr
- E) Bütün cavablar səhvdir

**503) Sual:** Dünya təsərrüfatı sisteminin əsasını hansı milli iqtisadiyyatlar təşkil edir?

- A) Bütün cavablar düzdür
- B) Mal və xidmətlər istehsal edən
- C) İntellektual mülkiyyətin məhsullarını istehsal edən
- D) Malları, xidmətləri və intellektual mülkiyyətin məhsullarını paylaşdırın, mübadilə edən
- E) Son məhsulu istehlak edən

**504) Sual:** İqtisadiyyatın sahə quruluşu bu deməkdir:

- A) Xüsusi istehsal şəraiti ilə səciyyələn və geniş təkrar istehsal prosesində spesifik rol oynayan keyfiyyətcə həmcins təsərrüfat vahidlərinin məcmusu
- B) Xüsusi istehsal şəraiti ilə səciyyələn və geniş təkrar istehsal prosesində spesifik rol oynayan keyfiyyətcə müxtəlif cinsli təsərrüfat vahidlərinin məcmusu
- C) İrileşdirilmiş sahələrin, yarımsahələrin və istehsal növlərinin məcmusu
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**505) Sual:** Dünya təsərrüfatında dövlətin rolü nədən ibarətdir?

- A) Bütün cavablar düzdür
- B) Dövlət birbaşa və ya dolayılıqla kapital qoyuluşlarının həcmində və strukturuna təsir göstərir
- C) Dövlət pul-kredit siyasetinin vasitələri ilə investisiya prosesinə və özəl sektorun istehlakına təsir göztərir
- D) Dövlət işəgötürən qismində çıxış edərək məşğulluğu təmin edir
- E) Bütün cavablar səhvdir

**506) Sual:** Dünya təsərrüfatının subyektləri aşağıdakılardır:

- A) Dünya təsərrüfat məkanında istehsal fəaliyyəti ilə məşğul olmadığı bacaran təsərrüfat vahidləri
- B) Beynəlxalq əmək bölgüsü sitemində xüsusi istehsal şərtləri ilə səciyyələnən təsərrüfat vahidləri
- C) Geniş təkrar istehsal prosesində spesifik rol oynayan təsərrüfat vahidləri
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**507) Sual:** Ümumdünya bazar münasibətlərinin geniş inkişafi aşağıdakı nəticələrə gətirib çıxarmışdır:

- A) Bütün cavablar düzdür
- B) Ölkələrin iqtisadi “yalnızlığının” aradan qalxması baş vermişdir
- C) Beynəlxalq əmək bölgüsü dərinləşmiş və inkişaf etmişdir, əməyin və elmi-texniki nailiyyətlərin

nəticələri ilə mübadilə aktivləşmişdir

D) Nəhəng beynəlxalq inhisarçı şirkətlər yaranmışdır

E) Ölkələr arasında azad dövriyyə edən bBeynəlxalq maliyyə kapitalı yaranmışdır

**508) Sual:**Dünya təsərrüfatının iyerarxiyalılığı nəyi nəzərdə tutur:

A) Ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsindən asılı olaraq aralarında iyerarxiyalığın mövcüdluğunu

B) Bütün planet miqyasında ölkələrin iqtisadi qarçılıqlı əlaqəsi

C) Ayrı-ayrı ölkələrin ayrı-ayrı növ məhsulların istehsalı üzrə ixtisaslaşması

D) Bütün cavablar düzdür

E) Bütün cavablar səhvdir

**509) Sual:**Beynəlxalq iqtisadi münasibətlərin aşağıdakı istiqamət və formaları (növləri) mövcuddür:

A) Bütün cavablar düzdür

B) Mal, iş və xidmətlərlə beynəlxalq ticarət, beynəlxalq elmi-texniki mübadilə

C) Elmi-texniki nəticələrlə mübadilə, ölkələr arası informasiya, maliyyə-valyuta və kredit əlaqələri

D) Kapitalın, işçi qüvvəsinin beynəlxalq hərəkəti (axını)

E) Beynəlxalq turizm, beynəlxalq iqtisadi integrasiya

**510) Sual:**Taxıl istehsalı üzrə ixtisaslaşmış ölkələr hansıdır?

A) ABŞ, Kanada

B) Argentina

C) İngiltərə

D) İtaliya

E) Misir Ərəb Respublikası

**511) Sual:**Dünyada ən çox çay istehsal edən ölkə hansıdır?

A) Hindistan

B) Çin Xalq Respublikası

C) Yaponiya

D) Misir Ərəb Respublikası

E) Avstraliya

**512) Sual:**Aqrar sahədə istehsal şəraiti nədir?

A) Təbii-iqlim toraq şəraiti nəzərə alınmaqla istehsalın təşkilidir

B) Torpağın eroziyasıdır

C) İstehsalın əlaqələndirilməsidir

D) Əmək məhsuldarlığının yüksəlməsidir

E) Maddi maraq prinsipidir

**513) Sual:**İnkişaf etmiş dövlətlər istehsalın intensiv inkişafını təmin etmək və onun artım tempini saxlamaq məqsədi ilə nə edir?

A) bunların hamısını həyata keçirir

B) k/t daima nəzarətdə saxlayır

C) k/t tənzimləyir

- D) məhsul istehsalının artıb azalmasını təmin edir
- E) bunların heç birini etmir

**514) Sual:**Birləşmiş millətlər təşkilatının məlumatına görə dünya əkin sahələrinin neçə faizi (%) özündə birləşdirir?

- A) 28.6 %
- B) .25
- C) 25.5 %
- D) 1
- E) 1.1

**515) Sual:**Əkin yeri və çoxillik əkmələr altında olan sahələr neçə hektar təşkil edir (milyon hektar)?

- A) 1434
- B) 1333
- C) 1300
- D) 1400
- E) 1411

**516) Sual:**Güclü fermerlərin zəif fermerləri müflisləşdirərək sıradan çıxarması nəyə səbəb olur?

- A) istehsalın ifrat təmərküzləşməsinə onun bir qrup adamların əlində cəmləşməsinə
- B) güclü fermerlərin çoxalmasına
- C) zəif fermerlərin çoxalmasına
- D) istehsal artımına
- E) rəqabətin çoxalmasına

**517) Sual:**Dövlət hakimiyət orqanları kimlərin daha çox iqtisadi mənafeyini müdafiə edir?

- A) iri fermer təsərrüfatlarını
- B) kiçik fermer təsərrüfatlarını
- C) kooperativlərin
- D) səhmdar cəmiyyətlərin
- E) heç kəsin

**518) Sual:**Kapitalist ölkələrinin milli təsərrüfatları necə inkişaf edir?

- A) bunların hamısı
- B) istehsal güclərinin qeyri bərabər
- C) qanunlara uyğun
- D) bazar münasibətlərinin prinsipləri əsasında
- E) bunların heç biri

**519) Sual:**Misirdə ixracatının strukturuna hansı məhsullar daxildir?

- A) pambıq və ondan hazırlanmış məmulatlar, düyü, konserv, bitki yağı, xurma
- B) maşın, avadanlıq, kimyəvi məhsullar, uzunlifli pambıq
- C) kimyəvi məhsullar, metal, xurma, düyü, bitki yağı
- D) traktor, pambıq və ondan hazırlanmış məmulatlar, xurma
- E) k/t-1 texniki avadanlıqları, zeytun, pambıq, kimyəvi məhsullar

**520) Sual:** Misirdə k/t-nin zəif inkişaf etmiş sahəsi hansıdır?

- A) heyvandarlıq
- B) uzunlifli pambıq
- C) çəltik
- D) bugda
- E) şəkər qamışı

**521) Sual:** Cənubi Afrika Respublikasında k/t-ı yerli əhalinin neçə hissəsinin yaşaması üçün əsas mənbə hesab olunur?

- A) 42065
- B) 42278
- C) 42279
- D) 42282
- E) 42157

**522) Sual:** Misir dünyada istehsal olunan (MDB ölkələri istisna edilməklə) uzunlifli pambığın nə qədərini verir?

- A) 50 faizini
- B) 10 faizini
- C) 30 faizini
- D) 70 faizini
- E) 90 faizini

**523) Sual:** Misirdə ən çox becərilən əsas k/t-ı bitkisi hansıdır?

- A) uzunlifli pambıq
- B) tərəvəz
- C) üzüm
- D) xurma
- E) arpa

**524) Sual:** Norvecin kənd təsərrüfatında hansı təsərrüfatlar üstünlük təşkil edir?

- A) xırda fermer təsərrüfatları
- B) iri kənd təsərrüfatı müəssisələri
- C) orta kənd təsərrüfatı müəssisələri
- D) icarə təsərrüfatları
- E) bunların hamısı doğrudur

**525) Sual:** Türkiyənin əsas ixrac məhsulları:

- A) Tütün, pambıq
- B) Ərzaq taxılı
- C) Meyvə məhsulları
- D) Tərəvəz məhsulları
- E) Ət və süd məhsulları

**526) Sual:**Hindistanın əsas ixrac məhsulları hansıdır?

- A) Bunların hamısı
- B) Çay
- C) Tütün
- D) Kofe
- E) Pambıq

**527) Sual:**İspaniyanın əsas idxal məhsulları hansıdır?

- A) Dənli bitkilər məhsulu
- B) Şərabçılıq məhsulu
- C) Pambıq və pambıq məhsulu
- D) Tütün və tütün məhsulu
- E) Meyvə-tərəvəz məhsulları

**528) Sual:**Yunanıstanda aparılan islahatın məqsədi:

- A) Aqrar sahəni bazar iqtisadiyyatı əsasında təşkil etmək
- B) Kollektiv təsərrüfat forması yaratmaq
- C) Böhranlı vəziyyət yaratmaq
- D) Istehsal kooperativləri təşkil etmək
- E) Istehsala investisiya qoymaq

**529) Sual:**Hollandiyada əsas idxal məhsulları:

- A) Bunların hamısı
- B) Ərzaq taxılı
- C) Un, çay
- D) Pambıq
- E) Kofe, kakao

**530) Sual:**İtaliyada ümumi məhsulun tərkibində kənd təsərrüfatının xüsusi çəkisi:

- A) 15%-ə qədər
- B) 3,5-7%-ə qədər
- C) 8%-dən yuxarı
- D) 50%-ə qədər
- E) 55%-dən yuxarı

**531) Sual:**Çin Xalq Respublikasında xarici investorları cəlb etmək üçün tətbiq etdiyi güzəşt:

- A) Vergi güzəştləri (50%)
- B) Kredit güzəştləri
- C) Təminatlı daxili bazar
- D) Güzəştli şərtlərlə məhsul ixracı
- E) İdxal mallarına risum güzəştləri

**532) Sual:**Almaniyada istehsalın ixtisaslaşma istiqaməti:

- A) Südlük-ətlik istiqaməli maldarlıq
- B) Qoyunçuluq

- C) Donuzçuluq
- D) Taxılçılıq
- E) Tərəvəzçilik

**533) Sual:** Almaniyada keçirilən islahatın məqsədi:

- A) İri fermer təsərrüfatlarının inkişafının təmin edilməsi
- B) Xırda kəndli təsərrüfatının saxlanması
- C) Kooperativlərin təşkili
- D) Dövlət mülkiyyətinə əsaslanan təsərrüfatların yaradılması
- E) Şəxsi, yardımçı təsərrüfatların yaradılması

**534) Sual:** Fransada kənd təsərrüfatının ümumi gəlirdə tutduğu xüsusi çəki:

- A) 10%-ə qədər
- B) 5,1-6%-ə qədər
- C) 7%-ə qədər
- D) 15%-ə qədər
- E) 20%-ə qədər

**535) Sual:** İngiltərədə kənd təsərrüfatının ixtisaslaşması istiqaməti:

- A) Südlük-ətlik istiqamətli maldarlıq
- B) Qoyunçuluq
- C) Donuzçuluq
- D) Quşçuluq
- E) Taxılçılıq, yemçilik

**536) Sual:** İngiltərədə kənd təsərrüfatının inkişafının ikinci mərhəlesi hansı illəri əhatə edir?

- A) 1930-1940-ci illəri
- B) 1941-1942-ci illəri
- C) 1943-1944-cü illəri
- D) 1945-1946-ci illəri
- E) 1946-1950-ci illəri

**537) Sual:** Dünyada ən çox süd və süd məhsulları istehsal və ixrac edən ölkələr:

- A) Bunların hamısı
- B) Avstraliya
- C) ABŞ
- D) Fransa
- E) Yeni Zellandiya

**538) Sual:** Qəhvə istehsalına görə Brazilya dünyada neçənci yerdədir?

- A) birinci
- B) ikinci
- C) üçüncü
- D) dördüncü
- E) beşinci

**539) Sual:**Brazilıyada əkinçilik əsasən hansı bitkilərin yetişdirilməsi üzrə ixtisaslaşdırılıb?

- A) tropik bitkilər
- B) meyvə-tərəvəz məhsulları
- C) taxıl məhsulları
- D) alma, nar və üzüm
- E) subtropik bitkilər

**540) Sual:**Brazilıyada hər bir 1000 hektardan artıq olan iri sahibkarlara məxsus torpaqlar ümumi torpaq sahəsinin neçə faizini təşkil edir?

- A) 48,9 faiz
- B) 18,9 faiz
- C) 38,9 faiz
- D) 28,9 faiz
- E) 58,9 faiz

**541) Sual:**Brazilıyada k/t-1 ilə məşğul olanların nə qədərinin torpağı yoxdur?

- A) .8
- B) .1
- C) .3
- D) .59
- E) .99

**542) Sual:**Brazilıyada əkinçilik kənd təsərrüfatı məhsulları dəyərinin təqribən neçə hissəsini verir?

- A) 42065
- B) 42064
- C) 42066
- D) 42125
- E) 42126

**543) Sual:**Brazilıyada kənd təsərrüfatının əsasını hansı sahə təşkil edir?

- A) əkinçilik
- B) heyvandarlıq
- C) qoyunçuluq
- D) tərəvəzçilik
- E) bağçılıq

**544) Sual:**Dünya ərzaq sisteminin əsas ünsürləri hansılardır?

- A) Bütün cavablar düzdür
- B) Beynəlxalq ticarət
- C) Elmi araşdırımaların, təhsilin və idarəedici kadrların hazırlanmasının beynəlmiləşməsi
- D) Beynəlxalq sazişlərin təşkili və fəaliyyəti
- E) Təşkilatlı strukturların təşkili və fəaliyyəti

**545) Sual:**Ərzaq təhlükəsiziliyi sahəsində sosial qrupların vəzifəsini təşkil edir:

- A) Elmi cəhətdən əsaslandırılmış istehlak həcminə bəs edəcək qədər gəlirlərin təmin edilməsi
- B) Məhsula tələb və təklifin tarzlığının təmin edilməsi
- C) Milli iqtisadiyyatın sabitləşməsinə kömək edilməsi
- D) Ərzaq məhsulların zəruri həcminin təmin edilməsi
- E) Ərzaq ehtiyatlarının yaradılması

**546) Sual:** Ərzaq təhlükəsizliyi probleminin dövlət səviyyəsi (pilləsi) subyektlərinin fəaliyyəti nəyə istiqamətlənib?

- A) Bütün cavablar düzdür
- B) İqtisadi inkişafın sabitliyinə
- C) Dövlət fondlarının yaradılmasına
- D) Daxili ərzaq bazارında tələb və təklifin tarzlığının təmin edilməsinə
- E) Bütün cavablar səhvdir

**547) Sual:** Ərzaq təhlükəsilik probleminin dövlətlər arası səviyyəsi(pilləsi) aşağıdakı sahələrdə həmrəy fəaliyyətə dair dövlətlər arası sazılışların olması ilə müəyyən olunur:

- A) Bütün cavablar düzdür
- B) Ticarət
- C) Qiymətin əmələ gəlməsi
- D) Məhsulların standartlaşdırılması
- E) Keyfiyyət parametrləri

**548) Sual:** Ərzaq təhlükəsizliyinin subregional səviyyəsində (pilləsində) müvafiq orqan və forumlar:

- A) Bütün cavablar düzdür
- B) Birliklərin iqtisadi inkişafına kömək olurlar
- C) Blokların iqtisadi inkişafına kömək olurlar
- D) Ərzaq təminatının keyfiyyət parametrlərinin yaxşılaşması məsələsini həll edirlər
- E) Bütün cavablar səhvdir

**549) Sual:** Beynəlxalq təşkilatların və ixtisaslaşdırılmış orqanların öz vəzifələrinin icrası bu vasitərlə baş verir:

- A) Bütün cavablar düzdür
- B) İstehsal həcminin artırılmasına kömək edən uzunmüddətli program və layihələrin işlənilib hazırlanması və həyata keçirilməsi
- C) Əlverişsiz iqtisadi və ekoloji hadisələrə qarşı ehtiyatların yaradılması
- D) Əlverişsiz iqtisadi və ekoloji hadisələr baş verdikdə yardımın təşkil edilməsi
- E) Bütün cavablar səhvdir

**550) Sual:** Ərzaq təhlükəsizliyi məsələlərində Beynəlxalq təşkilatların və ixtisaslaşdırılmış orqanların vacib vəzifəsi nədən ibarətdir?

- A) Tələb olunan (zəruri) inkişaf səviyyəsini təmin etmək məqsədi ilə ölkə iqtisadiyyatlarının sabitləşməsinə yardım göstərmək
- B) Ərzaq təhlükəsizliyini təmin etmək üzrə uzunmüddətli program və layihələrin işlənilib hazırlanması və həyata keçirilməsi
- C) Ərzağın keyfiyyətinə nəzarət
- D) Aqrar istehsalın təbii potensialının öyrənilməsi

E) Dünya ərzaq istehsalının artım templərinin öyrənilməsi

**551) Sual:**Dünya ərzaq təhlükəsizliyi nə ilə ölçülür?

- A) Bütün ölkələrinin ərzaq ehtiyatları sayəsində tələbatı ödəyəcək günlərin sayı ilə
- B) Bütün ölkələrinin ərzaq ehtiyatları sayəsində tələbatı ödəyəcək həftələrin sayı ilə
- C) Bütün ölkələrinin ərzaq ehtiyatları sayəsində tələbatı ödəyəcək ayların sayı ilə
- D) Bütün ölkələrinin ərzaq ehtiyatları sayəsində tələbatı ödəyəcək illərin sayı ilə
- E) Bütün cavablar səhvdir

**552) Sual:**Dünya ərzaq probleminin həlli üçün ticarət necə aparılmalıdır?

- A) Maneəsiz və nisbətən sabit qiymətlərlə ki, ölkələr ehtiyac duyulduqca daxili istehsallarını idxal hesabına tamamlaya bilsinlər
- B) Aktiv xarici iqtisadi fəaliyyətin aparılması, idxal-ixrac əməliyyatlarının optimallaşması şərti ilə
- C) Daxili ərzaq bazarı, milli sitehsalşaları və ixracatçıları xarici rəqabətdən qorumaq şərti ilə
- D) Cəmiyyətdə sabit iqtisadi inkişaf və sosial-iqtisadi sabitliyi təmin edə biləcək dərəcədə əhalinin ərzaq təchizatını qoruyub saxlamaq şərti ilə
- E) Bütün cavablar səhvdir

**553) Sual:**Ərzaq probleminin həllində biotexnologiyaların yaradılması necə kömək edə bilər?

- A) Bu cür texnologiyalar kənd əhalisi tərəfindən mənimsənilməsi üçün əlverilişlidir və infrastrukturaya nisbətən böyük maliyyə qoyuluşlarının həyata keçirilməsini tələb etmirlər
- B) Bu cür texnologiyalar kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırırlar
- C) Bu cür texnologiyalar ərzaq çatışmamazlığını yumşaldırlar
- D) Bütün cavablat düzəndir
- E) Bütün cavablar səhvdir

**554) Sual:**Beynəlxalq ərzaq yardımının yeni oriyentasiyası (səmti) hansı istiqamətdə baş verir?

- A) Ərzaq təchizatından texnologiya, texnika və digər istehsal vasitələri ilə təchizatına istiqamətlənmə
- B) Hazır məhsul təchizatından kənd təsərrüfatı xammalı təchizatına istiqamətlənmə
- C) Əməyin nəticələri və elmi-texniki nailiyyətlərlə mübadilə aktivləşir
- D) Müəyyən mal və xidmətlərin istehsalı üzrə ixtisaslaşma başlayır
- E) Bütün cavablar səhvdir

**555) Sual:**Ərzaq yardımı yardımını alan ölkələrə hansı müvəqqəti faydanı gətirir?

- A) Bütün cavablar düzəndir
- B) Ərzaq çatışmamazlığını müvəqqəti yumşaldır
- C) Aclıq çəkənlərə təcili yardımın göstərilməsini yüngülləşdirir
- D) Ərzaq isxalına valyuta xərclərini azaldır
- E) İqtisadiyyatın digər sahələrinə yönəltmək üçün vəsaitlərə qənaət etməyə imkan verir

**556) Sual:**Hal-hazırda ərzaq problemi ilə əlaqəli bir çox ölkələrə nə səciyyəvidir?

- A) Ən mühüm ərzaq məhsullarının adambaşı istehlakı tibbi normalardan əhəmiyyətli dərəcədə aşağıdır
- B) Ərzağa olan qiymətlər əhalinin alıcılıq qabiliyyətindən yüksəkdir
- C) Ərzağın keyfiyyəti aşağı səviyyədədir
- D) Ərzaq məhsullarına tələbin elastikliyi aşağıdır

E) Ərzaq məhsullarına tələb yüksəkdir

**557) Sual:** İnkışaf etməkdə olan ölkələrin ərzaq sistemlərinin inkişafının sürətlənməsi nəyə gətirib çıxarıır?

- A) Bütün cavablar düzdür
- B) Ərzaq idxalının artmasına
- C) Milli ərzaq sistemlərinin inkişafı üçün zəruri olan resursların idxalına
- D) Milli ərzaq sistemlərinin inkişafı üçün zəruri olan texnologiya və kapitalın idxalına
- E) Bütün cavablar səhvdir

**558) Sual:** Aqrar məhsulları bazarlarında qiymətəmələğəlmə sxeminin xarakteristikası zamanı əksər hallarda hansı formadan istifadə etmək lazımdır:

- A) polipoliya
- B) inhisar
- C) oliqopoliya
- D) monopsoniya
- E) oliqopoliya

**559) Sual:** Bazarların kəmiyyət parametrləri üzrə təsnifləşdirilməsi və xarakteristikası necə həyata keçirilir?

- A) bazardakı partnyorların sayca tərkibinə və onun iştirakçılarının əhəmiyyətinə əsasən
- B) satılan məhsulun sayına əsasən
- C) bazardakı satıcıların sayına əsasən
- D) bazardakı alıcıların sayına əsasən
- E) bazar iştirakçılarının sayına əsasən

**560) Sual:** Rəqabət məhdudiyyət dərəcəsinə görə bazarlar növbəti şəkildə bölünə bilər:

- A) kəmiyyət və keyfiyyət parametrlərinə əsasən
- B) daimi və dəyişən göstəricilərə əsasən
- C) kəmiyyət parametrlərinə əsasən
- D) keyfiyyət parametrlərinə əsasən
- E) bütün cavablar yanlışdır

**561) Sual:** Əmtəələr (məhsullar və xidmətlər) bazarı növbəti bazarların öz aralarında bağlılığı nəticəsində yaranır:

- A) bütün cavablar düzdür
- B) təbii xammal, kənd təsərrüfatı məhsulları, sənaye məhsulu
- C) istehlak, o cümlədən, ərzaq və qeyri-ərzaq malları
- D) xidmətlər, o cümlədən, istehsal xarakterli və istehlak
- E) bütün cavablar səhvdir

**562) Sual:** Bazarın təsnifləşdirilməsi zamanı növbəti bazarlar seçilir:

- A) bütün cavablar düzdür
- B) işçi qüvvəsi və istehsal vasitələri bazarı
- C) əmtəə, məhsul, xidmətlər bazarı

D) texnologiyalar bazarı və maliyyə bazarı

E) bütün cavablar səhvdir

**563) Sual:**Bazar infrastrukturuna nə daxildir?

A) bütün cavablar düzdür

B) əmtəə birjaları, topdansatış və pərakəndə ticarət sistemi

C) marketinq təşkilatları, fond və valyuta birjaları

D) maliyyə institutları (təşkilatları)

E) bütün cavablar səhvdir

**564) Sual:**Özünümaliyyələşdirmə nəyi təcəssüm etdirir?

A) bazar münasibətlərinin hər bir subyekti öz mövcudluğu və inkişafı üzrə maliyyə məsrəflərini özü ödəməlidir

B) müəssisələrin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilir

C) müəssisələr öz məsrəflərini borc vəsaitləri hesabına ödəyir

D) bazar münasibətlərinin subyektləri bir-birinin maliyyələşdirilməsini həyata keçirir

E) bütün cavablar yanlışdır

**565) Sual:**Qiymət əmələ gəlmə azadlığı nəyi təcəssüm etdirir?

A) qiymət dövlət müdaxiləsinin minimallaşdırılması zamanı satıcı və alıcı arasındaki razılaşma əsasında formallaşır

B) dövlətin təsiri altında məhsulun qiyməti formallaşır

C) qiymətin formallaşması ayrı-ayrı sənaye sahələrinə və istehsallara dotasiyaların verilməsi yolu ilə həyata keçirilir

D) qiymətlər əmtəə və xidmətlərin tədarükünə görə hesablaşmalar zamanı tətbiq edilir

E) məhsulun satışı həcmi və qiymətin səviyyəsi əvvəlcədən təyin edilir

**566) Sual:**Bazarın xüsusiləşməsi funksiyası nədən ibarətdir?

A) bazar ictimai istehsalı iqtisadi cəhətdən qeyri-sabit, həyati qabiliyyəti olmayan təsərrüfat vahidlərindən təmizləyir və daha səmərəlilərə yer verir

B) bazar alıcının kompensasiya etməyə hazır olduğu məsrəfləri müəyyənləşdirir

C) bazar insanın həyati cəhətdən vacib tələblərini ödəyir

D) bazar iqtisadiyyatın vəziyyətini və cəmiyyətin sosial sabitliyini müəyyənləşdirir

E) bazar istehsalçıların istehlakçılarla qarşılıqlı fəaliyyətini təmin edir

**567) Sual:**Bazarın tənzimləyici funksiyası nədən ibarətdir?

A) bütün cavablar düzdür

B) tələb və təklifin qarşılıqlı fəaliyyətinə görə bazar «nə istehsal etməli?» sualına cavab verir

C) tələb və təklifin qarşılıqlı fəaliyyətinə əsasən: «necə istehsal etməli?» sualına cavab verir

D) tələb və təklifin qarşılıqlı fəaliyyətinə əsasən «kimin üçün istehsal etməli?» sualına cavab verir

E) bütün cavablar səhvdir

**568) Sual:**Növbəti hal olmadan alqı-satqı aktı olmayıcaq:

A) qarşılıqlı müvafiq qiymət təyin edilməyəcək

B) qiymət aşağı salınmayıcaq

C) məhsulun keyfiyyəti yaxşılaşmayacaq

- D) bütün cavablar düzgündür
- E) bütün cavablar yanlışdır

**569) Sual:**Bazardakı qiymətlər nə qədər yüksəkdirsə, o qədər:

- A) satıcı böyük mənfəət əldə edir
- B) məhsulun keyfiyyəti yaxşıdır
- C) məhsulun çeşidi çoxdur
- D) bazarda satıcı çoxdur
- E) bazarda məhsul çoxdur

**570) Sual:**Tələb və təklif qanununun təsiri nəyə əsaslanır?

- A) bütün cavablar yanlışdır
- B) satıcının və alıcıının davranışına
- C) satıcının və vasitəçinin davranışına
- D) istehsalçının və istehlakçının davranışına
- E) vasitəçi və alıcıının davranışına

**571) Sual:**Qiymət nəyə görə taraz adlanır?

- A) o, tələb və təklifi tarazlayır
- B) o, alıcıların və satıcıların maraqlarını tarazlayır
- C) o, istehsalçılarla istehlakçıların maraqlarını tarazlayır
- D) bütün cavablar düzgündür
- E) bütün cavablar səhvdir

**572) Sual:**Alıcıının tipik davranışsı nədən ibarətdir?

- A) mümkün qədər aşağı qiymətlə öz tələblərinin ödənilməsi
- B) məhsulun çeşidinin öyrənilməsi
- C) təklif edilən məhsulun keyfiyyətinin öyrənilməsi
- D) alqı haqqında qərarların qəbulu
- E) bazar seqmentlərinin öyrənilməsi

**573) Sual:**Qiymət nədir?

- A) əmtəənin dəyərinin pul ilə ifadəsi
- B) məhsulun istehsali məsrəfləri
- C) əmtəənin faydalılığının qiymətləndirilməsi
- D) əmtəələrlə ticarət vasitəsi
- E) əmtəənin xarakteristikası

**574) Sual:**Bazarda qiymətmələgəlmə hansı qanunlara tabedir?

- A) dəyər qanununa və tələb, təklif qanununa
- B) rəqabət qanununa və pul tədavülü qanununa
- C) fərdi iqtisadi tarazlıq qanununa və yiğim qanununa
- D) iqtisadi artım qanununa və yiğim qanununa
- E) pul tədavülü qanunuua və səmərəli istehsal qanununa

**575) Sual:**Bazarın vasitəçilik funksiyası hansı üstünlükler verir?

- A) vasitəçi daha uyğun tədarükçü, satıcı isə daha uyğun alıcı seçmək imkanına malikdir
- B) alıcı daha uyğun qiymət seçə bilər
- C) əmtəə istehsalçılarına bazarın dəyişən şərtlərinə uyğun olaraq, fərdi istehsalını daimi koordinasiya etməyə imkan yaradır
- D) ictimai cəhətdən zəruri əmək məsrəflərinin müəyyənləşdirilməsi imkanı
- E) tələb və təklif tarazlaşdır

**576) Sual:**Bazarın vasitəçilik funksiyası nəyə əsaslanır?

- A) iqtisadi cəhətdən ayrılmış istehsalçılar və istehlakçılar bir-birlərini tapmalı və öz fəaliyyətlərinin nəticələrilə bölməlidirlər
- B) istehsal ilə istehlakçı arasında qarşılıqlı əlaqə təmin edilməlidir
- C) müəssisə öz məhsul və xidmətlərinin yüksək keyfiyyətini təmin etməlidir
- D) alıcıya məhsulun əldə edilməsində onu qane edən şərtlər təqdim edilməlidir
- E) əmtəənin mövcudluğu, tələb, qiymətlər haqqında informasiyanın ümumiləşdirilməsi, təhlili və ondan istifadə

**577) Sual:**Bazarın informasiya funksiyası əmtəə istehsalçılarına hansı imkanlar yaradır?

- A) bazarın dəyişən şərtlərinə uyğun olaraq, fərqi istehsalı daimi koordinasiya etmək
- B) istehsal həcmini artırmaq
- C) müvafiq məhsul bazarında qiymətlər haqqında informasiya almaq
- D) öz məhsuluna potensial alıcılar tapmaq
- E) istehsalın sərfəli şərtlərini müəyyənləşdirmək

**578) Sual:**Bazarın informasiya funksiyası nədən ibarətdir?

- A) bütün sadalanan cavablar düzgündür
- B) bazar iştirakçılara tədarük olunmalı əmtəələrin obyektiv olaraq, zəruri sayı haqqında informasiya verir
- C) bazar iştirakçılara tədarük olunmalı əmtəələrin obyektiv olaraq, zəruri çeşidi haqqında informasiya verir
- D) bazar iştirakçılara tədarük olunmalı əmtəələrin obyektiv olaraq, zəruri keyfiyyəti haqqında informasiya verir
- E) bütün cavablar yanlışdır

**579) Sual:**Ərzaq malları bazarı təsərrüfatçılıq sistemi kimi növbəti funksiyani yerinə yetirir:

- A) bütün cavablar düzgündür
- B) informasiya və vasitəçilik
- C) qiymət əmələ gətirən
- D) tənzimləyici
- E) sağlamlaşdırıcı

**580) Sual:**Ərzaq bazarında qeyri-qıymət rəqabətini nə xarakterizə edir?

- A) bütün cavablar düzgündür
- B) intensiv reklam
- C) əmtəənin differensasiyası
- D) əmtəə və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması

E) bütün cavablar yanlışdır

**581) Sual:** İnkışaf etmiş ölkələr ərzaq bazarı nələrlə təqdim edilmişdir?

- A) böyük əmtəə differensasiyası olan nisbətən böyük firmalarla
- B) zəif əmtəə differensasiyası olan kiçik sayılı firmalarla
- C) zəif əmtəə differensasiyası olan böyük sayda firmalarla
- D) əmtəə bircaları və topdansatış məhsul bazarları ilə
- E) topdansatış və pərakəndə ticarət sistemilə

**582) Sual:** Ərzaq malları bazarının milli səviyyəsi üçün hansı məhsul xarakterikdir?

- A) konservlər və import ərzaq
- B) meyvələr və tərəvəzlər
- C) qida tamlı əmtəələr
- D) dənli və dənli paxlalı
- E) subməhsullar

**583) Sual:** Braziliyada kofe istehsal olunan region hansıdır?

- A) San-Paulo şəhəri
- B) Ölkənin mərkəzi regionu
- C) Şimal regionu
- D) Cənub-Qərb regionu
- E) Amazonka çayının deltası

**584) Sual:** Argentinada kənd təsərrüfatının ümumi istehsalda xüsusi çəkisi:

- A) 50%-dən çox hissəsini
- B) 20%-ə qədərini
- C) 90%-ə qədərini
- D) 10%-dən çox hissəsini
- E) 15%-ə qədərini

**585) Sual:** Dövlət Programı çərçivəsində hansı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur?

- A) bunların hamısı
- B) ölkədə ərzaq məhsulları istehsalının artırılması
- C) əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi
- D) ərzaq təminatı sahəsində risklərin idarə olunmasının təmin edilməsi
- E) ərzaq təminatı sisteminin institusional inkışafını həyata keçirmək və sahibkarlıq mühitinin yaxşılaşdırılması

**586) Sual:** Almanyanın k/t-1 ümumi milli gəliri neçə faizini verir?

- A) .06
- B) .1
- C) .3
- D) .7
- E) .03

**587) Sual:** Almanıyanın k/t-da aparıcı sahə:

- A) heyvandarlıq
- B) əkinçilik
- C) ətçilik
- D) çayçılıq
- E) bunların hamısı

**588) Sual:** Fransada k/t-nin səviyyəsi hansı səviyyədədir?

- A) yüksək səviyyədə mexanikləşib və avtomatlaşdırılır
- B) zəif səviyyədə
- C) əl əməyindən daha çox istifadə edilir
- D) əl əməyindən istifadə olunmur
- E) əl əməyi zəif inkişaf edib

**589) Sual:** Fransada aqrar münasibətlərin inkişafı neçənci əsr dənən başlayıb?

- A) XVIII
- B) XX
- C) XVI
- D) XVII
- E) hələ başlamayıb

**590) Sual:** İngiltərədə heyvandarlıq k/t məhsulunun neçə faizi (%) qədərini verir?

- A) .7
- B) 1
- C) .5
- D) .1
- E) .88

**591) Sual:** Ingiltərə yüksək inkişaf etmiş nə ölkəsidir?

- A) sənaye ölkəsidir
- B) k/t ölkəsidir
- C) neft ölkəsidir
- D) qaz ölkəsidir
- E) bunların heç biri

**592) Sual:** Dünya bazارında Kanada taxılı hansı ölkənin rəqabəti ilə qarşılaşır?

- A) ABŞ
- B) Amerikanın
- C) Almanıyanın
- D) İtaliyanın
- E) heç bir ölkənin

**593) Sual:** ABŞ-da tünd şabalıdı və qara torpaqlarda nə əkilir?

- A) dənli bitkilər
- B) tütün

- C) pomidor
- D) banan
- E) qarpız

**594) Sual:** ABŞ-da torpaqların konservasiyası programında iştirakına görə fermer nəyin əldə edilməsi hüququnu alır:

- A) bütün cavablar düzdür
- B) fərq ödənişlərinin
- C) TMK kreditlərinin
- D) tələb olunan torpağın bir hissəsinin istehsaldan çıxarılmasına görə ödənişlərin
- E) bütün cavablar səhvdir

**595) Sual:** ABŞ-da torpaqların konservasiyası programında iştirak edən fermer:

- A) öz şumunun bir hissəsini istehsaldan çıxarmaq öhdəliyini üzərinə götürür
- B) öz şumunun bütünlükə istehsaldan çıxarılması üzrə öhdəlikləri üzərinə götürür
- C) şumunun bir hissəsində kənd təsərrüfatı məhsulunun strateci cəhətdən vacib növlərini istehsalı etməyi öhdəliyinə götürür
- D) torpağında məhsuldarlığın bərpası işlərini aparmağı boynuna götürür
- E) məhsulunun bir hissəsini dövlətə tədarük etmək öhdəliyini götürür

**596) Sual:** ABŞ-da fermerlər üçün girov əməliyyatlarında iştirak nə ilə şərtlənir?

- A) torpaqların konservasiyası programında eyni zamanda iştirak
- B) qarşılıqlı maliyyələşdirmə programında eyni zamanda iştirak
- C) fermerlər tərəfindən kompensasiya ödənişlərinin alınması
- D) əmlakın mütləq sığortalanması
- E) bioməhsulun istehsalı ilə

**597) Sual:** Girov qiymət nədir?

- A) kredit şəklində vahid məhsul üzrə fermerə ödənilən qiymət
- B) kommersiya kreditinin alınması zamanı istifadə edilən qiymət
- C) girovda olan əmlakın qiyməti
- D) öhdəliklərin təmin edilməsi üsulu
- E) ticarət sazişi üzrə öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi

**598) Sual:** ABŞ-da ƏKK kreditlərinin fermerlərə verilməsi üçün girov kimi nə xidmət göstərir?

- A) fermerlərin məhsulunun ehtiyatları
- B) maddi dəyərlər
- C) daşınmaz əmlak
- D) torpaq
- E) bütün cavablar düzgündür

**599) Sual:** ABŞ Əmtəə-Kredit Korporasiyasındaki funksiyalara nə daxildir?

- A) fermerlərə faizsiz kreditlərin verilməsi
- B) fermerlərdən onların məhsulun qalıqlarının alınması
- C) intervensiya ehtiyatlarının yaradılması

- D) fermerlərin uzunmüddətli kreditləşdirilməsi
- E) aqrar məhsul qiymətinin tənzimlənməsi

**600) Sual:**Sudanın əsas ixrac məhsulu hansıdır?

- A) Zərif eyfey pambıq
- B) Ərzaq taxılı
- C) Qüvvəli yem
- D) Ət və ət məhsulları
- E) Süd və süd məhsulları

**601) Sual:**Afrika qıtəsində uzun və sulu çay hansıdır?

- A) Nil
- B) Konqo
- C) Niqera
- D) Zambezi
- E) Narıncı

**602) Sual:**Kiçik fermer təsərrüfatların ləğv etmək siyasəti yeridən ölkələr hansıdır?

- A) ABŞ, Yaponiya, Fransa
- B) Çin Xalq Respublikası, İran İslam Respublikası
- C) Azərbaycan, Gürcüstan
- D) Orta Asiya respublikaları
- E) Avstriya, Rumınıya

**603) Sual:**Yaponiyada aparılan aqrar islahatın məqsədi nədir?

- A) Ölkəni bazar iqtisadiyyatı yoluna keçirmək
- B) Ölkəni tənəzzülə düşar etmək
- C) İqtisadiyyatı sabitləşdirmək
- D) İnvestisiyanı gücləndirmək
- E) Böhranlı vəziyyət yaratmaq

**604) Sual:**Yaponiyanın bazar iqtisadiyyatına keçməsi hansı illəri əhatə edir?

- A) 1960-1965-ci illəri
- B) 1816-1850-ci illəri
- C) 1915-1920-ci illəri
- D) 1930-1940-ci illəri
- E) 2001-2005-ci illəri

**605) Sual:**Latın Amerikası ölkələri kakao istehsalının necə faiz verir?

- A) .3
- B) .5
- C) .7
- D) 1
- E) bunların heç biri

**606) Sual:**Latin Amerikası ölkələri k/t-ı məhsulları istehsalına görə dünya miqyasında yeri?

- A) mühüm yer tutur
- B) heç bir yer tutmur
- C) k/t-ı inkişaf etmir
- D) bunların heç biri
- E) bunların hamısı

**607) Sual:**Milli ərzağa nəzarət sisteminin vəzifələrinə bunlardan hansılar daxildir?

- A) bunların hamısı
- B) milli aqrar istehsalının müntəzəm artımı
- C) böhranlar zamanı vaxtında və adekvat tədbirlərin həyata keçirilməsi
- D) təhlükəsiz və yüksək keyfiyyətli ərzaqla təminatda istehlakçıların ümüdlərinin doğrultması
- E) ədalətli beynəlxalq ticarət

**608) Sual:**Almaniyada k/t əhalinin tələbatının neçə faiz təşkil edir?

- A) .7
- B) .3
- C) .5
- D) .1
- E) 1

**609) Sual:**İtaliyada hansı istiqamətdə heyvandarlıq inkişaf edir ?

- A) ətçilik-südçülük üzrə
- B) quşçuluq üzrə
- C) ətçilik üzrə
- D) südçülük üzrə
- E) bunların heç biri

**610) Sual:**İtaliyada hansı fermer təsərrüfatları üstünlük təşkil edir?

- A) iri fermer təsərrüfatını
- B) xırda və orta fermer təsərrüfatını
- C) kiçik fermer təsərrüfatlarını
- D) bunların hamısı
- E) bunların heç biri

**611) Sual:**İtaliyanın iqlim şəraiti necədir?

- A) əlverişli təbii iqlimi var
- B) əlverişsiz iqlimi var
- C) həddindən artıq istidir
- D) həddindən artıq soyuqdur
- E) məlayim

**612) Sual:**Ölkəmizdə qəbul edilən Dövlət Programı nəyi müəyyən edir?

- A) bunların hamısı
- B) ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət siyasetinin əsas istiqamətini

- C) məqsədini
- D) vəzifələrini
- E) bunların heç biri

**613) Sual:**Son zamana qədər k/t-ı istehsalçılarına yüksək səviyyəli himayədər dəstəyin nümunəsi hansı ölkənin aqrar siyasəti idi?

- A) Yaponiya
- B) ABŞ
- C) Almaniya
- D) İngiltərə
- E) bunların hamısı

**614) Sual:**ABŞ-da fermaların kreditləşməsinin Federal Sistemi hansı funksiyalara ayrılmışdır?

- A) bütün cavablar düzgün
- B) daşınmaz əmlakən əldə edilməsinin kreditləşməsi
- C) kənd təsərrüfatı inventarının və toxum fondunun olqlarının kreditləşməsi
- D) kooperativlərin kreditləşməsi
- E) bütün cavablar səhvdir

**615) Sual:**Kompensasiya ödənişləri və qiymətlər səvimyyəsi təminatı siyasəti növcə əsas əmtəələrə tətbiq edilir:

- A) dənli bitkilər, ət-süd məhsulları və pambıq
- B) dənli bitkilər, donuz əti, quş əti
- C) ət-süd məhsulları, yumurta
- D) meyvələr və tərəvəz, pambıq
- E) qarğıdalı, arpa, pambıq

**616) Sual:**ABŞ-dakı fermerlər hansı maliyyə mənbələrindən kreditləşir?

- A) bütün cavablar düzgündür
- B) özəl
- C) kooperativ
- D) dövlət
- E) bütün cavablar səhvdir

**617) Sual:**Bazar kvotaları nə üçün nəzərdə tutulmuşdur?

- A) fermerlər üçün alqı qiymətlərinin artırılması
- B) kənd təsərrüfatı məhsulunun qiymətinin aşağı salınması
- C) məhsulun istehsalının artımı
- D) ixracın stimulluşdırılması
- E) idxlərin məhdudlaşdırılması

**618) Sual:**ABŞ-da tətbiq olunan bazar kvotalarının təyinatı nədən ibarətdir?

- A) onlar bazardakı müəyyən məhsul növlərinin satışını məhdudlaşdırır
- B) onlar müəyyən məhsul növlərinin istehsalını məhdudlaşdırır
- C) onlar müəyyən məhsul növlərinin ölkəyə daşınmasını məhdudlaşdırır

- D) onlar müəyyən məhsul növlərinin ixracını məhdudlaşdırır
- E) bütün cavablar səhvdir

**619) Sual:**Kompensasiya ödənişləri nədir?

- A) fermerlərin gəlirlərinin artırılmasına birbaşa əmanət forması
- B) ərzaq bazarının tənzimlənməsi metodu
- C) kənd təsərrüfatı məhsulu qiymətlərinin formalasması əsası
- D) kənd təsərrüfatı müəssisələrində maliyyə ehtiyatlarının formalasması mənbəyi
- E) bütün cavablar səhvdir

**620) Sual:**Hansı səbəbdən ABŞ höküməti fermerlərin şumladığı torpağın sayına məhdudiyyətlərin qoyulmasını genişləndirir?

- A) təkrar istehsal kənd təsərrüfatı məhsulunun qiymətinin aşağı salınmasında əsas səbəbdür
- B) bir çox torpaq sahələri öz təyinatına görə istifadə olunmur
- C) torpaq öz təbii məhsuldarlığını itirir
- D) kənd təsərrüfatı istehsalı ekologiyaya mənfi təsir göstərir
- E) bu torpaqlarda keyfiyyətsiz məhsul istehsal olunur

**621) Sual:**ABŞ süd sektoruna yardımında böyük əhəmiyyət kəsb edir:

- A) digər ölkələrə ərzaq yardımı programı
- B) qarşılıqlı maliyyələşmə programı
- C) kompensasiya ödənişləri programı
- D) fermerlərin subsidiyalasdırılması
- E) sıgorta ödənişləri programı

**622) Sual:**ABŞ süd sektorunun məhdudlanması hansı şəkildə həyata keçirilir?

- A) idxal tarifləri vasitəsilə
- B) qeyri-tarif metodlar vasitəsilə
- C) ixrac subsidiyalar vasitəsilə
- D) qarşılıqlı maliyyələşmə programı vasitəsilə
- E) bütün cavablar səhvdir

**623) Sual:**ABŞ daxili bazarının mühafizəsi nə vasitəsilə həyata keçirilir:

- A) bütün cavablar düzdür
- B) idxal tarifləri
- C) kvotalar
- D) lisenziyalar
- E) bütün cavablar səhvdir

**624) Sual:**Qarşılıqlı maliyyələşmə programının tətbiqi nə ilə səmərəli şəkildə bağlıdır:

- A) fermer özü qiymətin saxlanması programını hissə-hissə maliyyələşdirir, istehsal həcminin artımına qarşı daha həssas olur
- B) dövlət büdcəsi gəlirləri artır
- C) fermerlərin gəlirləri artır
- D) kənd təsərrüfatı məhsullarının qiymətləri aşağı düşür

E) əhalinin gəlirlərinin səviyyəsi qalxır

**625) Sual:** ABŞ-da qarşılıqlı maliyyələşmə programının mahiyyəti nədən ibarətdir?

- A) ayrı-ayrı məhsullarda satılmış vahid məhsula vergi tətbiq olunur, əldə edilmiş vəsaitlər isə elə həmin məhsulların qiymət səviyyəsinin saxlanılmasına gedir
- B) dövlət və fermerlər kənd təsərrüfatı istehsalını birgə maliyyələşdirirlər
- C) ayrı-ayrı məhsullarda satılmış vahid məhsula vergi tətbiq olunur, əldə edilmiş vəsaitlər isə əhalinin sosial müdafiəsinə gedir
- D) dövlət tərəfindən ölkə üçün strateci növ məhsulun istehsalı maliyyələşir
- E) fermer təsərrüfatları bir-birinin qarşılıqlı maliyyələşməsini həyata keçirir

**626) Sual:** Müvəqqəti qeyri-mükəmməl bazarlar haqqında o vaxt danışırlar ki:

- A) bütün cavablar düzgündür
- B) məhsulların obyektiv təknövlülüyü təmin edilir
- C) bazarda şəxsi üstünlükler hakim ola bilmir
- D) satıcı və alıcı arasında heç bir məkan fərqləri olmamalıdır
- E) sazişin həyata keçirilməsində zaman fərqləri olmamalıdır

**627) Sual:** "Bazara tam giriş" şərti göstərir ki:

- A) bütün tələb və təklif edən subyektlər bazardakı vəziyyət haqqında kifayət qədər informasiyaya malik olmalıdır
- B) bazardakı qiymətlər haqqında bütün alıcıların informasiyaya malik olmalıdır
- C) bütün alıcılar məhsulun keyfiyyəti haqqında informasiyaya malik olmalıdır
- D) bütün subyektlər məhsulun istehlak xüsusiyyətləri haqqında informasiyaya malik olmalıdır
- E) bütün məhsullar təknöv olmalıdır

**628) Sual:** "Bazarda məhsulların obyektiv təknövlüyünün təmin edilmsi" şərti nəyi nəzərdə tutur?

- A) onlar həm satıcı, həm də alıcı tərəfindən eyni qiymətli kimi qəbul edilir və bir-birilə sərbəst mübadilə edir
- B) onlar eyni keyfiyyət xassələrinə malikdir
- C) onlar eyni istehlak xassələrinə malikdir
- D) onlara eyni qiymət təyin edilir
- E) bazarda onlara eyni tələb qoyulur

**629) Sual:** Növbəti şərt yerinə yetirilərsə, mükəmməl bazardan danışmaq olar:

- A) bütün cavablar düzgündür
- B) məhsulların obyektiv təknövlüyü, tam bazara daxil olma
- C) bazarda şəxsi üstünlükler hakim ola bilməz
- D) satıcı və alıcı arasında heç bir məkan fərqləri olmamalıdır
- E) sazişin həyata keçirilməsi zamanı müvəqqəti fərqlər olmamalıdır

**630) Sual:** Bazarlar keyfiyyət parametrlərinə görə növbəti şəkildə təsnifləşdirilir:

- A) bütün cavablar düzgündür
- B) mükəmməl və qeyri-mükəmməl
- C) təşkilati və qeyri-təşkilati

D) məhdud və qeyri məhdud girişlə

E) sərbəst və tənzimlənən

**631) Sual:** Aqrar məhsulları bazarlarında qiymətəmələgəlmə sxeminin xarakteristikası zamanı hansı səbəbdən əksər hallarda polipoliya formasından istifadə edir?

A) bir çox kənd təsərrüfatı malları istehsalçıları məhsullarını kifayət qədər böyük sayıda alıcı subyektlərinə təklif edir

B) ərzaq bazarında məhsulun müəyyən növü alıcıları qrupu mövcuddur

C) bir çox kənd təsərrüfatı malları istehsalçıları öz aralarında əsasən qeyri-qiyamət rəqabəti aparır

D) bir neçə iri firma müəyyən növ kənd təsərrüfatı məhsulunun əsas hissəsinin istehsalını və satışını inhisarlaşdırır

E) əmtəənin müəyyən növünün bütün alıcılarını bazar əmin edir

**632) Sual:** Niderland dünyada hansı məhsulların mühüm ixracatcısıdır?

A) süd məhsulları, yumurta, quş əti, ət konservləri və mineral yanacaq

B) süd məhsulları, barama, yumurta, donuz əti və polad

C) süd məhsulları, yumurta quş əti, ət konservləri və donuz əti

D) yumurta, quş əti, gül, nəqliyyat vasitələri, ət konservləri və donuz əti

E) bunların hamısı doğrudur

**633) Sual:** Niderlandda heyvandarlıq kənd təsərrüfatı məhsullarının nə qədər hissəsini təşkil edir?

A) 10 faizdən çoxunu

B) 30 faizdən çoxunu

C) 50 faizdən çoxunu

D) 70 faizdən çoxunu

E) 90 faizdən çoxunu

**634) Sual:** Norvecin ərazisinin təqribən nə qədər hissəsi becərilir?

A) 3 faizi

B) 13 faizi

C) 23 faizi

D) 33 faizi

E) 43 faizi

**635) Sual:** Norvecin kənd təsərrüfatında xırda fermer təsərrüfatlarının torpaq sahəsi nə qədərdir?

A) 2 hektar

B) 4 hektar

C) 6 hektar

D) 8 hektar

E) 10 hektar

**636) Sual:** Norvecin kənd təsərrüfatında hansı təsərrüfatlar üstünlük təşkil edir?

A) iri kənd təsərrüfatı müəssisələri

B) orta kənd təsərrüfatı müəssisələri

C) xırda fermer təsərrüfatları

- D) icarə təsərrüfatları
- E) bunların hamısı doğrudur

**637) Sual:** Norveçin yeyinti sənayesində hansı məhsulların istehsalı əsas yer tutur?

- A) süd məhsulları və şərab istehsalı
- B) makaron və pivə istehsalı
- C) balıq emalı və süd məhsulları istehsalı
- D) konyak, spirli içkilər və balıq emalı
- E) təbii sıra, limonad, pivə və süd məhsulları istehsalı

**638) Sual:** Finlandiyada heyvandarlıq kənd təsərrüfatı məhsullarının neçə hissəsini verir?

- A) 10 faizini
- B) 30 faizini
- C) 50 faizini
- D) 70 faizini**
- E) 90 faizini

**639) Sual:** Finlandiyada k/t-nin inkişaf etmiş əsas sahəsi hansılardır?

- A) taxılçılıq və ipəkçilik
- B) heyvandarlıq və sitrus bitkiləri
- C) heyvandarlıq və taxılçılıq**
- D) heyvandarlıq, taxılçılıq, tropik bitkilər və broyler
- E) taxılçılıq, sitrus bitkilər və broyler

**640) Sual:** İsveçdə əsasən hansı k/t-1 məhsulları istehsal olunur?

- A) buğda, çovdar, ananas, ət və süd məhsulları
- B) buğda, kartof, şəkər çuğunduru, kakao və quşçuluq məhsulları
- C) buğda, çovdar, barama, broyler
- D) buğda, çovdar, arpa, vələmir, kartof, şəkər çuğunduru**
- E) buğda, çovdar, portagal, narıncı və şəkər çuğunduru

**641) Sual:** İsveçdə əkinçilik hansı sahə üzrə ixtisaslaşır?

- A) bitkiçilik məhsulları
- B) tərəvəzçilik
- C) yem istehsalı**
- D) taxıl istehsalı
- E) şəkər çuğunduru istehsalı

**642) Sual:** İsveçdə ətçilik-südlük heyvandarlıq k/t-1 gəlirinin neçə faizini təşkil edir?

- A) 38 faizini
- B) 48 faizini
- C) 58 faizini
- D) 78 faizini**
- E) 88 faizini

**643) Sual:** İsveçin k/t-ı hansı sahədə ixtisaslaşır?

- A) bitkiçilik
- B) bağçılıq
- C) meyvə-tərəvəz
- D) ətlik-südlük heyvandarlıq**
- E) broyler

**644) Sual:** Türkiyədə taxıl ixracı nə zaman həyata keçirilir? A. dünya bazarında taxılın qiyməti qalxanda; B. ticarət fyuçers müqavilələri əsasında həyata keçiriləndə; C. yüksək məhsuldarlıq dövrü başladıqda; D. ölkənin xarici valyutaya ehtiyacı olduqda

- A) A,B
- B) C,D**
- C) B,D
- D) B,C
- E) A,C

**645) Sual:** Türkiyədə neçə faiz bugda çörək kimi istifadə olunur?

- A) 80%
- B) 70%
- C) 90%**
- D) 60%
- E) 50%

**646) Sual:** Türkiyədə bir ildə adambaşına düşən bugda isbehlavı nə qədərdir?

- A) 180 kq
- B) 320 kq
- C) 230 kq**
- D) 280 kq
- E) 190 kq

**647) Sual:** Son illərdə Türkiyədə bugdanın istehsal artımı nə ilə bağlıdır? A. kimyəvi gübrələrin tətbiqi; B. bugdanın yüksək məhsuldar sortlarının tətbiqi; C. mexanizmləşmənin tətbiqi; D. irriqasiyanın genişlənməsi

- A) A,B
- B) A,D
- C) B,D**
- D) B,C
- E) C,D

**648) Sual:** Türkiyənin mühüm ixrac sahəsi:

- A) meyvəçilik
- B) tərəvəzçilik
- C) gülçülüklük
- D) bütün cavablar düzdür**
- E) bütün cavablar səhvdir

**649) Sual:** Hansı növ texniki bitkilərin becərilməsinə Türkiyənin əkinçilik strukturunda mühüm yer verilir? A. pambıq, şəkər çuğunduru; B. günəbaxan, tütün, çay; C. şəkər qamışlı, kofe; D. yağlı bitkilər, kartof

- A) A,B
- B) A,D
- C) C,D
- D) B,C
- E) A,C

**650) Sual:** Bu gün Türkiyədə kənd təsərrüfatı bitkilərinin hansı növlərinin əkininin artırılması üzrə tədbirlər görülür?

- A) qarğıdalı, findiq
- B) şəkər çuğunduru, kartof
- C) çay və zeytun
- D)** bütün cavablar düzdür
- E) bütün cavablar səhvdir

**651) Sual:** Türkiyənin kənd təsərrüfatı məhsulunun neçə faizi heyvandarlığın payına düşür?

- A) 40%
- B) 25%
- C) 18%
- D)** 30%
- E) 45%

**652) Sual:** Türkiyənin kənd təsərrüfatı strukturunda bitkiçiliyin xüsusi çəkisi nə qədərdir?

- A) təqribən 58%
- B) 48%
- C) təqribən 68%
- D) 38%
- E) 51%

**653) Sual:** Türkiyənin ixracında kənd təsərrüfatı məhsulunun xüsusi çəkisi neçə faizdir?

- A) 40%
- B) 59%
- C)** 60%
- D) 65%
- E) 55%

**654) Sual:** Türkiyənin əmək qabiliyyətli əhalisinin neçə faizi kənd təsərrüfatında məşğuldur?

- A) 47%
- B)** 57%
- C) 37%
- D) 63%
- E) 36%

**655) Sual:** Türkiyənin kənd təsərrüfatı strukturunda aparıcı yer tutur:

- A) heyvandarlıq
- B) quşçuluq
- C) qoyunçuluq
- D) taxılçılıq
- E) bitkiçilik**

**656) Sual:** İranın aqrar sektorunun güclənin inkişafının təmin edilməsi üzrə daha vacib tədbirlərə nə aid edilir?

- A) təsərrüfatın aparılmasında ənənəvi metodların tətbiqindən imtina, kəndlilərin təhsil səviyyəsinin qaldırılması
- B) irriqasiyanın və suvarmanın dəqiqlik metodlarının tətbiqilə bağlı problemlər kompleksinin həlli
- C) kənd təsərrüfatı torpaqlarının becərilməsi intensivliyinin azalması, ucuz ərzağın böyük miqdarda əsəssiz idxal hallarına yol verməmə
- D) ərzağın ayrı-ayrı növlərinin alqı qiymətlərinə münasibətdə siyasetin və bank kreditlərinə kəndli təsərrüfatlarının yolunun təkrar nəzərdən keçirilməsi
- E) bütün cavablar düzdür**

**657) Sual:** İrandakı məhsulun ayrı-ayrı növləri üzrə yüksək alqı qiymətlərinin saxlanması dövlətə nəyə imkan verir? A. ərzaq tədarüklərindən olan idxal asılılığını aradan götürmək; B. ərzağına idxalından olan asılılığın dərəcəsini aşağı salmaq; C. daxili bazarı ərzaqla tam doldurmalo; D. kəndliləri özünə sosial dayaq kimi qorumaq

- A) A,C
- B) A,D
- C) C,D
- D) B,D**
- E) B,C

**658) Sual:** Ölkədə istehlak olunan şəkərin hansı hissəsi İranda tamamilə dotsiya olunur?

- A) ordunun ehtiyaclarına gedən
- B) şəhər ticarətinin pərakəndə şəbəkəsi vasitəsilə satılan
- C) kənd kooperativlərinin mağazaları vasitəsilə satılan
- D) bütün cavablar düzdür**
- E) bütün cavablar səhvdir

**659) Sual:** İranda hansı müəssisələrə subsidiyalar verilir? A. konserv zavodlarına; B. çörək bişirmə sexlərinə; C. un dəyirman müəssisələrinə; D. süd zavodlarına

- A) A,B
- B) A,D
- C) C,D
- D) B,C**
- E) B,D

**660) Sual:** Buğdanın tədarükü İranda hansı məqsədlər üçün tam şəkildə dotsiya olunur?

- A) ölkənin toxunulmamış taxıl ehtiyatının doldurulması

- B) ordu ehtiyacı
- C) xəstəxanaların ehtiyacı
- D) məktəblərin ehtiyacı
- E) bütün cavablar düzdür**

**661) Sual:** Iranda kənd təsərrüfatı məhsulunun hansı növünə daha çox subsidiya ayrılır?

- A) çay
- B) buğda**
- C) düyü
- D) mal əti
- E) süd

**662) Sual:** Iranda kənd təsərrüfatı istehsalçılarına hansı dövlət yardım mexanizmi tətbiq olunur?

- A) imtiyazlı kreditləşmə
- B) yanacağın aşağı salınmış qiymətləri
- C) kənd təsərrüfatı texnikasının və toxumun aşağı salınmış qiymətləri
- D) yüksək alqı qiymətləri
- E) bütün cavablar düzdür**

**663) Sual:** Iranda kəndlilik harada birləşmişdir?

- A) ittifaqlarda
- B) assosiasiyalarda
- C) çoxməqsədli kooperativlərdə**
- D) yoldaşlıqlarda
- E) konsernlərdə

**664) Sual:** Heyvandarlıq İranın kənd təsərprüfatı məhsullarının hansı hissəsini tutur?

- A) 47%
- B) 37%**
- C) 57%
- D) 34%
- E) 43%

**665) Sual:** Iranda heyvandarlığın inkişafi hansı heyvanın çoxaldılmasındadır?

- A) qoyun
- B) keçi
- C) dəvə
- D) iribuyuzlu mal-qara
- E) bütün cavablar düzdür**

**666) Sual:** İranın başlıca məsələsi hansı ərzaq təhlükəsizliyinin həllidir?

- A) düyü istehsalını artırma
- B) özünü taxıl və ətlə təminat**
- C) quş ətinin və südün istehsalı artımı
- D) özünü yem bitkilərlə təminata nail olmaq

E) bütün cavablar səhvdir

**667) Sual:** İranın aparıcı əmtəə bitkiləri hansılardır? A. mevələr, tərəvəzlər; B. yem bitkiləri, ədviyyat bitkiləri; C. pambıq, şəkər çuğunduru; D. yağılı bitkilər, tütün

- A) A,B
- B) A,C
- C) C,D
- D) A,D
- E) B,C

**668) Sual:** İranın əkin sahələrinin böyük hissəsi hansı dənli bitkilər üçün ayrılmışdır?

- A) buğda, arpa və düyü
- B) qarğıdalı, çovdar, arpa
- C) arpa, çovdar, düyü
- D) buğda, yulaf
- E) bütün cavablar səhvdir

**669) Sual:** Asiya ölkəsində neçə faiz əhali k/t məhsullarının istehsli ilə məşğul olur?

- A) 20%
- B) 30%
- C) 50%
- D) 100%
- E) heç kəs k/t ilə məşğul olmur

**670) Sual:** Hollandalıda k/t-nin aparıcı sahəini nə təşkil edir?

- A) bitkiçilik
- B) əkinçilik
- C) heyvandarlıq
- D) tütünçülük
- E) bunların heç biri

**671) Sual:** Ərzağın fiziki əlverişliliyi aşağıdakılarla bağlı kompleks məsələlərin həllini tələb edir:

- A) Ərzaq məhsullarının kifayət qədər həcmidə istehsal edilməsi ilə
- B) Ölkələr arasında ərzaq məhsullarının maneəsiz dövriyyəsi ilə
- C) Ölkə daxilində ərzaq məhsullarının maneəsiz dövriyyəsi ilə
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**672) Sual:** ABŞ-da ərzaq təhlükəsizliyinin təmin edilməsinə aşağıdakı yanaşma tətbiq edilir:

- A) Milli kənd təsərrüfatı istehsalçısının dəstəklənməsi prioriteti
- B) Həm kənd təsərrüfatı istehsalçılarının, həm də ərzaq məhsulları istehlakçılarının dəstəklənməsi
- C) Ərzaq məhsulları istehlakçılarının dəstəklənməsi
- D) Kənd təsərrüfatı xammalı istehsalçılarının dəstəklənməsi
- E) Bütün cavablar səhvdir

**673) Sual:** Avropa İttifaqı ölkələrində ərzaq təhlükəsizliyinin təmin edilməsinə aşağıdakı yanaşma tətbiq edilir:

- A) Milli kənd təsərrüfatı istehsalçısının dəstəklənməsi prioriteti
- B) Həm kənd təsərrüfatı istehsalçılarının, həm də ərzaq məhsulları istehlakçılarının dəstəklənməsi
- C) Ərzaq məhsulları istehlakçılarının dəstəklənməsi
- D) Kənd təsərrüfatı xammalı istehsalçılarının dəstəklənməsi
- E) Bütün cavablar səhvdir

**674) Sual:** İnkişaf etmiş ölkələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə aşağıdakı yanaşma tətbiq edilir:

- A) İnkişaf etmiş ölkələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə aşağıdakı yanaşma tətbiq edilir:
- B) Həm kənd təsərrüfatı istehsalçılarının, həm də ərzaq məhsulları istehlakçılarının dəstəklənməsi
- C) Ərzaq məhsulları istehlakçılarının dəstəklənməsi
- D) Kənd təsərrüfatı xammalı istehsalçılarının dəstəklənməsi
- E) Bütün cavablar səhvdir

**675) Sual:** Ərzaq təhlükəsizliyinin təmin edilməsi şəraiti (aslıdır):

- A) Milli iqtisadiyyatın ümumi vəziyyəti ilə
- B) Dünya iqtisadiyyatının vəziyyəti ilə
- C) Kənd təsərrüfatı və bütün aqrar-sənaye kompleksinin inkişafı ilə
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**676) Sual:** Ərzaq təhlükəsizliyinin əldə olunması vacib məsələlərin həllini tələb edir:

- A) Sabit iqtisadi şəraitin yaradılması, səmərəli aqrar siyasetinin həyata keçirilməsi
- B) Təsərrüfat subyektləri üçün bərabər imkanların olmasının təmin edilməsi, əhalinin məşğulluğu sahəsində səmərəli siyasetin aparılması
- C) Yoxsulluğun və ərzağın əldə edilməsində bərabərsizliyin aradan qaldırılmasına yönəlmış sosial siyasetin həyata keçirilməsi
- D) Dayanıqlı, intensiv və çəsidi ərzaq istehsalına nail olunması, onun səmərəliyinin artırılması
- E) Bütün cavablar düzdür

**677) Sual:** Ərzaq təhlükəsizliyinin vəziyyətini qiymətləndirmək üçün aşağıdakı amillər nəzərə alınır:

- A) Kənd təsərrüfatı istehsalının inkişaf səviyyəsi və sabitliyi, əhalinin gəlirləri və qidalanmasının keyfiyyəti
- B) Milli istehsalı olan ərzaqla təmin olunma dərəcəsi, idxalın miqyası (həcmi)
- C) Ərzaq bazarlarının açıqlıq dərəcəsi, idxala müqavimət mexanizmi
- D) Ərzaq ehtiyatlarının həcmi, kənd təsərrüfatının istehsal potensialı
- E) Bütün cavablar düzdür

**678) Sual:** Ərzaq təhlükəsizliyinə təhdidlərə (təhlükələrə) aiddirlər:

- A) İdxal olunan ərzağın həcmi daxili bazarın doyumluluq hüdüdlərindən aşması, ixtisaslı kadrların defisiti
- B) Əhali tərəfindən qida məhsullarına olan ödənişqabiliyyətli tələbin aşağı səviyyəsi, innovasiya sahəsində geri qalma

- C) Kənd təsərrüfatı məhsulları, xammal və ərzaq bazarında qiymət nisbətsziliyi (uyğunsuzluğu), aqrar sahənin madd-texniki bazasının fiziki və mənəvi köhnəlməsi
- D) Maliyyə-kredit sisteminin sabitliyinin pozulması, daxili bazar infrastrukturunun qeyri-qənaətbəxs inkişaf səviyyəsi
- E) Bütün cavablar düzdür

**679) Sual:** Makroiqtisadi risklər əlaqədardır:

- A) Ölkədə makroiqtisadi vəziyyətin pisləşməsi ilə
- B) Əhalinin alışlıq qabiliyyətinin aşağı düşməsi ilə
- C) Bütün cavablar düzdür
- D) Bütün cavablar səhvdir
- E) İxrac edilən ərzaq məhsullarına dünya qiymətlərinin konyunkturasının pisləşməsi və idxl olunan ərzağa qiymətlərin qalxması ilə

**680) Sual:** Ölkənin ərzaq təhlükəziliyinin təmin edilməsi risklərlə bağlıdır, hansılara ki aiddir:

- A) Makroiqtisadi, təbii və texnogen
- B) Aqroiqtisadi və sosial
- C) Ticari-iqtisadi
- D) Siyasi
- E) Bütün cavablar düzdür

**681) Sual:** Ərzaq təhlükəsizliyinin əldə olunmasının dərəcəsini qiymətləndirmək üçün bu meyordan istifadə edilir:

- A) Daxili bazarın əmtəə resurslarının (ehtiyatlarının) ümumi həcmində milli istehsalı olan kənd təsərrüfatı məhsullarının, xammalın və ərzağın xüsusi cəkisi
- B) Ölkədə istehsal olunan ərzaq məhsullarının dəyər ifadəsi
- C) Ölkəyə idxl olunan ərzağın ümumi həcmi
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**682) Sual:** İdarəetmə və təşkil etmə sahəsində ərzaq təhlükəsiliyinin vəziyyətinin qiymətləndirilməsi üçün bu göztəricilər istifadə edilir:

- A) Əsas növ kənd təsəsrrüfatı məhsullarının, xammalın və ərzağın dövlət ehtiyatlarının həcmi
- B) Kənd təsərrüfatı və balıqcılıq məhsullarının, xammalın və ərzağın ehtiyatlarının cari səviyyəsi
- C) Kənd təsərrüfatı və balıqcılıq məhsullarının, xammalın və ərzağın ümumi həcmində idxlın payı
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**683) Sual:** İstehsal və milli rəqabətqabiliyyətlilik sahəsində ərzaq təhlükəsizliyinin vəziyyətinin qiymətləndirilməsi üçün bu göztəricilər istifadə olunur:

- A) Əhalinin adambaşına düşən kənd təsərrüfatı məhsullarının, xammalın və ərzağın istehsal həcmi
- B) Daxili bazarın əmtəə resurslarının (ehtiyatlarının) ümumi həcmində milli istehsalı olan ərzaq məhsullarının xüsusi cəkisi
- C) Kənd təsəsrrüfatı məhsulları, xammal və ərzaq istehsalşalarının dəstəklənməsi səviyyəsi
- D) Kənd təsərrüfatında istifadə olunan torpaq və digər təbii resursların (ehtiyatların) məhsuldarlığı
- E) Bütün cavablar düzdür

**684) Sual:** İstehlak sahəsində ərzaq təhlükəsizliyinin vəziyyətinin qiymətləndirilməsi üçün bu göstəricilərdən istifadə olunur (və ya bu göstəricilər istifadə edilir):

- A) Əsas qida məhsullarının itisadi və fiziki əlverişliliyinin səviyyəsi
- B) Ərzağın əsas növlərinin adambaşına hesablanmış istehlak səviyyəsi
- C) Ev təsərrüfatlarının ehtiyatlarının (resurslarının) səviyyəsi və əhalinin müxtəlif qrupları üzrə qida məhsullarının istehlak səviyyəsi
- D) Əhalinin müxtəlif qrupları üzrə qida məhsullarının istehlakı və əsas qida məhsullarını rasional normalardan az istehlak edən əhalinin payı
- E) Bütün cavablar düzdür

**685) Sual:** Ərzaq təhlükəsizliyinin göstəricisi budur:

- A) Ərzaq təhlükəsizliyinin vəziyyətinin kəmiyyət və ya keyfiyyət xarakteristikası
- B) Ölkədə istehsal olunan ərzağın həcmi
- C) İdxal və ixrac olunan ərzaq həcmlərinin xüsusi cəkilərinin nisbəti
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**686) Sual:** Ölkənin ərzaq təhlükəsizliyi təmin edilməyib, əgər:

- A) Ölkə əhalisi milli istehsalı olan ekoloji təmiz və sağlamlıq üçün faydalı qida məsulları ilə 60-80% təmin olunursa
- B) Qida məhsullarına olan qiymətlər əhalinin əsas məşğul (işləyən) kütləsinə əlverişli deyil
- C) Ərzağın strateji ehtiyatları tükənib və ya yoxdur
- D) İstehsal gücü ərzaq istehsalının həcminin artırılmasına imkan vermir
- E) Bütün cavablar düzdür

**687) Sual:** Dövlətin ərzaq təhlükəsizliyi qismən təmin olunub, əgər:

- A) Ölkə əhalisi milli istehsalı olan ekoloji təmiz və sağlamlıq üçün faydalı qida məsulları ilə 85%-dən az olmamaq şərti ilə təmin olunursa
- B) Qida məhsullarına olan qiymətlər əhalinin əsas məşğul (işləyən) kütləsinə əlverişlidir
- C) Ərzağın starteji ehtiyatları məhduddur və fəvqəladə şərait yarandığı təqdirdə əhalinin sabit ərzaq təminatının aparılmasına imkan vermir
- D) Elmi texniki baza dünya nailiyyətlərinin səviyyəsindən geri qalsada inkişaf edir
- E) Bütün cavablar düzdür

**688) Sual:** Dövlətin ərzaq təhlükəsizliyi əsas etibarilə təmin olunub, əgər:

- A) Ölkə əhalisi milli istehsalı olan ekoloji təmiz qida məhsulları ilə təmin olunursa
- B) Qida məhsullarına olan qiymətlər əhalinin əsas məşğul (işləyən) kütləsinə əlverişlidir
- C) Strateji ehtiyatlar əhalini fəvqəladə şəraitdə qida məhsulları ilə beş ildən az müddətdə təmin edir
- D) Aqrar sahə dayanıqlı inkişaf edir və ehtiyatların həcmini artırmaq və digər ölkələrə ərzaq yardımını etmək üçün istehsalı genişləndirməyə imkan verən rezervə (ehtiyata) malikdir
- E) Bütün cavablar düzdür

**689) Sual:** Dövlətin ərzaq təhlükəsizliyi tam təmin olunub, əgər:

- A) Ölkə əhalisi milli istehsalı olan ekoloji təmiz və sağlamlıq üçün faydalı qida məhsulları ilə təmin olunursa

- B) Qida məhsullarına olan qiymətlər əhalinin bütün kateqoriyalarına əlverişlidir
- C) Təbii fəlakətlər, müharibə və digər fövqəladə hallar üçün ərzaq məhsullarının beş illik strateji ehtiyatları yaradılıb
- D) Aqrar sahə dayanıqlı inkişaf edir və ehtiyatların həcmini artırmaq və digər ölkələrə ərzaq yardımını etmək üçün istehsalı genişləndirməyə imkan verən rezervə (ehtiyata) malikdir
- E) Bütün cavablar düzdür

**690) Sual:** Ərzaq təhlükəsizliyinin təmin edilməsi bu deməkdir:

- A) Ərzaq böhranının qarşısının alınmasına yönəlmış tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi, fizioloji qidalanma normaları çərçivəsində əhalinin həyatı mühüm ərzaqlarda tələbatının ödənilməsi
- B) Ərzaq məhsullarının keyfiyyətinin təmin edilməsinə yönəlmış tədbirlərin aparılması
- C) Ərzaq məhsusllarının əldə edilməsinin fiziki və iqtisadi əlverişliliyi
- D) Bütün cavablar düzdür
- E) Bütün cavablar səhvdir

**691) Sual:** Xarici ticarət nəzərriyəsi nədir?

- A) Ümumi iqtisadi inkişaf dinamikası
- B) İstehsalın quruluşunda dəyişikliklər
- C) İstehsal amilləri
- D) Texnoloji struktur
- E) Dünya ərzaq problemi

**692) Sual:** Təbii şərait nədir?

- A) Ərazinin əlverişli təbii-iqlim, torpaq şəraitinə malik olması
- B) Regionun torpaq kadastrı
- C) Torpaqların eroziyası
- D) Əlverişsiz istehsal şəraiti
- E) İstehsalın təşkili forması

**693) Sual:** İnkişaf etmiş ölkələrə hansı dövlətlər daxildir?

- A) ABŞ, Yaponiya
- B) Kanada, Fransa
- C) Almaniya
- D) İngiltərə
- E) Onların hamısı

**694) Sual:** Kapitalist təsərrüfat sisteminin mahiyyəti nədir?

- A) Xüsusi mülkiyyətin hakim olduğu iqtisadi quruluşlar
- B) Dövlət mülkiyyətinin üstün inkişafı
- C) Torpaq münasibətləri
- D) İstehsalın təşkili formaları
- E) Yeni təsərrüfatçılıq formaları

**695) Sual:** Müvəqqəti olaraq ərzaq təhlükəsizliyi hansı səbəbdən baş verir?

- A) kənd təsərrüfatında məhsuldarlıq aşağı düşdükdə

- B) yanacaq-enerji resurslarının qiyməti qalxdıqda
- C) əhalinin alıcılıq qabiliyyətinin aşağı olduqda
- D) inflyasiya baş verdikdə
- E) bunların hamısında

**696) Sual:** Ümumdünya ərzaq ehtiyatı ümumdünya istehsalının neçə faizi miqdarında olmalıdır?

- A) 20 %
- B) 100 %
- C) 50 %
- D) 5 %
- E) 150 %

**697) Sual:** ÜDM-nun yaranmasında əsas yeri nə tutur?

- A) istehsal ehtiyatları
- B) MTB
- C) əmək ehtiyatları
- D) bunların hamısı**
- E) bunların heç biri

**698) Sual:** Normal həyat tərzi üçün neçə kilokaloriya lazımdır?

- A) 2300-2500
- B) 2700-2800**
- C) 1000-1500
- D) 3300-3500
- E) 2900-3330

**699) Sual:** Ümumidünya ərzaq və kənd təsərrüfatı təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyəsinə adam başına gündəlik ərzaq istehlakı norması neçə kilokoloriyaya bərabər olmalıdır?

- A) 2400-2500 k.kal**
- B) 1800-2000 k.kal
- C) 4-5 k.kal
- D) 3500-3500 k.kal
- E) 2000-2003 k.kal

**700) Sual:** Ərzaq kompleksi dedikdə nələr nəzərdə tutulur:

- A) kənd təsərrüfatı məhsulları istehsal edən aqrar və sənaye sahələri
- B) kəndli (fermer) təsərrüfatları
- C) şəxsi yardımçı təsərrüfatlar
- D) kənd təsərrüfat məhsullarını emal edən sənaye sahələri
- E) bunların hamısı**